

ALİMLƏRİN KƏRAMƏTLƏRİ HAQQINDA MARAQLI ƏHVALATLAR

**MÜƏLLİF:
ƏBDÜRRƏHMAN BAQİRZADƏ BABULİ
TƏRCÜMƏ EDƏN:
MƏLAHƏT ŞƏFIYEVA**



Entesharate Shahriyar

نام کتاب:.....	کرامات علماء
مؤلف:.....	ع. باقرزاده بابولی
مترجم:.....	ملاحت اسد او
ناشر:.....	شہریار
تاریخ چاپ:.....	۱۳۸۴
نوبت چاپ:.....	اول
تیراژ:.....	۳۰۰۰

Kitabın adı:..Alimlərin kəramətləri haqqında maraqlı
əhvalatlar

Müəllif:.....	Əbdürrəhman Baqirzadə Babuli
Tərcümə edən:.....	Məlahət Əsədova
Nəşr edən:.....	Şəhriyar
Çap növbəsi:.....	Birinci
Çap tarixi:.....	2006
Tiraj:.....	3000

964-5934-56-7

«NAMAZI NIYYƏT TƏK QILDIN?»

Günlərin bir günü Seyyid Rəzi namazda qardaşı Seyyid Murtəzaya iqtida etdikdən sonra birdən, namaz əsnasında fırada (tək) niyyəti ilə camaat namazından ayrılaraq namazını tək qıldı. Onlar evə qayıtdıqdan sonra Seyyid Murtəza qardaşından anasına gileyləndi. Anası Seyyid Rəzinin məzəmmət edib danladıqda Seyyid Rəzi belə dedi:

Namazı ayrılib tək qılmağımın səbəbi var idi. Namaz əsnasında birdən gördüm ki, qardaşım bütünlükə qadın qanına qərq olub. Mən bu halı görəndə bərk heyrətləndim və çarəsiz qalıb namazımı ayrı qıldım.

Seyyid Murtəza qardaşının dediklərini təsdiqləyib dedi:

Məscidə gedərkən yolda bir qadın heyz məsələsi ilə bağlı məndən bir sual soruşdu və o səbəb oldu ki, namaz əsnasında yadıma düşməklə fikrimi məşğul etsin.¹

«ZAMANDA SEYR»

Mərhüm Mühəddis Nuri “Mustədrəkül-vəsail” kitabında tanınmış alim Seyyid Hüseyin Qəzvinidən belə nəql edir:

955-ci hicri ili (Birinci Şəhidin şəhadətindən 179 il sonra) yuxuda gördüm ki, Cəzzin qəryəsində, yəni “Birinci Şəhid” ləqəbiylə məşhur olan Şeyx Şəmsəddin Məhəmməd ibn Məkkinin (vəfati 786 q.) kəndindəyəm. Şeyxin evinə gedib qapını döydüm. Şeyx özü qapını açdı. Mən ondan xahiş etdim ki, Şeyx Cəmaləddin ibn Mütəhhər Əllamə Hillinin ictihad haqqında yazdığı kitabı mənim üçün gətirsin. Evə daxil olub həmin kitabla birgə zənnimcə, hədislərə aid başqa bir kitabı da gətirib mənə verdi.

Yuxudan oyandığım zaman gördüm ki, o iki kitabı ikisi də yanımdadır.²

«FƏDAKARLIĞIN BƏHRƏSİ»

Şiə məzhəbinin fəxri, zöhd və təqvasıyla məşhur olan mərhüm Müqəddəs Ərdəbili (vəfati 993 q.) bahaçılıq və qılıqlı ilərində öz malını kasib və yoxsullar arasında bölüşər, özünə isə ancaq bir fəqirin payı qədər götürərdi.

İllərin birində yenə bu işi təkrarlayarkən arvadı bu işdən narahat olub dedi:

Bizim malımızı fəqirlərə paylayır, amma öz övladını ac qoyursan?

O, arvadının bu sözünə eñiraz etmədən eñtikaf etmək üçün Kufə məscidinə getdi. Eñtikafın ikinci günü bir kişi müəyyən qədər eñla növ un və buğdanı Ərdəbilinin mənzilinə gətirib dedi:

¹ Seyyid Nemətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 3, səh.

² Məhəmməd Həsən Əmani, “Şəhide əvvəl fəqihe Sərbedaran”, səh. 72

Bunları ev sahibi gönderdi və özü isə Kufə məscidində e`tikaf saxlayır. Halbüki mərhum Ərdəbili bundan xəbərsiz idi. E`tikafdan sonra bu məsələdən agah olduqda başa düşdü ki, bu Allah-taala tərəfindən bir mərhəmət imiş və buna görə də Allaha həmd-səna etdi.¹

«*NURLA BİRGƏ*»

Müqəddəs Ərdəbilinin təqvalı, inanılmış və e`tibarlı şagirdlərindən biri belə hekayət edir:

Həzrət Əlinin (ə) hərəminin həyətində kiçik bir hücrəm vardı. Gecələrin birində mütaliəni başa vurub hücrədən çölə çıxdım. Gördüm ki, bir şəxs hərəmə yaxınlaşır. Öz-özümə dedim: Bəlkə, ogrudur. Beləcə yavaş-yavaş ardınca düşdüm, belə ki, mən onu görür, o isə məni görmürdü. Gəlib hərəmin qapısının qarşısında dayandı. Birdən qifil yerə düşdü və qapı açıldı. Ardınca ikinci qapı da açıldı. O şəxs zərihə yaxınlaşış salam verdikdə qəbirdən salamin cavabını eşitdim. Səsindən tanıldım ki, öz ustadımdır. Sonra o İmamla (ə) danışmağa başladı. İmamdan (ə) elmi bir məsələ haqda nə isə soruşurdı. Sonra hərəmdən çıxıb şəhərdən xaric oldu və Kufə məscidinə tərəf yollandı. Mən də dalınca getdim. O, hələ də məni görmürdü. Kufə məscidinin mehrabına yaxınlaşdığını zaman səsini eşitdim ki, bir şəxsə həmin məsələ haqda danışır. Sonra oradan çıxıb Nəcəfə yollandı. Mən də arxasında yola düşdüm. Nəcəfin darvaza qapısına çatanda artıq səhər açılırdı. Amma o, hələ də məndən xəbərsiz idi. Ona yaxınlaşış dedim:

Mən əvvəldən axıradək sizinlə idim. Hərəm və Kufə məscidində sizinlə danışanın kim olduğunu mənə söyləyin. O, mənimlə əhd kəsdi ki, sağlığında bu haqda heç kimə bir söz deməyim. Sonra belə dedi:

Ay oğul, bə`zən məsələlərin düz və ya səhv olması məndə şübhə yaradır. Buna görə də, çox vaxt, gecələr Həzrət Əlinin (ə) qəbri üstə gedib həmin məsələni İmamdan soruşuram və o da cavab verir. Bu axşam o həzrətdən bir məsələni soruştum. Həzrət Əli (ə) məni İmam Mehdinin (ə) yanına göndərdi. Dedi ki, bu gecə övladım Mehdi (ə) Kufə məscidində olacaq. Onun hüzuruna gedib bu məsələni ondan soruşarsan. Kufə məscidində gördüğün o şəxs İmam Mehdi (ə) idi.²

«*QEYBDƏN PAY*»

Böyük İslam alimlərindən olan Şeyx Bəhayi belə buyurur:

Bir dəfə bizim məntəqəyə çoxlu qar yağımışdı. Babam Şeyx Şəmsəddinin evində uşaqlar acından ağlayır və yemək istəyirdilər. Evdə yeməyə heç nə yox idi. Babam arvadına dedi:

¹ Məhəmməd Əli Mudərrisi, “Reyhanətül ədəb”, c. 5, səh. 368

² Mirzə Məhəmməd Tonekaboni, “Qisəsul Uləma”, səh. 344

Uşaqları sakit et ki, dua edib Allahdan bir təam istəyək. Elə bu zaman nənəm qardan bir ovuc götürüb təndirə yaxınlaşaraq dedi:

İndi bu çörəyi sizin üçün bişirəcəyəm. Əvvəl təndiri qaladı. Qarı kündə formasına salıb təndirə yapışdırıldı. Elə həmin an babam dua edirdi. Çox keçməmiş Allahın mərhəməti ilə təndirdən isti təzə çörək onlara nəsib oldu.¹

«İKİNCİ ŞƏHİD»

Şeyx Bəhayi atasından belə nəql edir:

Bir gün səhər İkinci Şəhid (ləqəbiylə məşhur olan) Zeynəddin ibn Əli Amulinin hüzuruna getmişdim (911-966 q.). Şeyx çox fikirli idi. Elə bil ki, gözlənilməz bir hadisə baş vermişdi. Mən ondan niyə fikirli və narahat olduğunu soruşanda belə dedi:

Ay qardaş, elə güman edirəm ikinci şəhid mən olacağam! Mən soruşdum:

Niyə, nə olub ki? Dedi:

Dünən axşam yuxuda gördüm ki, Seyyid Murtəza çox böyük bir qonaqlıq təşkil edərək bütün şəhər alimlərini ora dəvət edib. Mən məclisə daxil olduğum zaman Seyyid Murtəza ayağa qalxaraq mənə xoş gəldin deyib buyurdu:

Filankəs, buyur Məhəmməd ibn Məkkinin (Birinci Şəhid) yanında əyləş. Mən də onun yanında əyləşdim. Sonra yuxudan oyandım. Elə buna görə də zənn edirəm ki, ikinci şəhid mən olam.²

«BURADA BÖYÜK BİR ŞƏXS ÖLDÜRÜLƏCƏK»

Şeyx Bəhayidən belə nəql olunur:

Günlərin bir günü İkinci Şəhid ilə atam Şeyx Hüseyin ibn Əbdüssəməd Harisi Meditəranənin sahilindən ötüb keçirmişlər. Zeynəddin ibn Əli Amuli sonralar qətlə yetiriləcəyi məkana çatdığını zaman, birdən onun çöhrəsinin rəngi dəyişir. Sanki gözlənilməz, qəfil bir hadisəylə üzləşir. Atam ondan narahat olmasının səbəbini soruşduqda, belə deyir:

Bu yerdə böyük bir şəxs öldürüləcək.

Bir müddət keçəndən sonra o, həmin yerdə şəhid edilir.³

«TƏMƏL UÇURAN ZİKR»

Tədqiqatçı alim Nəraqi “Xəzain” (xəzinələr) kitabında yazır:

Mərhum Mirzə Əbulqasim Mirfənd Rəsəkinin (vəfati 1059 q.) səfərlərin birində, sakinləri məsihi olan bir şəhərdən yolu düşərək bir müddət orada qalmalı olur.

¹ Əllamə Seyyid Məhəmməd Baqır Xonsarı, “Rövzatü'l cennat”, c.2, səh. 331

² Həmin mənbə, c. 3, səh. 383

³ Həmin mənbə, c. 3, səh. 383

Günlərin birində bir dəstə adam Mirzənin əqidəsinin (dinini) batıl olduğunu isbat etmək üçün ona belə dedilər:

Bizim dinimizin haqq və sizinkinin batıl olmasına dəlalət edən şeylərdən biri, mə`bədlər və ibadətgahlarımızın möhkəm olmasıdır. Belə ki, onların bə`zilərinin tikilməsindən 2-3 min il keçməsinə baxmayaraq hər biri olduğu kimi öz istehkamını qoruyub saxlamışdır. Amma gördükümüz kimi sizin məscidlərinizin binası bir əsrən artıq qalmır. Bəs bu, ona görə deyilmi ki, həmişə haqq özünü qoruyub saxlayır, amma batıl isə aradan gedir? Mirzə cavabında belə buyurdu:

Səbəbi bu deyil. Doğrusunu bilmək istəsəniz, bu binalar (məscid) mö`minlərin haqq kəlməsinin, saleh əməllərinin və məqbul ibadətlərinin qarşısında taqətsizdir. Buna görə də bizim məscidlərin binası tez uçulub-dağılır. Amma sizin mə`bədlərinizdə isə Allahın razı olduğu və bəyəndiyi bir haqq kəlməsi asimana ucalmır. Bilin ki, əgər sizin haqqında tə`rif etdiyiniz mə`bədlərdən birində bizim haqq ibadət və məqbul dualarımızın səsi ərşə ucalsa, görərsiniz ki, ora da Allahın əzəməti və böyüklüyü qarşısında qorxudan zəlil tək uçub, dağılacaqdır. Onlar dedilər:

Bunu ancaq imtahan etməklə qəbul edirik. Gördükünüz o mə`bəd, bizim ən qədim və möhkəm kilsələrimizdən biridir. Get ora, istədiyin hər bir işi gör. Əgər sənin dua və ibadətlərin nəticəsində binada bir uçuq və ya zədə əmələ gəlsə, sənin iddian doğru olacaq. Əks təqdirdə isə gərək bizim dediklərimizin doğru olduğunu təsdiqləyəsən. Mirzə şərti qəbul etdi.

Dəstəmaz aldıqdan sonra cəddinə (Peyğəmbər (s)) təvəssül edib Allah-taaladan ona bu işdə yardım etməsini diləyərək mə`bədə daxil oldu.

Şəhər əhalisi mə`bədi dövrəyə almışdı. Mirzə heybət və vüqarla azan və iqamə deyib, təkbirətul-ehrama hazırlaşdı. Bütün vucudunu Allaha tapşırıb, Tur dağındaki ağacın Həzrət Musa (ə) ilə danışqlarını dilə gətirərək bütün vücuduyla “Allahu Əkbər!” – dedikdən sonra tez oradan çölə çıxdı. Bir göz qırılımında həmin böyük bina uçub yerlə-yeksan oldu. Sanki orada heç əvvəldən bina tikilməmişdi və həmin böyük mə`bəddən torpaq yığınından başqa bir əsər qalmadı.¹

«İMAM ZAMANIN (Ə) HÜZURUNDA “CAMİƏ” ZİYARƏTNAMƏSİ»

Böyük islam alimi və mə`rifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur:

Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt öz nəfsimlə cihad edir və mübarizə ararırdım. Nəhayət Allah-taala Həzrət Əlinin (ə) bərəkətilə mükaşifə qapılarını üzümə açdı. Bə`zi dar düşüncəlilərin bu həqiqəti düzgün dərk edə bilməyəcəkləri üçün, onu nəql etməkdən pəhriz edirəm. Amma bir gecə mükaşifələrimin birində Samirra

¹ Həmin mənbə, c. 2, səh. 344

şəhərində İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmini son dərəcə əzəmet və gözəllik içinde gördüm. O iki imamın qəbrinin üstüne behiştin yaşıl rəngli parçalarından örtülmüşdü ki, mən heç vaxt onun mislini görməmişdim. Həzrət Sahibəzzaman (ə) arxası qəbrə və üzü qapıya tərəf əyləşmişdi.

O həzrəti gördüğüm zaman uzaqda durub “Camiə” ziyarətnaməsini məddahlar kimi, uca səslə axıradək oxudum. İmam ziyarət bitəndən sonra dedi:

Yaxşı ziyarətnamədir. Mən, İmam Hadinin (ə) qəbrinə işaret edərək dedim:

Ağa, cəddinizi ziyarət etməyə izin verirsinizmi? İmam buyurdu:

Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. Buyurdu:

Yaxın gəl. Dedi:

Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün riayət edə bilməyib küfrə batam. İmam buyurdu:

Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu:

Yaxın gəl, yaxın gəl. Mən asta-asta gedib İmama yaxınlaşdım. Dedi:

Otur. Dedi:

Ağa, qorxuram. Dedi:

Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam. İmam buyurdu:

Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb.

Mükaşifə halindən adı hala qayıdanın sonra mövləm İmam Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə yenidən “Cameə” ziyarətnaməsini oxumağı qərara aldım. Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və mő'cüzələri müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun çəkər.

Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın) İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil ziyarətnamələrdən biridir.¹

«RAM OLNUŞ ŞİR»

Tanınmış İslam alımlarından olan mərhum Seyyid Ne'mətullah Cəzayiri (vəfatı 1112 q.) belə yazır:

Böyük məqam və kəramət sahibi olan cəddim Seyyid Şəmsəddinin bir inəyi var idi ki, həmişə çöllükdə otlayardı. Günlərin birində inək çöllükdə

¹ Seyyid Həsən Əbtəhi, “Aləme əcibe ərvah”, səh. 144

otladığı vaxt birdən yırtıcı bir heyvan (şir) ona hücum etdi. İnkən ağır yaralandığından öldü. Amma o yırtıcı heyvan inəyin ətindən yeməyib onun yanında dayanmışdı.

Seyyid bu xəbəri eşidəndə inəyi bağladıği ipi görürüb şirin sorağınca getdi. Camaat da Seyyidin ardınca getdilər. Seyyid ipi şirin boynuna salıb evinə gətirdi. Camaat bu səhnədən heyrətə gəlmışdılər. O, şiri bir gecə saxlayandan sonra dedi:

İstəyirəm inəyimin əvəzinə yer şumlamaq üçün xışı ona bağlayım. Amma camaat şirdən qorxduğu üçün Seyyid onu azad etdi.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNĐƏN»

Peyğəmbəri-Əkrəm buyurmuşdur:

“İslamda bir fəqihin vücudu iblis üçün min abiddən daha dözülməz və ağırdır.”²

«GET QÜSUL AL»

Mərhüm Seyyid Zeynəlabidin Lahici belə hekayət edir:

Atam deyirdi ki, biz Nəcəfdə olduğumuz vaxt Ayətullah Məhəmməd Baqır Behbəhaninin (vəfatı 1205) hüzurunda dərs oxuyurduq. Ayətullah Behbəhani çox qoca olduğundan kütłəvi tədrisdən əl çəkərək bütün istidlalı dərslərin tədrisini öz şagirdlərinə tapşırmışdı. Özü isə ancaq “Şərhi-lümə” kitabından dərs deyirdi. Mən hələ istidlal qüvvəm olmadığım üçün ustadın dərslərində iştirak edirdim.

Günlərin birində möhtəlim oldum və sübh namazım da qəzaya getdi. Bir tərəfdən dərsin vaxtı da gəlib çatdı. Öz-özümə dedim: Namazım əlimdən çıxdı və əgər hamama da getsəm dərsə çatmayacağam. Yaxşısı budur, dərsə gedim və dərsdən sonra qüsul alaram.

Dərsə getdim. Amma ustad Behbəhani hələ gəlib çıxmamışdı. Bir az keçəndən sonra ustad gəldi və xoşal idı. Oturub ətrafa nəzər salıqlandan sonra birdən, narahat oldu. Sonra dedi:

Bu gün dərs deməyəcəm. Tələbələr bunu eşidəndən sonra dağlışdır. Mən durub getmək istəyəndə, mənə dedi:

Otur. Bir az keçəndən sonra ara sakitləşdi. Ayətullah Behbəhani dedi:

Oturduğun yerdə xalçanın altında bir miqdar pul var. Götür onu, get qüsul al və bundan sonra cənabətli halda belə məclisdə oturma.

¹ Seyyid Ne`mətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, səh. 394

² Əllamə Məclisi, “Biharül-ənvar”, c. 1, səh. 177

Onun bu sözleri məni yaman təəccübləndirdi. Əlimi xalçanın altına salıb pulu götürəndən sonra, hamama gedib, qüsul aldım. Beləliklə, bu bir kəraməti o mərhumdan özüm müşahidə etdim.¹

«BƏRZƏX SƏFƏRİ»

Tanınmış alim mərhum Ayətullah Molla Məhəmməd Mehdi Nəraqi (vəfəti 1209) fiqh, üsul, hikmət, riyaziyyat, əxlaq və irfan elmlərində İslamin misilsiz alımlarından biri olmuşdur. Nəraqi Nəcəf sakini olub elə orada da, vəfat etmişdir. Onun məqbərəsi İmam Əlinin (ə) hərəminin sahəsinə bitişikdir.

Nəcəfdə sakın olduğu müddətdə bir gün Ramazan ayında onun mənzilində iftara heç nə yox idi. Əyalı ona dedi:

Evdə yeməyə heç nə yoxdur, get bir şey al götür.

Mərhum Nəraqi evdən çölə çıxdı, amma onun bir qəpiyi də yox idi. O, qəbir əhlini ziyarət etmək üçün birbaşa “Vadiüs-səlam”a tərəf yollandı. Qəbirlerin arasında bir qədər oturduqdan sonra fatihə oxudu. Artıq hava yavaş-yavaş qaralırdı. Elə bu zaman qəbiristanlığa bir cənəzə gətirdilər. Qəbir qazib, cənəzəni qəbirin içində qoyduqdan sonra ona dedilər:

Biz tələsirik, işimiz var və evə qayıdırıq. Qalan işləri isə siz görün. Onlar bunu deyib getdilər. Mərhum Nəraqi deyir:

Mən qəbirin içində girdim. Kəfəni açıb meyyitin üzünü torpağa qoyduqdan sonra üstünü torpaqla örtmək istədikdə, birdən, qəbirin içində bir oyuq gördüm. Oradan keçib böyük bir bağa daxil oldum. Bağda cürbəcür meyvələri olan çoxlu yaşıl ağaclar vardı. Bu bağın ortasında böyük və çox gözəl bir qəsr var idi. Buradan ora bahalı daş-qasırlarla örtülmüş bir yol gedib çıxırıdı. Mən ixtiyarsız olaraq birbaşa həmin qəsrə tərəf yollandım.

Qəsr həddən artıq gözəl idi və qiymətli cəvahiratlardan olan kərpiclərlə tikilmişdi. Pillərdən qalxıb böyük bir otağa daxil oldum. Otağın yuxarı başında bir şəxs oturmuş və qalanları onu dövrəyə almışdılar.

Mən, salam verib oturdum. Onun dövrəsində oturanlar yuxarı başda əyləşən şəxsdən hələ sağ olan qohum-əqrəbələri haqqında soruşur və o şəxs də, cavab verirdi.

Bir az keçəndən sonra gördüm ki, bir ilan otağın qapısından girib birbaşa həmin şəxsə tərəf yaxınlaşdı və onu sancıb otaqdan çıxdı. İlan həmin şəksi sancıldıqdan sonra onun üzünün rəngi dəyişdi və ağrından qıvrılmağa başladı. Bir az keçəndən sonra hələ yaxşılaşdı. Yenidən bir-birlərilə danişib, hal-əhval tutmağa başladılar. Bir saatdan sonra həmin ilan gəlib əvvəlki kimi onu sancıb getdi. Yenə əvvəlki hələ təkrarlandı və hələ yaxşılaşandan sonra ondan soruşdum:

¹ Mirzə Mahmud Əraqi, “Darus-səlam”, səh. 561

Siz kimsiniz? Bura haradır? Bu qəsr kimindir? Bu ilan nədir və niyə sizi sancır? Dedi:

Mən sizin indi qəbirə qoyduğunuz şəxsəm. Bu bağ mənim bərzəxdəki behiştimdir ki, Allah-taala mənə əta edib və qəbrimin içindən bu aləmə qapı açıb. Bu qəsr də mənimkidir. Gördüyünüz bu gözəl ağaclar, cəvahiratlar və bu yer mənim bərzəxdəki behiştimdir və mənə bura nəsib olub. Otaqda gördüyün adamlar mənim qohumlarımdır. Onlar məndən qabaq dünyadan köçmüşlər, indi isə məni görməyə gəliblər və sağ qalan yaxınları haqqında məndən soruşurlar. Mən də cavab verirəm. Dedin:

Bəs bu ilan niyə sizi sancır? Dedi:

Mən oruc, namaz, xums və zəkat əhliyəm, mö`min bir adamam. Heç vaxt əyri bir iş görməmişəm. Bu bərzəx bağı da mənim saleh əməllərimin nəticəsidir. Amma yayın isti günlərinin birində küçədə keçirdim. Gördüm ki, bir dükan sahibi öz müştərisiyələ mübahisə edir. Mən məsələni aydınlaşdırmaq üçün onlara yaxınlaşdım. Dükan sahibi müştəriyə deyirdi ki, 300 dinar mənə verməlisən. Müştəri isə deyirdi: Mən sənə 200 dinar borcluyam. Mən dükan sahibinə dedim:

Gəl sən öz 50 dinarından keç və müştəriyə də dedim ki, sən də öz 50 dinarından keçib 250 dinar dükan sahibinə ver. Baxmayaraq ki, dükan sahibi sakitləşdi, amma haqq onun olduğu üçün bu bölmələ razı deyildi və beləcə onun haqqını kəsdim. Elə bu əməlimə görə də, Allah-taala həmin ilanı məni sancmaq üçün mə`mur edib və bu iş qiyamət gününə qədər belə davam edəcək. Ümidvaram Allah-taala Məhəmməd (s) və Ali Məhəmməd xatirinə məni əfv edə.

Onu dinlədikdən sonra ayağa qalxıb dedim:

Əyalim evdə məni gözləyir. Gərək onlar üçün yeməyə bir şey aparam. Yuxarı başda əyləşən şəxs qalxıb məni qapıydək ötürdü. Qapıdan çıxanda balaca bir kisədə mənə düyü verib dedi:

Bu yaxşı düyüdür, əyalınız üçün aparın. Mən düyünü götürüb sağollaşdım. Bağ ağızın içində qapıdan çöle çıxdım. Elə bu zaman gördüm ki, həmin qəbirin içindəyəm, qarşısında da həmin cənaza və orada heç bir qapı da yoxdur.

Qəbirdən çöle çıxdım. Torpaq töküb qəbirin üstünü düzəldim. Düyü kisəsini götürüb evə tərəf yollandım.

Bu əhvalatın üstündən bir xeyli keçmişdi. Amma həmin düyündən nə qədər bişirirdiksə qurtarmaq bilmirdi. Hər dəfə o düyündən bişirəndə bütün məhəlləni onun gözəl ətri bürüyərdi. Qonşular hər dəfə bizdən o düyünün haradan aldığımızı soruşturdu.

Nəhayət bir gün mən evdə olmayıanda mənzilimizə bir nəfər qonaq gəlir. Əyalim yenə həmin düyündən bişirir. Ətri bütün evi bürüyərkən qonaq soruşur:

Bu düyüni haradan almışınız? Bütün ənbər düyülərdən ətirlidir! Evdəkilər düyüün əhvalatını qonağa danışırlar. Beləliklə evdə qalan bir miqdar düyüni bişirdikdən sonra düyü daha qurtardı.

Bəli, bunlar behişt ruziləridir ki, Allah-taala onları öz dərgahına yaxın olan bəndələrinə etə edər.¹

«CAMALIN HEYRANI»

Əllamə Seyyid Mehdi Bəhrul-Ülumun (vəfati 1212 q.) yaxınlarından biri belə deyir:

İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmində Əllamə Bəhrul-Ülum ilə birlikdə camaat namazı qılırdıq. Mərhum Əllamə təşəhhüdü deyib bir az dayandı və ondan sonra ayağa qalxdı. Namazdan sonra orada olanların hamısı təəccüb içindəyidilər. Amma heç kəs bir şey soruşmağa cür`ət etmirdi. Evə qayıdanan sonra yemək süfrəsi açıldı. Seyyidlərdən biri mənə dedi ki, Əllamədən həmin hadisənin sırrını soruşum.

Seyyid Əllamə Bəhrul-Ülum bizim piçilti ilə danışdığınıza görüb (başa düşərək) dedi:

Nə haqda danışırsınız? Aralarında hamidan cür`ətli mən olduğum üçün, dedim:

İstəyirlər ki, namazda sizdə baş verən halın sırrını bilsinlər. Əllamə dedi:

Həzrət Sahibəzzaman (ə) atasının qəbrini ziyarət etmək üçün hərəmə daxil olarkən o həzrətin nurlu camalını gördükdə, məndə o hal baş verdi.²

«ÜRƏK OXŞAYAN QUR`AN SƏSİ»

Böyük alim, abidlərin fəxri olan mərhum Səlməsi belə nəql edir:

Günlərin birində Əllamə Bəhrul-Ülum Həzrət Əmirəlmö`mininin (ə) hərəminə daxil olub bu beyti zümrüdə etdi:

چە خوش است صوت قرآن زتو درببا شنیدن
به رخت نظاره کردن سخن خدا شنیدن

Seyyiddən bu beyti oxumağının səbəbini soruşdum. Dedi:

Əmirəlmö`mininin (ə) hərəminə daxil olduğum zaman gördüm ki, İmam Zaman (ə) qəbirin baş tərəfində Qur'an oxuyur. O həzrətin səsini eşitdim zaman bu beyti oxuyub, hərəmə daxil oldum və İmam (ə) isə hərəmdən çöle çıxdı.³

«KÖVSƏR QONAĞI»

Mərhum Seyyid Bəhrul-Ülumun xüsusi və inandığı şagirdlərindən biri olan Axund Səlməsi belə nəql edir:

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, “Məad şenasi”, c. 2, səh. 246

² Şeyx Abbas Qumi, “Fəvaidür-rəzəviyyə”, səh. 680

³ Həmin mənbə.

Günlərin bir günü mərhum Mirzə Qumi ilə Seyyid Bəhrul-Ülum məclislərin birində birlikdə idilər. Mirzə Seyyidə dedi ki, məclisi xəlvət etsinlər. Seyyidin əmri ilə hamı çıxıb getdi və yalnız mən qaldım. Mirzə istəyirdi ki, mən də oranı tərk edim. Amma Seyyid dedi ki, lazımdır, çünki bu şəxs mənim sirlərimə məhrəmdir. Nisbətən qoca olan Mirzə Qumi, Seyyidə dedi:

İstəyirəm gizli sirlərindən birini eşitməklə, ondan ləzzət alım. Seyyid Bəhrul-Ülum inkar edib sərrini açmamaq üçün dedi:

Mənim gizli heç bir şeyim yoxdur. Mirzə çox israr etdikdən sonra Seyyid dedi:

Xeyli vaxt bundan əvvəl yuxuda gördüm ki, Həzrət Fatiməyi Zəhranın (ə) hüzurundayam. Anam Zəhra (ə.h.) mənə bir kasa aş yedirdi ki, çox dadlı və ləziz idi və beləsini heç vaxt yeməmişdim.

Bu hadisədən bir xeyli keçəndən sonra Xorasana ziyarətə getdim. Nişaburda ev sahibi mənim üçün aş gətirdi. Mənə elə gəldi ki, bu, yuxuda daddığım aşdandır. Ev yiyəsindən soruşdum ki, bu nə aşdır belə? Dedi ki, bu şəhərdə buna Fatimə aşısı deyirlər. Yadıma düşdü ki, yuxuda aşısı yedikdən sonra, anam Fatimə (ə) mənə dedi:

Cəddinin ziyarətinə getmək istəyirsənmə? Ərz elədim:

Bu mənim son arzumdur. Sonra Həzrət Zəhra (ə.h.) ilə bir evə daxil olduq. Mən qapıda dayanıb gördüm ki, Peyğəmbər (s) evin yuxarı başında və Əmirəlmö'minin (ə) qapının qabağında əyləşib. Mən salam verdim. Həzrət buyurdu:

Əyləş. Öz-özümə fikirləşdim ki, evin hər hansı yerində əyləşsəm Əlinin (ə) yerindən yuxarı olacaq. Odur ki, evin küncündə əyləşdim. Həzrət Peyğəmbər (s) təbəssüm edib dedi:

Övladım, sənin fikir və düşüncən savabdır. O zaman Peyğəmbərdən (s) bir neçə sual soruşdum ki, hamısına cavab verdi. Mirzə dedi:

Soruşduğun suallar nə haqda idi? Seyyid dedi:

Onları heç kimə deməyəcəyəm. Mirzə Hər nə qədər israr etdiə də, Seyyid heç nə demədi.¹

«COX İSTƏRDİM ... AMMA»

Bir dəfə mərhum Seyyid Bəhrul-Ülum buyurdu:

Çox istərdim ki, öləndə mənə meyyit namazını Şeyx Hüseyn qılsın. Amma mənə meyyit namazını böyük alim Mirzə Mehdi Şəhristani qılacaq. Seyyidin hüzurunda olanlar onun bu sözündən çox təəccübləndilər. Çünki Mirzə Mehdi Şəhristani Kərbəlada və Seyyid özü isə Nəcəfdə qalırdı.

Qısa bir müddətdən sonra Seyyid fani dünyani tərk etdi. Hələ o vaxta qədər Mirzə Mehdi Şəhristanidən bir xəbər yox idi. Seyyidə qüsul verib,

¹ Mirzə Məhəmməd Tonekaboni, "Qisəsul Uləma", səh. 172

kəfən etdikdən sonra, meyyit namazı qılmaq üçün cənəzəni Həzrət Əlinin (ə) hərəminin həyətinə gətirdilər. Oraya toplaşan alim və fəqihlər namaza hazırlaşdıqları zaman Seyyid Şəhristani həyətin şərq qapısından daxil oldu. Cənəzəyə yaxınlaşanda bütün alımlər ona iqtida etdilər və mərhum Bəhrul-Ülumun dediyi kimi Seyyid Şəhristani ona meyyit namazı qıldı.¹

«YARIN BAĞINDA»

“Miftahül kəramət” kitabının müəllifi mərhum Seyyid Cavad Amuli belə deyir:

Gecələrin birində gördüm ki, Seyyid Bəhrul-Ülum Həzrət Əlinin (ə) hərəminin çöl qapısını açıb içəri girdi və hərəmə tərəf getdi. Mən də onun arxasında düşdüm. Salonun qapısı qifilli olduğuna baxmayaraq onun üzünə açıldı. Hərəmin qapısının qifili da öz-özünə açıldı. Seyyid hərəmə daxil olub cəddinə salam verdi və qəbirdən salamın cavabını aldı. Mən qorxduğum üçün daha geri qayıtdım.

Həmçinin Seyyid Cavad Amuli belə nəql edir:

Bir axşam Seyyid Bəhrul-Ülumu Kufə məscidində Həzrət İmam Zaman (ə) ilə danışdığını gördüm. O, İmam Zamandan (ə) bir məsələ də haqda soruşduqda, Həzrət buyurdu:

Sizin vəzifəniz zahiri dəllillərlə kifayətlənməkdir və batini həqiqətlər sizə aid deyil.²

«XALIS DƏRMAN»

“Qisəsul Uləma” kitabının müəllifi yazar ki, inandığım dostlardan biri Şeyx Cə`fərin (vəfatı 1228 q.) kəramətlərindən birini belə nəql etdi:

Neçə illər idi ki, əmim gözağrısına mübtəla olmuşdu. O zamanın bütün həkim və cərrahlarına müraciət etsək də, bir əlac olmamışdı. Əmim eşitmışdı ki, Şeyx Cə`fər Lahican şəhərinə gedib. O, Şeyxin hüzuruna yetişəndən sonra onun əlindən öpərək dedi:

Neçə ildir ki, gözüm ağrıyır. Sizin hüzurunuza gəlməyimin səbəbi odur ki, dua edin, Allah-taala mənə şəfa versin.

Şeyx mübarək ağzının suyundan onun gözünə çəkəndən sonra şəfa tapdı və heç vaxt gözağrısı görmədi.³

«MİRZƏNİN KƏRAMƏTİ»

Mərhum Ayətullah hacı şeyx Aştıyanı belə hekayət edir:

¹ Şeyx Abbas Qumi, “Fəvaidür-rəzəviyyə”, səh. 68

² Mirzə Məhəmməd Tonekaboni, “Qisəsul Uləma”, səh. 173

³ Həmin mənbə, səh. 190

Günlərin birində Qum şəhərinin qəbiristanlığında mərhum Mirzə Quminin (vəfatı 1231 q.) qəbrinin kənarında yaşı bir kişi gördüm. Əsl Qəzvindən idi və ev-eşiyini buraxıb qəbirin kənarında e`tikaf saxlamışdı. O, Qur'an təlavət edir və gözlərində arasıksılmadən yaş tökürdü. Ondan belə narahat və qəmgin olmasının səbəbini soruşanda dedi:

Mən Mirzəni çox gec tanıdım və tez də itirdiyim üçün bu cür təəssüflənirəm. Soruştum:

Onunla necə və harada tanış olmuşdun? Dedi:

Ey əziz dost! Mənim əslim Qəzvindəndir. Bu böyük şəxsiyyətin vəfatından iki il öncə dəniz yolu ilə Həcc səfərinə getmişdim. Günlərin birində müsafiri olduğumuz iki təbəqəli gəminin alt təbəqəsində bir künçə çəkilib kisəmdəki pullarımı saymağa başladım. Elə bu zaman gəminin yuxarı təbəqəsində birinin məni pulsunu gördüm. Həmin şəxs mənim pul kisəm və içindəki pullara diqqətlə baxırdı. Pul kisəsini yenidən kəmərimə bağlayıb öz yerimdə oturdum.

Bir saatdan sonra gəminin yuxarı təbəqəsində hay-küy qalxdığını gördüm. Soruştum ki, nə olub? Dedilər, müsafirlərdən biri hay-küy salıb ki, filan nişan və əlaməti olan pul kisəmi oğurlayıblar. İndi isə gəminin kapitani tərəfindən bir qrup, müsafirlər arasında təftişə başlayıb və qırara alınıb ki, əgər oğrunu tapsalar, dənizə atsınlar. Deyilənlərə diqqətlə qulaq asanda gördüm ki, həmin adam mənim pul kisəmin nişanələrini deyib. Mən pullarımı sayanda, o bütün nişanələri yadda saxlayıbmış.

Cox pis vəziyyətə düşdüm. Bütün var-yoxum, abır-heysiyyətim və canım xətərdə idi. Nə qədər fikirləşdiqsə, pulumdan keçib abrimi və canımı qorumaqdan başqa çıxış yolu tapmadım. Elə buna görə də pul kisəmi kəmərimdən açıb, Həzrət Əliyə (ə) xıtab edərək dedim:

Əlican! Sən Allahın əmanətdar bəndəsi, mən isə pənahsız quluyam. Götür pul kisəmi, sənə tapşırıram – deyib onu dənizə atdım. Tez qaydırıb öz yerimdə oturdum. Amma qəm-qüssəyə qərq olmuş halda fikirləşirdim ki, pul-parasız səfərimi necə davam etdirəcəyəm. Elə bunu fikirləşirdim ki, təftiş qrupu həmin bədxislətli adamlı içəri girib, üst-başımı diqqətlə yoxlamağa başladı. Kapitan yalandan iddia edən şəxsə dedi:

Biz gəminin bütün müsafirlərini və onların bağlamalarını yoxladıq. Amma sən nişanələrini verdiyin şeyi tapmadıq. Niyə bu Allah bəndələrinə, "Beytullah" zəvvvarlarına töhmət vurursan? O yalançı kişi yerində quruyub qaldı və üzünün rəngi bütünlükə dəyişdi. Çoxları başa düşdü ki, o yalançı və oğrudur. Beləliklə həmlə edib, onu öz cəzasına çatdırıldılar. Amma bunun mənə heç bir faydası yox idi, çünki mən pul kisəmi içi dolu pulla birlikdə dənizə atmışdım.

Özümü çox böyük çətinliklə Məkkəyə çatdırıldım. Həcc mərasimini yerinə yetirəndən və Mədinədə Peyğəmbər (s) qəbrini ziyarət edəndən sonra İraqa yollandım. Ora çatan kimi əvvəl Əlinin (ə) hərəminə gedib, ərz elədim:

Ey sərvərim! Dənizdə sizə tapşırıǵım pul kisəsinə indi çox ehtiyacım var. Lütf edib onu mənə qaytarın – deyib ağladım. Həmin axşam yuxuda Həzrət Əlini (ə) gördüm ki, mənə dedi:

Quma gedib pul kisəni Mirzə Qumidən təhvıl alarsan. Yuxudan ayılanda çox təccübəldim. Öz-özümə dedim: Mən pul kisəmi Omman dənizinə atmışam. İndi mən onu Qumda, Mirzə Əbulqasim Qumidən necə istəyim. Axı mən o şəxsi tanımırıam və bilmirəm kimdir.

İkinci gün yenə Əlinin (ə) hərəminə gedib pul kisəmi həzrətin özündən istədim. Həmin axşam yenə Həzrət Əlini (ə) yuxuda gördüm və birinci gün yuxuda eşitdiklərimi yenidən eşitdim.

Üçüncü gün bir daha olaraq hərəmə yollandım və gecə həmin yuxunu gördüm. Həzrətə dedim:

Ey sərvərim! Axı, mən Mirzə Quminini tanımırıam. Buyurdu:

O çox tanınmış adamdır, (mərcə təqliddir) müctəhiddir. Dedim:

Ağa, axı mən özümü Quma necə çatdırırm? Mən “Beytullah” səfərimi çox çətinliklə başa çatdırımişam və indi heç nəyim yoxdur. Həzrət dedi:

Bazarda bu ünvana get və 20 lirə filan sərrafdan alıb qayıdarsan.

Yuxudan ayıldım. Həmin gecənin səhəri bazara getdim. Deyilən ünvan üzrə o sərraf kişini tapdım. O məni çox yaxşı qarşılıyaraq dedi:

Mənimlə bir işin var? Dedim:

Bəli! Yolxərcim sizə tapşırılıb. Dedi:

Nə qədərdir. Dedim:

20 lirə. O, həmin məbləği mənə verdi. Səfər xərcimin düzəlməsinə görə çox şad idim. Bir az sovgat alıb Quma yola düşdüm.

Qum şəhərinə çatdıqdan sonra Mirzə Quminin mənzilini soraqlaya-soraqlaya gəlib tapdım. Mənzilə daxil olduğum zaman Mirzə dərs tədris edirdi. Dərs qurtarıb, şagirdlər gedəndən sonra məni çağırıb soruşdu: Mənimlə işiniz vardi? Dedim:

Bəli. Dedi:

Buyurun. Mən bütün olub-keçənləri əvvəldən axıracan ona nəql etdim. Mənə ürək-dirək verib dedi:

Pul kisən hazırlıdır. Özü pul kisəsini götürüb dedi:

Yaxşı-yaxşı bax, gör hər şey yerindədirmi? Pul kisəsini alıb gördüm, əcəba! Odur! Açıb içinə baxanda gördüm ki, pulları dənizə atmamışdan qabaq səliqəylə yiğdiğim kimidir. Sevindiyimdən o böyük şəxsi qucaqlayıb öpməyə başladım. Onunla sağollaşıp Qəzvinə qayıtdım.

Günlərin bir günü arvadım mənə dedi:

Eşidəndə ki, yolda pullarını itirmişdin, çox narahat oldum. Dedim:

Bəli və başıma gelənləri hamısını əvvəldən axıracan ona danişdım. Amma o, inana bilmirdi və mən and içəndən sonra qəbul etdi. Bu zaman dedi:

Ay Allahın bəndəsi, bəs niyə görə Qum şəhərini və o cür böyük şəxsiyyəti buraxıb gəldin?

Ona xidmət etmək, mənəviyyət və kamal kəsb etmək üçün niyə orada qalmadın? İndi isə qalx, birgə o ruhani alimin hüzuruna gedək.

Arvadımın təşviqiyələ hər nəyimiz vardısa satıb, ailə üzvlərimlə birlikdə Qum şəhərinə gəldik. Amma əfsus ki, Qum şəhərinə daxil olanda şəhəri Aşura gündündə olduğu kimi qəm-qüssə içində gördük. Soruştum:

Nə olub? Dedilər:

Rəbbani alim Ayətullah Mirzə Qumi vəfat edibdir. Onun yoxluğunuñ çox ağır itki olduğunu və hamı üçün əziz olan bir şəxsiyyəti itirdiyimi hiss etdim. Elə ona görə də, o zamandan özümlə əhd-peyman bağladım ki, ömrümün sonuna qədər gecə-gündüz onun nurlu qəbrinin yanında qalıb və ruhunun şad olması üçün Qur`an tilavət edəm (oxuyam).¹

Həmin şəxs nəql etdiyi başqa bir hekayətdə belə deyir:

Mirzənin evinin qapasına çatanda, onun xadimi dedi:

Ağa yatıb. Bir az gözlə, yuxudan qalxar, sonra: Dedim:

Mən bu şəhərdə qəribəm və uzaq yoldan gəlmışəm. Xadim narahat halda dedi:

Onda özün qapını döy. Qapını döydükdə, içəridən Mirzənin səsi gəldi:

Ay filankəs, gəldim! Mən çox təəccübəndim ki, Mirzə mənim adımı haradan bilir. Bu zaman qapı açıldı və Mirzə əbasının altından ağızı bağlı pul kisəni çıxarıb dedi:

Pul kisəni götür və öz şəhərinə qayıt. Nə qədər ki, mən sağam, bu əhvalatı heç kimə danışma.²

«ÖVLADIMIN ÖLÜMÜNÜ YETİR»

Fəthəli şah Qacarın Mirzə Qumiyyə böyük hörməti vardı. Hər dəfə Quma gələndə, Mirzəni də ziyarət edərdi. Mirzə də ələcsiz qalıb onunla həmsöhbət olardı. Əlbəttə, həmişə ona nəsihət edərdi. Bir gün Mirzə, Fəthəli şahın uzun saqqalına əl çəkib dedi:

Ey padşah, elə iş görmə ki, qiyamət günü bu saqqalın cəhənnəm odunda yansın. Həmin görüşdə Fəthəli şah gördü ki, çox ədəbli bir cavan onlar üçün çay gətirdi. Mirzədən soruştu:

Bu cavan oğlanın sizinlə nə nisbəti var. Mirzə dedi:

Oğlumdur. Fəthəli şah cavan oğlanın camal və kamalına heyran qalmışdı. Mirzəyə dedi:

Mənim də bir qızım var. İstəyirəm sənin oğluna verəm. Mirzə dedi:

Mənim sizinlə qohum olmağım düzgün deyil. Bu istəyindən vaz keç. Fəthəli şah israr edib dedi:

Gərək bu iş baş tuta. Mirzə çarəsiz qalıb dedi:

¹ Məhəmməd Razi, “Kəramətə Salehin”, səh. 241

² Mirzə Mahmud Əraqi, “Darul İslam”, səh. 556

Elə isə bizə bir gecə möhlət ver ki, fikirləşək. Fəthəli şah onlara bir gecə möhlət verdi.

Həmin axşam gecəyarısı Mirzə gecə namazı qılmaq üçün yuxudan oyandı. Namazın əvvəlində belə ərz elədi:

İlahi! Mən çox yaxşı bilirəm ki, əgər bu əlaqə baş tutsa, elə bilirəm sənə olan məhəbbətim azalsın. Əgər bu işin vəslətin zərəri olacaqsa onda övladımı öldür.

Gecə namazının ikinci rək`ətində ikən arvadı gəlib dedi:

Oğlun bərk sancılanıb. Namazın dördüncü rək`ətində yenə arvadı gəlib dedi:

Oğlunun hali çox pisdir. Nəhayət namazın on birinci rək`ətində oğlunun ölüm xəbərini verdilər. Mirzə Qumi namazdan sonra şükür səcdəsi etdi. Bu çıxılmaz vəziyyətdən nicat taparaq şahın onlarla heç bir rabitəsi baş tutmadı.

Maraqlısı bu idi ki, Mirzə Qumi şaha da belə bir məktub yazdı:

Sənə olan azacıq məhəbbət və rabitəmi də kəsdim və sənə nifrat edirəm. Özüm də çərşənbə bu dünyadan köçəcəyəm. Məktubu möhürləyib şaha göndərdi.

Təsadüfən məktub çərşənbədən əvvəl Fəthəli şaha çatdı. Əmr etdi ki, tez faytonu hazırlasınlar. Özünü Tehrandan tez Quma çatdırmaq istəyirdi ki, bəlkə Mirzə ilə görüşə bildi. Qumun Əliabad kəndinə çatanda Mirzə Quminin vəfat xəbərini eşitdi. Əmr etdi ki, Quma çatmamış cənəzəni dəfn etməsinlər. Özünü Mirzə Quminin cənəzəsinin başı üzərinə çatdırıb ağlamağa başladı. Şah dedi:

Ay Mirzə, sən məni rədd etdin, amma mən səni çox istəyirdim.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNĐƏN»

İmam Sadiq (ə) buyurmuşdur: “Allah-tala mə`rifət və agahlıq üzündən olmayan əməli qəbul etməz və mə`rifət də əməlsiz olmaz. Deməli kimin mə`rifəti olsa, ona əməlində bir bələdçi olacaqdır. Kim əməl etməzsə, mə`rifəti yoxdur. Bilin ki, imanın hissələri biri digərindən asılıdır!”

«HƏQİQİ SƏRRAF»

Günlərin birində zahid alim, təqva və kəramət sahibi, şəənin fəxri Molla Mehdi Mollakıtəb Nəcəf-Əşrəfdə həzrət Əlinin (ə) hərəminin həyətində bir qrup tanışları ilə birgə oturmuşdu. Elə bu zaman Şeyx Cavad Amuli çox narahat halda gəlib onların kənarında oturdu. Molla Mehdi ondan narahat olmasının səbəbini soruşanda dedi:

¹ Məhəmməd Məhəmmədi İsləhardi, “Dastanha və pəndha”, c. 3, səh. 50

Bazarda bir dükançuya 6 tümən borcluyam və bu gün çox kobud bir tərzdə məndən öz borcunu istədi. Amma mənim isə borcu qaytarmağa pulum yoxdur. Şeyx dedi:

Narahat olma, borcunu mən ödəyərəm. Orada olanlar bilirdilər ki, Şeyxin pulu yoxdur və zarafatla dedilər:

Haradan ödəyəcəksən? Ya da ki, o yəhudü sərrafın yanına göndərə bilərsən. Dedi:

Onu əsil sərrafın yanına göndərirəm. Ey Şeyx Cavad, səni Əmirəlmö`mininə (ə) tapşırdım. Get o məbləği Həzrətdən al.

Şeyx heç vaxt bihudə və hədər söz danışmadığı üçün, Şeyx Cavad qəbul etdi. Ayağa qalxıb hərəmə yollandı. Bir az keçməmiş içində 6 tümən (30 şami) olan pul kisəsiylə qayıtdı. Dedi:

Hərəmə daxil olub ərz elədim:

Ey Əmirəlmö`minin, mən ziyanətə gəlməmişəm. Məni Şeyx Mehdi sizin hüzurunuza göndərdi və 6 tümən üçün gəlmışəm. Sonra mübarək zərihi öpüb, neçə addim atmışdım ki, bir şəxs məni çağırıb dedi:

Al, bu Şeyxin tapşırıldığı məbləğdir. Çox təəccübü və heyran halda onu aldıqdan neçə saniyədən sonra ətrafa baxdıqda daha onu görmədim.¹

«DOSTUN DİYARINA GEDƏN YOL»

Şeyx Mehdi Mollakıtəb ömrünün sonuncu ilində Həccə getmək arzusuna düşdü. Ona dedilər ki, yaxşısı budur Kərbəlaya gedin. Ərəfə günü İmam Hüseynin (ə) hərəmində olmaq həccin savabından yüksəkdir. O dedi:

İki şeyə görə həccə getmək istəyirəm. Birincisi, əgər birdən həccə gedəndə ya qayıdanda vəfat etsəm Allah-taala məni behişt bağına daxil edər. Həmin bağ Məkkə yolunda vəfat edənlərə məxsusdur. İkincisi, bəlkə Həzrət Sahibəzzəmanla (ə) birlikdə olmaq iftiخارı mənə nəsib oldu.

Mə`lum olduğu kimi İmam Zaman (ə) hər il həccə mərasimində iştirak edir. Şeyx bir qrup xas adamlarla, o cümlədən Seyyid Hüseyin Nəhavəndi, şeyx Məhəmməd Ubudi və digər fazıl alımlırla Məkkəyə yola düşdü. Məkkədən qayıdanda Şeyx Mehdi Mollakıtəb Nəcd ərazisində vəfat etdi və az bir fasılə ilə Seyyid Hüseyin də dünyasını dəyişdi. Karvandakılar cənazələri Nəcəf-Əşrəfə aparmaq istədikdə xəbis karvanbaşı bu işdən xəbərdar olub bunu Nəcdin şeyxi və Vəhhabilərin böyüyü İbn Səuda xəbər verdi. Vəhhabilər cənazəni bir yerdən başqa yera aparmağı bidət saydıqları üçün, cənazəni Nəcəfə aparmaq istəyənlər, mə`murlar gəlib çıxmamış, şeyx Mollakıtəbin və Seyyid Hüseyin Nəhavəndinin cənazələrini elə Nəcd ərazisində dəfn etdilər. Qəbirlərin üstünü hamarlayıb, izi itirsələr də, buna görə çox narahat oldular.

Səhəri gün şeyx Məhəmməd onlara dedi:

¹ Şeyx Abbas Qumi, “Fəvaidur-rəzəviyyə”, səh. 685

Narahat olmayın, mən öz gözümlə gördüm ki, dünən axşam cənazələr Nəcəf-Əşrəfə aparıldı. Dedilər:

Nə gördün? Şeyx Məhəmməd dedi:

Dünən gecədən bir az keçmiş olardı ki, siz yatmışdır. Amma mən oyaq idim və ocağın yanında oturub qızınırdım. Birdən, Şeyxin qəbrinin yanında bir dəstə atlı gördüm. Soruşdum:

Nə iş üçün gəlmisiniz? Dedilər:

Gəlmışik Şeyxi Əmirəlmö`mininin (ə) qonşuluğuna aparaq. Sonra gördüm ki, Şeyx də atlıdır və onlarla gedir. Mən onların ardınca düşüb dedim:

Mən də sizinlə gəlim. Dedilər:

Qayıt, olmaz. Onlar Nəcəf-Əşrəfə yollandılar. Mən bir neçə addım atandan sonra, Şeyx mənə üz tutub dedi:

Geri qayıt, hələ sənin bizimlə gəlmək vaxtin çatmayıb. Amma narahat olma, sevin ki, səni də ayın 3-də cümə günü Əmirəlmö`mininin (ə) hərəminə gətirəcəklər.

Qayıtdım və atlıların arasında dünyadan köçmüş alımlərdən Seyyid Sadiq Fixam və başqalarını da gördüm ki, mən onları tanıyırdım. Sözümün doğruluğunun əlaməti də budur ki, mənə xəbər verdikləri kimi, ayın 3-də cümə günü vəfat edəcəyəm. Onun dediyi kimi də oldu. Həmin tə`yin olunmuş gün çatanda Şeyx Məhəmməd Ubudi vəfat etdi.¹

«SALMANIN QONAQPƏRVƏRLİYİ»

Mərhum Ayətullah Seyid Məhəmməd Baqır Qəzvininin (vəfati 1246 q.) yaxınlarından olan Seyyid Murtəza Nəcəfi belə nəql edir:

Kazimeyndə olduğum zaman mərhum Seyyid Məhəmməd Baqır Qəzvininin İmam Rzanın (ə) ziyarətindən qayıdan sonra, hüzurunda oldum. Seyyid dedi:

Salman Farsının ziyarətinə getmək istəyirəm. Özün və dostun Seyyid Murtəza üçün heyvan icarə et və görüş yerimiz filan yerdə olacaq.

Səhəri gün tə`yin olunmuş yerdə görüşəndə gördük ki, Seyyid at belində yola heç bir azuqə götürmədən gəlmışdı. Biz birmirdik ki, Seyyid bizim yol üçün hazırlıq görəcəyimizdən əmin olduğu üçün özü heç bir şey götürməyiib.

Həzrət Salman Farsının hərəminə çatıb orada bir mənzil icarə etdik. Seyyid hərəmə gedib, namaz və ziyarətdən sonra dedi:

Evimiz haradadır? Evi ona göstərdim. Seyyid soruşdu:

Çıraq haradadır? Birdən yadına düşdü ki, özümüzlə çıraq gətirməmişik. Dedi:

¹ Həmin mənbə, səh. 684

Qəhvə hazırdır? (Seyyid qəhvəni çox xoşlayardı) Utandığımdan başımı aşağı saldım, çünkü qəhvəmiz də yox idi. Seyyid üzünü həzrət Salmanın hərəminə tərəf tutub dedi:

Ey Salman, sən səxavətli və qonaqpərvər bir tayfanın xadimi olmuşan və mən də həmin nəsildənəm. Bu təzəlikdə İmam Rzanın ziyarətindən qayıtmışam və Əmirəlmö'minin Əlinin (ə) ziyarətinə də getmək istəyirəm. Allaha and içirəm, əgər bu axşam bizim qəhvəmiz gəlməsə, Həzrət Əliyə (ə) səndən şikayət edib deyəcəyəm ki, Salmanın qonağı oldum, amma məni yaxşı qarşılımadı. Elə bu zaman hərəmin xidmətçisi əlində iki şamdan və beşaltı ədəd də ağ şam içəri girib, dedi:

Bunu zəvvvarların istifadəsi üçün götürüb, buyurun götürün. Şamları götürüb yandırıdıq. Seyyid yenə üzünü Salmanın hərəminə tərəf tutub əvvəlki sözünü təkrar etdi. Sözünü deyib qurtarmamış bir kişi içəri daxil oldu. Seyyidi görüb dedi:

Çox qəribə bir əhvalatım var. Seyyid dedi:

Qəhvən necə? Dedi:

O da var. Seyyid ona dedi:

Əvvəl get, qəhvəni götir, sonra əhvalatını danışarsan. Həmin şəxs gedib bir xeyli qəhve, onu hazırlamaq üçün lazım olan şəylər və bir miqdardan şirin çörək götürdü. Seyyid dedi:

Salman istədiyimdən artıq lütf etdi. Həmin ərəb sözə başladı:

Mənim bir gəmim var. İşim tacirlərin yükünü Bəsrədən Bağdada aparmaqdır. Bu axşam hərəkət edəndə külək əsirdi və gəmi çox sürətlə gedirdi. Birdən Salmanın qəbrinin yaxınlığına çatanda, gəmi dayandı. Elə bil ki, bir iddə onun hərəkətinin qarşısını almışdı. Nə qədər çalışsaq da, gəmini hərəkətə gətirə bilmədik. Bu vaxt sanki kimsə mənə dedi:

Ay bədbəxt, hər dəfə Həzrət Salmanın qəbrinin yanından keçirsən, amma çoxdandır ki, onu ziyarət etmirsən.

Gəmidən çıxb, ziyarət üçün bura gəldim və bu işin sırrini (hikmətini) başa düşmədim. Biz də macəranın nə olduğunu onun üçün danışdıq. Səhər Seyyid mənə dedi:

Ona yükünü gəmiyə qədər aparmağa kömək edin.

Mən onu gəmiyə qədər ötürdüm. Hami gəmiyə mindikdən sonra, gəmi sürətlə hərəkət etməyə başladı. O vaxta qədər dənizçilər gəminin təmiri ilə məşğul olsalar da, bir iş görə bilməmişdilər və bu hadisə hamida heyrat doğurdu.¹

«BATİNDƏN XƏBƏR»

Seyyid Murtəza deyir:

¹ Mirzə Hüseyn Nuri, “Darus-səlam”, c. 2, səh. 200

Günlərin birində Seyyid Məhəmməd Baqır Qəzvini ilə birlikdə pak insanlardan birinin görüşünə getmişdik. Seyyid ayağa durmaq istəyəndə, ev sahibi dedi:

Bu gün təzə çörəyimiz var. İstərdim ki, bizimlə birlikdə meyl edəsiniz. Seyyid qəbul edəndən sonra süfrə salındı. O, çörəkdən bir tıkə kəsdikdə, əl saxlayıb dedi:

Çörəyi heyzli qadın bışırıb və mən yeməyəcəyəm. Ev sahibi təəccüblənib, çölə çıxdı. Seyyidin dediyi həqiqət ona da aydınlaşdıqda, başqa çörək hazırlatdı və Seyyid ondan yedi.¹

«QIŞDA TƏZƏ ÜZÜM»

Belə nəql edilir ki, qış günlərinin birində bir kişi Axund Molla Zeynəlabidinin (vəfati 1259 q.) evinə gedib belə ərz elədi:

Arvadım ağır xəstədir və ürəyi təzə üzüm istəyir. Bilmirəm qışın bu vaxtı təzə üzüm hardan tapım. Xahiş edirəm kömək edəsiniz.

Elə bu zaman Molla Zeynəlabidin əlini uzadıb evin ortasındaki kürsünün altından yarpağı bir təzə üzüm salxımı çıxarıb, həmin kişiyə verdi. Yanındakılar dedilər:

Əgər o üzümdən yenə varsa, bizə də ver. Axund dedi:

Elə bu qalmışdı və o da bu kişinin payı idi.²

«QƏRİBƏ VƏSİYYƏT»

Nəql olunur ki, Axund Molla Zeynəlabidin Nəvayı ölümündən qabaq camaata belə demişdi:

Elə ki, mən oldum, evlərinizdən çölə çıxıb, şəhərin ətrafindakı səhralarda ağlamağa başlayın.

Mərhum Molla Zeynəlabidin vəfat etdiyi zaman camaat onun vəsiyyətinə əməl edərək, şəhər ətrafindakı səhralara gedib ağlamağa başladılar. Həmin axşam camaat səhrada olarkən, güclü zəlzələ Xoy şəhərini və onun ətrafinını bərk silkələdi. Zəlzələ o məntəqəyə çoxlu ziyan vursa da, amma Xoy camaatının heç biri zədə almadı.³

«RƏHMƏT YAĞIŞI»

“Camiun-nureyn” kitabında belə yazılır ki, mərhum Hacı İbrahim Kəlbasının zamanında (vəfati 1261q.) bir il yağış yağmadı. Mənuçehrşan Moğtimidud-dövlə Hacının xidmətinə gəlib dedi:

Camaat sizdən təmənna edir ki, yağış duasına çıxın. Hacı üzrxahlıq edib dedi:

¹ Həmin mənbə, səh. 201

² Əqiqi Bəxşayışi, “Məfaxiri Azərbaycan”, c. 1, səh. 135

³ Həmin mənbə.

Mən qoca adamam, yol getməyə halim yoxdur. Mo`təmidud-dövlə ərz etdi:

Sizin üçün rahat taxt göndərərəm, onda əyləşib gedərsiniz. Hacı dedi:

Axı qəsbı (haram) taxtla yağış duasına getməyə nə ad vermək olar? Sənəcə Allah o duanı qəbul edərmi? Hacının oğlu Ağa Məhəmməd Mehdi dedi:

Evdə taxta var. Biz özümüz sizin üçün taxt düzəldərik. Hacı dedi:

Eybi yoxdur.

Dülgər çağırıb taxtı hazırladılar. Sonra şəhərdə e`lan etdilər ki, camaat şənbədən otuc tutmağa başlasın və birinci gün oruc halında Haciyla birlikdə yağış duasına hazır olsunlar.

Oruc tutmuş camaat tə`yin olunmuş gün bir yerə toplaşıb Hacını taxtin üzərində “Təxti-fulad” deyilən yerə gətirdilər. Bir tərəfdə İsfahan erməniləri əllərində İncili, digər tərəfdə İsfahan yəhudiləri Tövratlarıyla orada hazır oldular.

Mərhum Hacı bir tərəfdə ermənilər və digər tərəfdə yəhudilərin düzüldüyünü görəndə, çalmasını açaraq, əllərini səmaya tərəf qaldırıb dedi:

İlahi, bu İbrahim saqqalını islam yolunda ağartmışdır. Bu gün məni yəhudili və məsihilərin yanında xəcalətlə etmə. Birdən göyün üzünü bulud alı və elə həmin saat yağış yağmağa başladı.¹

«ALLAH DAN İSTƏDİM Kİ, HƏLƏ SAĞ QALASAN»

Şeyx Ənsarının şagirdlərindən olan Şeyx Mahmud Əraqi “Darüs-səlam” kitabında Hacı Seyyid Əli Şüstərinin övladından belə nəql edir:

1260-cı qəməri ilində Nəcəf-Əşrəfdə vəba xəstəliyi yayılmışdı. Bir gecə gecə yarısı mərhum atam (Hacı Seyyid Əli Şüstəri) da bu xəstəliyə tutuldu. Onu rəngi qaçmış və pərişan halda görəndə çox qorxdum. Öz-özümə dedim ki, əgər atam vəfat etsə Şeyx bizi danlayacaq ki, niyə Seyyiddin əyadətinə gəlməsi üçün ona qabaqcadan xəbər verməmişik. Çıraqı yandırdım ki, Şeyxin mənzilinə gedib Seyyidin ağır xəstə olduğunu ona xəbər verim. Seyyid (atam) dedi:

Neyləyirsiniz? Ərz elədik:

İstəyirik gedib Şeyxə xəbər verək. Dedi:

Lazım deyil, özü indi gələcək. Bir az keməmiş mənzilin qapası döyüldü. Seyyid dedi:

Qapını açın, gələn Şeyxdir. Qapını açdıq. Gələn Şeyx Ənsari və rəhmətlik Molla (xadim) idi. Şeyx dedi:

Hacı Seyyid Əli necədir? Dedik:

İndi ki, bu xəstəliyə yoluxub, Allah özü rəhm eləsin. Dedi:

İnşallah, heç bir qorxusu yoxdur. İçəri girəndə Seyyidi pərişan və narahat görüb dedi:

¹ Molla İsmail Səbzivari, “Camiun-nureyn”, səh. 233

Narahat olma, inşallah yaxşı olacaqsan. Seyyid ərz elədi:
Hardan bilirsən? Dedi:

Mən Allahdan arzu eləmişəm ki, sən məndən sonra sağ qalıb, mənim cənəzəmə meyyit namazı qılasan. Seyyid dedi:

Niyə bunu arzulamışan (istəmisən)? Dedi:

Bir istək idi ki, qəbul da olub. Şeyx oturub Seyyidlə bir az söhbət etdikdən sonra qalxıb getdi. Ertəsi gün Şeyx tədrisini (dərsini) qurtarandan sonra dedi:

Deyirlər Hacı Seyyid Əli xəstədir. Tələbələrdən kim onun əyadətinə getmək istəyirsə, mənimlə gəlsin. Şeyx minbərdən aşağı enib bir dəstə tələbəylə Seyyidin evinə getdi.

Şeyx evə daxil olanda xəbərsiz adam kimi Seyyidin halını soruşmağa başladı. Mən istədim deyəm ki, ey Şeyx, dünən axşam siz buradaydınız və Seyyidin halından da xəbəriniz var. Birdən Seyyid barmağını dodağının üstünə qoyaraq mənə işarə etdi və mən də susub heç nə demədim.

Seyyidin hali yaxşılaşdı və Şeyx vəfat edənə qədər sağ qaldı. Şeyxin vəsiyyət etdiyi kimi onun cənazəsinə atam meyyit namazı qıldı.¹

«PULU BÖLÜŞDÜRÜN»

Şeyx Məhəmməd Hüseyn Kazimi belə nəql edir:

Hər axşam xiftən namazından sonra hərəmə daxil olub, hərəmin qapısı kənarında üzüm zərihə tərəf və divara söykənib ziyanətnamə oxuyardım. Adətən, axşamlar Şeyx Murtəza Ənsarının hərəmə girib-çıxdığı vaxt, mənim hərəmdə olduğum vaxta təsadüf edirdi.

Təsadüfən bir axşam Şeyxlə rastlaştığım zaman yavaşca bir pul kisəsini ovucuma qoyub dedi:

Bu pulların yarısı sənin, yarısını da öz şagirdlərinin arasında bölərsən.

Hərəmdən çıxıb evə qayıtdım. Pulları sayanda gördüm ki, mənim payım borcum qədərdir. Öz-özümə dedim: Borcumun hamısını qaytararam, qalan pulları da tədricən şagirdlərə verərəm. Mən bu haqda heç kimlə danışmadım.

Yenə bir axşam hərəmdə olduğum vaxt, Şeyx mənim yanımıdan keçəndə yavaşca qulağıma piçıldayıb dedi:

Ey Şeyx, siz şagirdlərin pulunun hamısını onların arasında bölün, mən yenə sizə pul verərəm.

Bu əhvalatdan sonra başa düşdüm ki, Şeyxin mənim nə fikirləşdiyimdən xəbəri varmış. Beləliklə öz fikrimdən daşındım və onun necə böyük məqam sahibi olduğunu dərk etdim.²

¹ Murtəza Ənsari, “Zendeqani və şəxsiyyəte Şeyx Ənsari”, səh. 119

² Həmin mənbə, səh. 121

«QONAGİN UŞAĞINA NƏVAZİŞ»

Hacı Seyyid Məhəmməd Həsən Cəzayiri Seyyid Məhəmməd Təqi Təbatəbaidən, o da Kərbəla ə`yanlarından olan Seyyid Cə`fər Sabitidən belə nəql edir:

Bir dəfə uşaq vaxtı atamla birlikdə Kərbəladan Nəcəf-Əşrəfə gəldik. Həzrət Əlinin (ə) hərəmini ziyarət etdikdən sonra atam dedi:

İmam Əli Murtəzani ziyarət etdik, indi isə gedək Şeyx Murtəzani da ziyarət edək.

Atamla birlikdə Şeyxin mənzilinə getdik. Qapını döyündə Molla adlı bir şəxs (xadim) qapını açdı. Həyətdə oturub Şeyxi gözlədik. Molla Şeyxi çağırından sonra Şeyx də gəlib bizimlə əyləşdi. Bir az keçəndən sonra Molla bir sinidə nahar yeməyini götürüb qabağımıza qoydu. Nahar bir qab bozbaş, bir neçə dənə xurma və 3 tıkə çörəkdən ibarət idi.

Şeyx çörəyi doğrayıb bozbaşın içində tökdükdən sonra yeməyə başladıq. Amma mən bozbaş çox dadsız olduğuna görə bir neçə xurma yeməklə kifayətləndim.

Nahar yeməyindən sonra Şeyxlə sağıllaşıb evə qayıtdıq. Yolda atamdan soruşdum:

Axı o dadsız bozbaşı necə o cür ləzzətlə yeyirdin? Dedi:

Sən o yeməyin tə`sirini bilmirsən. Evə qayıdanda, anamdan yeməyə bir şey istədim. soruştum:

Məgər siz qonaq getməmişdiniz? Dedin:

Bəli, dilənçi evinə və onların yeməyindən yemədim.

Səhəri gün atamla hərəmə getdik. Təsadüfən Şeyx də hərəmdə idi. Şeyx ziyarətnaməni oxuyub qurtarandan sonra mənim əlimdən tutub, atamla birlikdə hərəmdən çölə çıxdıq. “Qiblə” qapısının (hal-hazırda Şeyxin məqbərəsi orada yerləşir) yanında mənə dedi:

Desəyən, dünən dilənçi evindəki yemək xoşuna gəlməmişdi. İndi isə bunları götür. Ovucumun içində iki lirə qoyub getdi. Mən çox təəccübləndim. Çünkü bu sözləri ancaq anama demişdim və bizim yanımızda da başqa bir adam olmamışdı ki, Şeyxə xəbər versin. Elə ondan sonra o dindar fəqihin böyük şəxsiyyət olduğu mənə aydın oldu.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

İmam Sadiq (ə) buyurur: “Hüzn və qəm arıfların şüarıdır. Çünkü onların qəlblərinə daim qeybdən çoxlu xəbərlər daxil olur və İlahinin camal və cəlal çətri altında olmaq iftixarını daşıyırlar.

¹ Həmin mənbə, səh. 125

Hərçənd arifin zahiri tutqun və qəmlidir, amma batini aydın və genişdir. Onun camaat arasında yaşayışı zahirdə bir xəstə həyatına bənzəyin və Allahla əlaqəsi isə müqərrəblərin həyatı kimi, tam meyl və rəğbətlədir.¹

«COX QÜRURLANMA»

Şeyx Ənsarının şagirdlərindən biri belə deyir:

İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəf-Əşrəfə yollandım və Şeyxin dərslərinə qatıldım. İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim. Nə qədər sə`y etsəm də faydası olmayırdı.

Nəhayət bir gün həzrət Əmirəlmö`mininə (ə) mütəvəssil oldum. Axşam yuxuda gördüm ki, Həzrətin hüzurundayam. Əli (ə) mənim qulağıma “Bismillahir-Rəhmanir-Rəhim”i oxudu.

Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı. Bir neçə gündən sonra artıq sinifdə mən də dərs haqqında öz fikrimi söyləyirdim.

Bir gün dərsdə Şeyxlə çoxlu bəhs edib, səhv tuturdum. Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O yavaşça qulağıma piçildiyib dedi:

Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzalin”ə qədər oxuyub. O bunu deyib getdi. Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki, Şeyx kəramət sahibidir. Çünkü o vaxta qədər yuxumu heç kimə danışmamışdım.²

«QIZILLARA ƏL VURMA»

Vaiz və Əhvaz şəhərinin pişnamazı Hacı Seyyid Tacəddin Dezfuli bir neçə vasitəylə əcdadlarından olan Seyyid Məhəmməd Əlidən belə nəql edir:

Ziyarət niyyətilə Nəcəf-Əşrəfə səfərə getdim. Özümlə götürdüyüm bir miqdardı pulum da qurtardı. Hətta bir tanış yox idi ki, ondan borc pul alım. qürurumdan bu haqda alımlərdən biriylə danışmağa razı ola bilmədim. Buna görə də Həzrət Əlinin (ə) hərəminə gedib müşkülümü o həzrətə ərz edərək, dedim:

Əgər hacətim qəbul olmasa, necə olursa-olsun sənin hərəmindəki qızillardan bir miqdardı götürüb xərcleyəcəm. Sonra evə qayıdır həmin gecə ac-qarına yatdım.

Səhər gördüm ki, kimsə məni çağırır. Özümü ona təqdim etdim. Həmin şəxs dedi: Mən Molla, Şeyx Ənsarının xidmətçisiyəm. O səni görmək istəyir və dedi ki, səninlə karvansarada filan otaqda görüşə bilərəm.

¹ “Biharul-ənvar”, c. 72, səh. 70

² Həmin mənbə, səh. 130

Xidmətçilə birlikdə Şeyxin hüzuruna getdim. Şeyx bir pul kisəsini mənə verib dedi:

Bu otuz təmən İran puludur ki, cəddin Əli (ə) xərclik üçün sənə verib. Pulları götürüb neçə addım uzaqlaşandan sonra məni çağırıb yavaşca dedi:

Daha Həzrət Əlinin (ə) qızıllarına əl vurma.

Onun sözlərindən çox təəccübləndim. Çünkü bu, yalnız mənim zehnimdən keçmişdi və mən bunu, o böyük alimin kəramatlılarından hesab etdim.¹

«İMAMƏT GÜΝƏŞİLƏ GÖRÜŞ»

Şeyx Ənsarının şagirdlərindən biri belə nəql edir:

Kərbəlaya müşərrəf olduğum xüsusi ziyarətlərimdən birində, gecə yarısı hamama getmək üçün evdən çöle çıxdım. Küçələr palçıqlı olduğundan özümlə çiraq götürdüm. Uzaqdan Şeyxə bənzər bir şəxs gördüm. Bir az yaxınlaşanda bildim ki, Şeyx özüdür. Öz-özümə dedim ki, bu gecə vaxtı gözü də zəif olan adam palçıqlı yolda hara gedir? Mən fürsəti əldən verməmək üçün yavaşca Şeyxin arxasında düşdüm. Uçub-dağılmış bir evin qapısına çatdıqda dayandı. Xas bir tərzdə Camiə ziyanətnaməsini oxuyub, evə daxil oldu. Daha heç nə görə bilmədim, amma Şeyxin səsini eşidirdim. Guya kiminləsa danışındı. Hamama gedəndən sonra hərəmə müşərrəf oldum və Şeyx də orada idi. Səfərdən sonra, Nəcəf-Əşrəfdə Şeyxin hüzuruna gedib, həmin axşam gördüklərim haqda soruştum. Əvvəl Şeyx inkar etməyə başladı, amma çox israr etdikdən sonra dedi:

Bə`zən İmam Zamanın (ə) hüzuruna getmək üçün mənə o Həzrət tərəfindən izin verilir və sənin heç vaxt tapa bilməyəcəyin həmin xaraba evin qapısına gedib “Camiə” ziyanətnaməsini oxuyuram. Yenidən icazə verildikdə İmamın hüzurunda hazır olub bə`zi məsələlər haqda o həzrətdən soruşuram.

Sonra Şeyx dedi:

Nə qədər ki, mən sağam bu məsələni gizli saxla və heç kimə danışma.²

«İZSİZ ŞƏXSİYYƏT»

Əllamə Təbatəbəi buyurur:

Təqribən yüz il əvvəl Şüşər şəhərində tanınmış və hamının (ümmü camaaṭin) müraciət etdiyi qazi Seyyid Əli Şüşəri (vəfatı 1282 q.) adında bir alim var idi. Digər alımlar kimi o da, tədris və mərcəiyyətlə məşğul idi. Günlərin birində evinin qapısı qəfildən döyülür və qapının arxasından kimin olduğunu soruşanda, naməlum şəxs deyir:

Aç qapını, bir nəfərin səninlə işi var. Mərhum Ağa Seyyid Əli qapını açanda, bir toxucu kişini görüb, soruşur:

¹ Həmin mənbə, səh. 131

² Həmin mənbə, səh. 133

Nə işiniz var? Toxucu kişi deyir:

Filan mülkün filankəsin olduğu hökmünüz düzgün deyil. O mülk yetim bir uşağındır və sənədi də filan yerdə basdırılıb. Seçdiyiniz bu yol düzgün deyildir. Ayətullah Şüstəri soruşur:

Məgər mən səhvmi eləmişəm? Toxucu kişi deyir:

Söz elə mən deyən kimidir. Bunu deyib gedir.

Ayətullah Şüstəri çox fikirləşdi ki, bu şəxs kim idi və nə dedi. Araşdırıldıqdan sonra mə'lum oldu ki, toxucu kişinin dediyi yerdə həmin yetim uşağıın mülkünün sənədi basdırılıb və o mülkün filan şəxsin olduğu haqda şahidlərin israrı yalan imiş.

Ayətullah Şüstəri toxucu kişinin sözlərindən sonra dərindən fikirləşir ki, bəlkə elə indiyə qədər bə`zi məsələlər haqda verdiyi hökm və fətvalar səhv imiş. Bütün vucudunu vəhşət və qorxu hissi bürüyür. Sabahı gün toxucu kişi axşam yenə həmin vaxt qapını döyüb deyir:

Ey Seyyid Əli Şüstəri, tutduğunuz bu yol düzgün deyildir. Üçüncü gecə də həmin əhvalat təkrarlanır və bu dəfə toxucu kişi Ayətullah Şüstəriyə deyir: Yubanmadan tez ev əşyalarınızı yiğin və evinizi də satıb Nəcəfə gedin. İndi sizə tapşırırdığım işləri yerinə yetirin və altı aydan sonra Nəcəfin "Vadiüssələm"ında məni gözləyin.

Mərhüm Şüstəri yubanmadan ona verilən tapşırıqları yerinə yetirməyə başlayır. Lazım olan ev əşyalarını götürüb Nəcəf şəhərinə yollanır.

Tə`yin olunmuş gün dan yeri söküldüyü zaman Nəcəf şəhərinə daxil olanda Vadiüssəlamda həmin toxucu kişini görür. Elə bil su kimi qaynayaraq yerdən çıxıb, onun qarşısında zahir olur və bə`zi tapşırıqlar verib yenə qeyb olur.

Mərhüm Şüstəri Nəcəf-Əşrəf daxil olub, toxucu kişinin ona tapşırıqları işləri yerinə yetirdikdən sonra elm sahəsində elə bir dərəcə və məqama çatır ki, dillə onu bəyan etmək çətindir.

Mərhüm Şüstəri hörmət əlaməti olaraq mərhüm Şeyx Murtəza Ənsarının fiqh və üsul dərsində, Şeyx Ənsari də həftədə bir dəfə mərhüm Seyyid Əlinin əxlaq dərsində iştirak edərdi.

Şeyx Murtəza Ənsarının vəfatından sonra, Şüstəri onun tədris işlərinə öhdədarlıq etməyə başlayır və dərsləri Şeyx Ənsarının qaldığı yerdə başlayır. Amma əcəl ona da aman vermir və altı aydan sonra fani dünya ilə vidalaşır.

Ən`ənəvi ustad-şagird silsiləsinin halqaları Mərhüm Şüstəriyə və sonda həmin toxucu kişiyə gəlib yetişir. Amma toxucu kişinin kim olduğu, kiminlə əlaqə saxladığını və bu maarifi (mə`nəvi elm) hardan və necə əldə etdiyi haqda heç kimə bir şey bəlli deyil.¹

¹ Ayətullah Seyyid Məhəmməd Hüseyn Hüseyni Tehrani, "Risaleye Lübbul-lübəb", səh. 154

«KİMYAGƏRLİYİ¹ TƏRK ET»

Əllamə Həsənzadə Amuli yazıր ki, ayətullah Şə'rani dərslərinin birində Hacı Şeyx Əbdunnəbi Nurinin öz dərslərinin birində bizim üçün nəql etdiyini belə söyləyir:

Mən tələbəlik dövründə təhsilimi davam etdirmək üçün Mazandarandan Tehrana gəldim. Qədim Sepəhsalar mədrəsəsində kiçik bir hücrə tutub, dərsə başladım. Təsadüfən kimyagərlik haqqında bir kitab rastıma çıxdı və axşamlar tələbələr yuxuya gedəndən sonra, onlardan xəbərsiz mədrəsənin damında kitabda yazılın tapşırıqlara əməl edirdim. Bu işdən heç kəsin xəbəri yox idi və elə bu minvalla hər axşam verilən göstərişlərlə məşğul olurdum.

Bahar fəslidi. Bizim tanışlardan neçə nəfər Məşhədə ziyarətə getmək üçün Mazandarandan Tehrana gəlmışdilər. Qədim Sepəhsalar mədrəsəsində mənimlə görüşəndən sonra dedilər:

Şeyx Əbdunnəbi, biz “səkkizinci” imamı ziyarət etmək üçün Məşhədə getmək istəyirik. Əgər meylin varsa bizim qonağımız olun və sizinlə bu ziyarətdə həmsəfər olaq. Onlara minnətdarlıq edib dəvətlərini qəbul etdim.

O vaxtlar Səbzivar şəhərində Molla Hadi Səbzivarının (vəfatı 1289 q.) şöhrəti dillərdə gəzirdi. O vaxtı Səbzivar şəhəri gecə-gündüz karvanların yükl boşaldıb – istirahət etdiyi yer idi. Bizim karvan orada yüklerini boşaldandan sonra yoldaşlarımı dedim:

Mən şəhərə gedirəm və bir neçə saatdan sonra qayıdacığam.

Şəhərdə nə işin var və hara gedirsən? – deyə məndən soruşduqları zaman dedim:

Bu şəhərdə böyük şəxsiyyət və böyük alim var və mən onun görüşünə (ziyarətinə) gedirəm. Dedilər:

Bizim səfərimiz də ziyarət səfəridir və çox yaxşı olar ki, biz də bu ruhani alimin ziyarətinə gedək.

Bir neçə nəfər mənimlə yola düşüb Hacı Səbzivarının hüzuruna yolandıq. Bir az oturduqdan sonra Hacidan icazə istəyib ayağa qalxdıq. Hacı mənə işarə edərək dedi:

Siz hələ qalın. Sizə bir-iki sözüm var. Sonra üzünü mənə tutub dedi:

Təhsilinizlə məşğul olun və gecələr gördüğün o işləri də tərk edin. O işlə bir yerə çıxmayacaq və vaxtınızı tələf etməkdən başqa sizə heç bir faydası olmayıacaqdır.²

¹ Ali-mə`nəvi məqamlara çatma yolu və burada dərslək vəsaiti nəzərdə tutulur. Bir şəxsin ustadsız bu işlərə girişməsi caiz deyil.

² Əllamə Həsənzadə Amuli, “Dər asimane mərifət”, səh. 384

«ÇAĞIRIŞA TEZ CAVAB»

Əllamə Nuri “Kələmeye Təyyibə” kitabında yazar ki, Nəcəf-Əşrəf alimlərindən, həmin diyarın alimləri arasında çox hörmətli və nüfuzlu şəxs və Həzrət Əlinin (ə) hərəmində pişnamaz olan Seyyid Hüseyin Şüstəri belə deyir:

Seyyid Əli Şüstəri və Şeyx Murtəza Ənsari ilə birlikdə Kərbəlaya ziyarətə getmişdik. Mən orada həmişə qaldığım evə getdim. Bu dəfə ev sahibi məndən də kasib idi və heç nəyi yox idi. Həzrət Abbasın (ə) ziyarətinə getdim. Ziyarət və namazdan sonra zərihə yaxınlaşış ərz elədim:

Ey mövlam, bilirsiniz ki, mən sizin zəvvarınızam və heç nəyim yoxdur. Sözümüz deyib qurtarmamış gördüm ki, zərihin arasından nə isə tərpənib yanına düşdü. Həmin şey bir ədəd “şami” idi ki, İran pulu ilə iki qran yarımlı olurdu. Pulu götürüb Allaha şükür etdim.¹

«MÜCƏRRƏD NƏFS»

Kamil arif mərhum Mirzə Cavad Ağa Məliki Təbrizi (vəfatı 1343 q.) belə deyir:

Günlərin birində ustad Molla Hüseynqulu Həmədani mənə dedi:
Filan şagirdi tərbiyə etmək sizin öhdənizdir.

Həmin şagird böyük əzmə malik idi. Altı il “müraqibə” və “mücahidət”lə məşğul olduqdan sonra, mücərrəd nəfsi dərk etmə məqamına yetişdi. Mən istədim ki, o, bu məqamı ustadın əlilə müşahidə etsin. Beləliklə onu ustadın hüzuruna apardım. Ustad məsələdən agah olduqdan sonra buyurdu:

Bu, elə də mühüm iş deyil. Barmağı ilə bir işaret edib dedi:

Təcərrüd halı buna bənzəyir. O şagird deyir ki, bir anda bədənimdən ayrıldım və öz kənarında özümü müşahidə etdim.

«AFƏRİN SEYYİD MƏHƏMMƏD!»

Axund molla Hüseynqulu Həmədaninin qız nəvəsi Məhəmməd Hüseyin öz babasından belə nəql edir:

Bir gün Axund dərslərinin birində eyni sözü ardıcıl olaraq təkrar edirdi:
Afərin, Seyyid Məhəmməd Səid, aferin, Seyyid Məhəmməd Səid!
(Seyyid Məhəmməd Səid Hububi (vəfatı 1333 q.) Axundun ilk şagirdlərindən idi. O, İrfanda böyük məqam sahibi olmasından əlavə, İraqda İngilis istismarçılarına qarşı mübarizədə doxsan min müsəlmana rəhbərlik etmişdi.) Məclisdə olanlar Axundun bu sözündən çox təəccübənlərlər (çünki Seyyid Məhəmməd Səid orada yox idi).

Bu əhvalatdan bir neçə gün keçəndən sonra Seyyid Məhəmməd Səiddən soruşular ki, sən həmin gün harada idin? O, belə cavab verir:

¹ Murtəza Ənsari, “Zendeqaniye Şeyx Murtəza Ənsari”, səh. 287

Qayıqda oturub, Kufədən Kərbəlaya gəlirdim. Bir ərəb kişi mənim yanımda başını çiynimə qoyub yatmışdı. O, xoruldayır və ağzının suyu da üstümə töküldürdü. Bununla belə onu qaldırmağa ürəyim gəlmədi. Kərbəlaya qədər beləcə davam etdi və mən onu yuxudan qaldımadım.

Axundun həmin gün Seyyid Məhəmməd Səidi tə`rifləməsi buna görə idi.¹

«TƏHARƏTSİZ QUR`AN!»

Həzrət Ayətullah Seyyid İsmail Sədrin oğlu mərhum Seyyid Mehdi Sədr deyir:

Həddi bülüga çatdığını ilk günlərdə atamın sıfəri ilə cümlə günləri Həzrət Axund Molla Fəthəlinin həzuruna gedib (Arif molla Hüseynqulu Həmədaninin müasiri) Qur'an təfsirini öyrənirdim. Günlərin birində cənabətli halda onun həzuruna gedəndə gördüm ki, fikirli oturub bir söz demir. Yarım saat keçdi, amma yenə bir söz demədi. Ayağa qalxmaq istəyəndə mənə dedi:

Seyyid Məhəmməd Mehdi, adam Qur'anın sorağınca gedəndə, gərək özünü paklaşın.²

«BƏRƏKƏTLİ TORPAQ»

Nəql olunur ki, “Qisəsul Uləma” kitabının müəllifi mərhum Mirzə Məhəmməd Tonikaboni ildə bir neçə dəfə Mərhum Mirağa Məhəmməd Bəsməli (vəfati 1300 q.) görmək üçün Süleymanabaddan Sadatməhəlləyə gedərdi. Amma mərhum Mirzə Məhəmməd onun mənzilinə çatmamış, Bəsməl başını otaqdan bayır çıxarıb deyərdi:

Bəsdir, kifayət edər, daha qayıdın. Mərhum Tonikaboni də elə oradan geri qayıdardı.

Mərhum Mirağa Məhəmməd Bəsməldən çoxlu kəramətlər görünüb ki, onlardan biri də belədir:

Bir balıqçı dövlətdən müqavilə ilə bir çayı icarəyə götürür. Bir müddət keçəndən sonra başa düşür ki, vəziyyət elə bu cür davam etsə, ilin axırında ziyan görəcək. O, mərhum Bəsməlin yanına gedib ondan kömək istəyir. Bəsməl ona bir az torpaq verib deyir ki, onu çaya töksün. O, həmin torpağı çaya tökdükdən sonra, orada balıq o qədər çoxalır ki, onların hamısını tutmaqda aciz qalır.³

«QUŞUN VƏZİFƏSİ»

Seyyid Əli ibn Hadi Məhəmməd Rza Hüseyni (vəfati 1300 q.) qırx il ardıcıl olaraq oruc tutub, “təhzibi nəfs” (öz nəfsilə mübarizə) ilə məşğul

¹ “Təzkirətül muttəqin”, səh. 22

² Mənuçehr Səduqi Suha, “Tarixe hükəma və urəfaye mütəəxxirin”, səh. 147

³ Məhəmməd Səmami, “Büzürqane Ramsər”, səh. 126

olan böyük şəxsiyyət və çoxlu kəramət sahibi imiş. Onlardan birini onun nəvəsi Mərhum Seyyid Hüseyn mir Müştəqil öz anasının dilindən belə nəql elədi:

Ramsər yaylaşında hava çox isti idi və Mərhum Seyyid Əli də oruc tutmuşdu. Evin qabağındakı çeşmədə dəstəmaz alarkən mənə dedi:

Bu gün körfəz balığı iftar üçün münasibdir. Hələ sözü ağızında qurtarmamış başımızın üstündə balıq yeyən bir quş ağızında böyük bir “azad” balığı peydə olub, onu qabağımıza atdı və balıq hələ də diri idi.¹

«ƏLİ (Ə) YUXUDA, MİRZƏ İSƏ OYAQ»

Ayətullah Hacı Şeyx Əbdunnəbi Nuridən belə nəql olunur:

Samirra şəhərində təhsillə məşğul olduğum və Ayətullah üzma Mirzə Məhəmməd Həsən Şirazinin dərslərində iştirak etdiyim vaxtlar id. Güzəranımı əhli sünnədən olan şəhər dükançılarından biri ilə nisyə alış-verişlə keçirir və evdən göndərilən pul gəlib çatanda onun pulunu qaytarırdım. Bir dəfə hələ pul gəlib çatmamışdı və borcum da çox idi. Təsadüfən dükanın qabağından keçəndə məni çağırıb dedi:

Heç bilirsən borcun nə qədərdir? Dedim:

Yox. Dükançı dedi:

Altmış lirə borcun var. Dedim:

Eybi yoxdur, iki günə qaytararam. Amma gedəndən sonra fikirləşdim ki, axı iki günə mən bu məbləği haradan tapıb ödəyəcəm? Narahat və qəmgin halda evə döndüm. Gecə oldu və yatıb yuxuda gördüm ki, Nəcəf-Əşrəfdəyəm. Bir şəxs məni çağırıb dedi: Əmirəlmö`minin (ə) səni görmək istəyir. Tələsik qalxıb həzrətin (ə) hərəminə getdim. Qəribə burasıdır ki, yuxuda hərəmə daxil olanda gördüm ki, o həzrət (ə) alicənablıqla əyləşibdir. Mən salam verdim və salamımanın cavabını alandan sonra, bir pul kisəsini çıxaraq mənə verib dedi:

“Bu altmış lirədir. Götür borcunu qaytar.”

Sevindiyimdən nə edəcəyimi bilmirdim. Pul kisəsini götürdükdə o həzrət (ə) yenə də kəramət edərək başqa bir pul kisəsini mənə verib dedi: “Götür, bu da həmin məbləğ qədərdir və güzəranını bununla yola ver.” Onu da götürəndə yuxudan ayıldım.”

Gördüyüm yuxunun təbirinin necə olduğu haqda fikirləşirdim ki, mənzilimin qapısı döyüldü. Çölə çıxbı, Ayətullah Mücəddid Şirazinin evinin xidmətçisini qapıda gördüm. O dedi:

Dünən axşam Ayətullah Şirazi sizi görmək istəyirdi və mənim işim olduğundan indi sizin dalınızca gəlmmişəm. İndi isə qalx gedək.

¹ Həmin mənbə, səh. 103

Ayətullah Şirazinin hüzuruna çatanda gördüm ki, əcəba, Həzrət Əli (ə) kimi əzəmət və vüqarla oturmuşdur! Salam verdim. Salamın cavabını alıb dedi:

Yaxın gəl. Bir pul kisəsini çıxarıb mənə verərək dedi:

Get bu altmış lira ilə borcunu ödə. Sevincək pul kisəsini götürəndə, başqa bir pul kisəsini də mənə verib dedi:

Bu altmış lirə də güzəranını keçirmək üçündür.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

İmam Sadiq (ə) buyurmuşdur: “Xəlvətə çəkilib Allahla razü-niyaz edən, Onun pənahına sığınar və mühafizəsində olar. Xoş o kəsin halına ki, gizlində və aşkarda Allahı yad edər, Allahla olar! Allah yolunun yolcusunun on şeyi bilməsi zəruridir:

1. Haqq və batılı tanımaq.
2. Sadə yaşamağı sevmək.
3. Zahidanə həyat sürmək və onun çətinliklərinə dözmək.
4. Xəlvət hallardan ruhi bəhrələr götürmək (Allahla munis olmaq üçün fürsətdən istifadə və tənhalığa çəkilmə).
5. İslərlər aqibəti haqda fikirləşmək (ölüm və qiyamət).
6. İbadətdə öz nöqsanlarına diqqət.
7. İbadətdə sə`y göstərmək.
8. Ücb və xudbinliyin tərki (İlahinin tofiqlərinə görə qırurlanmamaq).
9. Allahı çoxlu zikr və həmişə yad etmək və qəflətin tərki. Çünkü qəflət şeytanın torudur və hər bir giriftarlılığın başlanğıcıdır. Allahla bəndəsi arasında bütün hicablar qəflətdən yaranır.
10. İbadət vaxtı fikri Allah və ibadətdən yayındıran şeylərdən uzaq olmaq.

«HATƏMDƏN DƏ KƏRİMLİ»

Şeyx Məhəmməd Qumi böyük təqva sahibi alim və zahid Şeyx Ənsarının müasiri olmuş Seyyid Əhməd Ərcəzinidən belə nəql edir:

Şeyx nə qədər ki, sağ idi, mənim xərcimi ödəməyi öz öhdəsinə götürmüdü. Amma vəfat edəndən sonra mənim güzəranım pisləşdi və çox çətinlik çəkməyə başladım. Bir gün arvad-uşağa yeməyə bir şey tapmaq üçün evdən çölə çıxdım, amma heç bir şey hasil olmadı. Yavaş-yavaş günorta düşürdü.

Həmin gün yayın isti günlərindən biri idi və qayda üzrə hərəmin də qapıları bağlanırdı. Küçələrdə camaatın get-gəlişi də kəsildi. Hətta borc almağa bir tanış da tapa bilmədim. Çox narahat və qəmgin halda Şeyx Ənsarının məqbərəsinə gedib dedim:

¹ Məhəmməd Razi, “Kəramətə Salehin”, səh. 270

Ey Şeyx həzrətləri! Siz ki, Hatəmdən¹ əskik deyilsiz. Bir iddə (qrup) adam Hatəmin məqbərəsinə daxil olub ondan ziyafət (qonaqlıq) istədilər. Üstündən bir az keçməmiş Hatəmin qohumlarından olan bir neçə nəfər tez gəlib dəvə kəsdilər və onlara yaxşı qonaqlıq verib dedilər: Yuxuda Hatəmi gördük ki, dedi: “Mənim qonaqlarımı qulluq edin.”

Mən də indi sizin qonağınızam – deyib, fatəhə oxumağa başladım. Bir az keçməmiş gördüm ki, Mirzə Şirazi Tənbakuyi sürətlə mənə tərəf gəlir. Havanın çox isti olduğundan qan-tər içində idi. Məqbərəyə yaxınlaşaraq pəncərədən əlini içəri uzadıb, tez pulu mənə verib geri qayıtdı. Hava çox isti olduğundan heç fatihə də oxumadı.

Mizrə Şirazi çox mülayim və lətif xasiyyətli olduğundan, heç vaxt kimsə təsəvvür etməzdii ki, günortanın o çağında evdən bayırı çıxsın.

Mən həmin pulla lazım olan şeyləri alıb evə apardım və Şeyx Ənsarının bu qonaqlığından çox sevinib, ona təşəkkür etdim.²

«DƏQİQƏN HƏMİN MƏBLƏĞ»

Əllamə Ağa Büzürg Tehrani buyurur:

Kərbələyi ləqəbilə məşhur, Mirzə Şirazinin şagirdlərindən olan fazıl, əllamə Şeyx Həsən İsfahani ömrünün son günlərini xəstə yatağında yatdığı vaxt Şeyx Məhəmməd Təqi Qəzvininin dilindən mənim üçün Mirzə Şirazinin kəramətlərindən birini hekayət etdi. Şeyx Məhəmməd Təqi deyir: İraqdakı müqəddəs yerləri ziyarət etmək üçün yaman şövqüm vardi. Amma mə'lum səbəblərə görə bu arzuma çatmağa ümidiyim yox idi. Bir gecə yuxuda gördüm ki, bu arzuma nail və sonra Samirra şəhərində Mirzə Şirazinin xidmətinə müşərrəf olmuşam. Mirzə mənə dedi: “Getmək istəyirsən, yoxsa bizim yanımızda qalırsan? Əgər qalmaq fikrin varsa, hər ay filan qədər sənə verərəm. Elə bu vaxt yuxudan ayıldım.

Bir neçə gündən sonra Allahın lütfüylə, arzuladığım ziyarət mənə qismət oldu. Ziyarətdən sonra Samirra şəhərində Mirzənin hüzuruna müşərrəf oldum. Hal-əhval soruştandan sonra Mirzə dedi:

Getmək istəyirsən yoxsa bizim yanımızda qalırsan? Əgər qalmaq fikrin varsa, sözüm əvvəl dediyim kimidir.

O gecə gördüğüm yuxu yadına düşdü. Başa düşdüm ki, Mirzə yuxuda mənə dediklərinə və tə'yin etdiyi məbləğə işarə edir.

Nəhayət Samira şəhərində qalmalı oldum və bir aydan sonra Mirzənin xadimi gəlib dəqiq yuxuda tə'yin olunmuş məbləği mənə verdi və hər ay bu işi yerinə yetirirdi.³

¹ Peyğəmbərin (s) zamanında yaşamış məşhur səxavətli insan.

² Seyyid Mirzə Hadi Hüseyni Xorasani, “Mu’cizat və kəramat”, səh. 2

³ Əllamə Şeyx Ağa Büzürg Tehrani, “Mirzə Şirazi” (“Hidayətur-razi”nin tərcüməsi), səh. 66

«TƏ`KİD ETMƏYİN»

Bir gün Samirra şəhərinin zəvvarlarından üç fəqir kişi Mirzə Şirazinin məclisinə gəlib kömək istədilər. Mirzə onlardan birinə iyirmi qran, digərinə beş qran və üçüncüsünə isə heç nə vermedi.

İkinci şəxs çox tə`kid edirdi ki, beş qran artıq alsın və üçüncü şəxs də öz e`tirazını bildirdi. O iki nəfər deyirdilər:

Biz hər üçümüz dost və birgəyik. Üçümüzün də yemək-içməyə ehtiyacımız olduğu halda niyə bizim aramızda fərq qoyursunuz?

Mirzə dedi:

Sizin öz istəyinizə görə, mən bu işi gördüm (yə`ni özünüz istədiniz ki, pulunuz bərabər və eyni olsun). Bundan artıq rüsvay olmağıniza da tə`kid etməyin.

Amma onlar yumşaq dillə razılaşmayıb, artıq pul almaq üçün israr etdilər. Mirzə Şirazi xidmətçilərdən birini çağırıb əmr etdi ki, onların cibləri və əyin-başlarını axtarsınlar. Axtarışdan sonra mə`lum oldu ki, iyirmi qran verdiyi birinci şəxsin kisəsində beş qran, beş qran verdiyi ikinci şəxsin kisəsində iyirmi qran və heç nə vermediyi üçüncü şəxsin kisəsində isə iyirmi beş qran var imiş.

Buradan mə`lum oldu ki, Mirzənin onların arasındaki bərabərlik nəzəri nə imiş.¹

«MİRZƏYƏ SİFARIŞ ETMİŞİK»

Fazıl alim, hacı şeyx İbrahim Təcrişi Tehrani belə hekayət e dir:

Fəzilətli şəxslərdən biri ilə Əllamə hacı Molla Əli Kəninin hüzuruna getmişdik. Söhbət əsnasında hacı Molla Əli dedi:

İstəyirsinizmi sizə öz kitab xəzinəmdən bir şey göstərim?

Bu sözdən sonra onunla birlikdə kitabxanaya girdik. Məxsus bir yerdən çox böyük ehtiramla bir məktub çıxararaq onu öpüb, bizə göstərdi. Dedi:

Bu mərhum Mirzə Şirazinin öz xəttilə yazılmış və aşağısına da öz möhürüնü vurmüşdür. Hacı Molla Əli sonra edib dedi:

Bu məktub mənim üçün çox dəyərli və qiymətlidir. Sanki, hiss edirəm bu, həzrət İmam Əsgəri (ə) tərəfindən göndərilmiş bir namədir. Oğluma vəsiyyət etmişəm ki, mən öləndən sonra onu kəfənimə qoysun. Namənin məzmunu Qəzvin əhalisindən olan bir seyyidlə bağlı yazılmış tövsiyədir.

Hal-qəziyyə buradan başlayır ki, çox varlı və dövlətin böyük xadimlərindən biri həmin bu seyyidin əmlakının böyük bir hissəsini qəsb edir. Seyyid də Tehrana gəlib bu haqda mənə şikayət edir. Sözün düzü, mənə pənah gətirir ki, onun müşkülünü həll edəm və ona zülm edən şəxsən haqqını geri alam. Amma o adam dövlətin nüfuzlu şəxslərindən biri olduğundan, mən seyyid üçün heç bir iş görə bilmədim. Bir müddətdən

¹ Həmin mənbə, səh. 67

sonra Seyyid də məndən artıq ümidiñi üzdü. Elə bu vaxtlar mənim yaxın dostlarımdan üçü İraqa ziyarətə getmək niyyətində idilər. Onlardan biri böyük alim Seyyid Məhəmməd Təqi Tonikaboni idi. Seyyid də onlarla birlikdə yola düsdü və yol boyunca hey deyirdi ki, bu səfərdə yalnız Samirraya gedib Mirzə Şiraziyə şikayət etmək qəsdindəyəm.

Seyyid Məhəmməd Tonikaboni deyir ki, Samirra şəhərinə çatdıqdan sonra Mirzə Şirazi ilə görüşə bilmədik. Nəhayət Samirrada olduğumuz sonuncu günün axşamı Mirzənin hüzuruna yetişə bildik və seyyid öz macərasını (əmlakının qəsb olunması və uzun müddət Tehranda qalmasını) ona danışdı. Həmçinin hacı molla Əli Kəniyə də müraciət etdiyini və heç bir nəticə hasil olmadığını da əlavə etdi. Mirzə bu məsələ haqda bizdən soruşşanda dedik ki, bəli, həmin şəxsin dövlətdə böyük nüfuzu olduğundan Molla Əlinin bu məsələyə dəxalət edə bilmədiyini söylədik. Mirzə dedi:

Əgər hacı molla Əli qəsb olunmuş əmlakı geri almağa qadir deyilsə, bəs mən nə edə bilərəm? Əgər mən sənə kömək etmək istəsəm belə Molla Əliyə namə yazmaqdan başqa əlimdən bir iş gəlməz. Beləliklə Mirzə də ümidi olmadığını bildirdi. Sonra hamımız Mirzə Şirazilə sağollaşıp hərəmə getdik.

Seyyid olduqca qəmgin və narahatçılıq içində idi. O zərihə yaxınlaşış iki imama (İmam Nəqi (ə) və Əsgəri (ə)) xüsusilə İmam Həsən Əsgəriyə (ə) təvəssül etdi. Seyyidin nalələri yavaş-yavaş yardım və kömək həddini aşib, hörmətsizliyə gedib çıxdı ki, biz onu evə aparıb yatağına uzatdıq. Seyyid elə narahat halda da yuxuya getdi.

Sübə tezdən səfər hazırlığı görmək üçün yuxudan ayılanda seyyid şadlıq və sevincdən bilmirdi nə etsin. Dedi ki, İmam Həsən Əsgərini (ə) yuxuda gördüm və İmam fars dilində mənə dedi: "Narahat olma, (səni) Mirzəyə tapşırımışiq. Dan yeri təzəcə açılmağa başlayanda Mirzənin şeyx Əbdülkərim adlı xidmətçisi həmin bu naməni getirib seyyidə verdi. Dərhal başa düsdüm ki, bu namə seyyidin görüyü yuxuya əlaqədardır.

Hacı Molla Əli Kəni əlavə edrək dedi:

Mirzənin dəstxətti (naməsi) mənə çatandan sonra, Nəsrəddin şaha bir məktub yazdım. Seyyidin macərasını əvvəldən axıracan orada şərh edib, bu naməni də arasına qoyub göndərdim.

Bu namədən sonra Nəsrəddin şah seyyidin qəsb olunmuş əmlakını geri alıb, özünə qaytardı və bu işin həlli həmin bu namənin bərəkətilə düzəldi.¹

«VƏ NURİDU ƏN NƏMUNNƏ...»

Şeyx Əli Tərihinin oğlu və Şeyx Məhəmməd Tahanın xüsusi şagirdlərindən olan Şeyx Razi (vəfatı 1240 q.) ustası Şeyx Məhəmməd Tahanın başına gələn bir hadisəni belə nəql edir:

¹ Həmin mənbə, səh. 68

Bir vaxtlar dizimdə şiş əmələ gəlmışdı və müraciət etdiyim həkimlərin hamısı onun müalicəsində acizliyini bildirirdilər. Çarəsiz qalıb müalicə üçün Bağdada getdim. O vaxtlar maddi vəziyyətim də çox pis idi. “Kə`bə” ləqəbiylə məşhur olan Hacı şeyx Məhəmməd Həsənin ailəsi mənim çətinliklərimin həllini öz öhdəsinə götürdülər və Bağdadda olduğum iki-üç il ərzində nəhayət bu xəstəlikdən nicat tapdım. Nəcəfə qayıtmazdan əvvəl qərara aldım ki, Samirra şəhərinə İmam Əsgərinin (ə) ziyarətinə gedim.

Qayıdaq əvvələ. Xəstə olduğum vaxtlar sinəm qəm-qüssədən daralmışdı. Öz ruhi-cismanı vəziyyətim haqda düşündükə, ömrümün hədər, boş keçib getdiyini, faydalı bir şey öyrənmədiyimi hiss edirdim. Bir tərəfdən də maddi vəziyyətim pis olduğuna görə yaman çətinlik çəkirdim. Özümü hər iki dünyadan (dünya və axırət) məhrum və əli üzülmüş halda görüb o iki əziz İmama bu qəsidəylə xıtab etdim. Qəsidənin beytlərindən biri belədir:

يَا أَبَا الصَّيْمِ مَا هَذَا السُّكُوتُ
عَنْ عَبِيدٍ كَادَ بِاللَّهِ يَمُوتُ

(Ey zülmü qəbul etməyənlər! Qəm-qüssənin şiddətindən az qala oləcək bu həqir bəndənin müqabilində sükutunuzun mə`nası nədir?)

Bu macəradan sonra bir axşam yatağa girdim. Hələ dərin yuxuya getməmişdim ki, qeybdən gələn nida səsinə yerimdən atıldım. Eşitdim ki, deyirdi: “Və biz istəyirik...”

Başa düşdüm ki, Qur`an ayəsidir və istəyir ki, mənə təskinlik versin. Bu səsi eşidəndən sonra dərin yuxuya getdim. Sübh, namaza yuxudan oyandım.

Səhər açılanda Mirzə Şirazi bizim evi öz qədəmlərilə işıqlandırdı. Bir xeyli oturub söhbət etdikdən sonra beş dəqiqəyə yaxın sükut edib üzümə baxdı. Elə bu vaxt bir Qur`an ayəsini oxumağa başladı:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
وَنَرِيدُ أَنْ نَمَنَّ عَلَى الَّذِينَ اسْتَضْعَفُوا فِي الْأَرْضِ وَنَجْعَلُهُمْ أَنْمَاءً وَنَجْعَلُهُمُ الْوَارِثِينَ

Mirzə bu ayəni oxuyanda yuxuda gördüklərim yadına düşdü.

Şeyx Razi deyir ki, ustaddan soruşdum:

Həmin yuxu barəsində siz Mirzəyə bir söz demişdinizmi? Ustad dedi:

Xeyr.

Beləliklə Şeyx Məhəmməd Taha elə bir məqama çatır ki, əsrin “Şeyxüt-taifə”si (Nəsirəddin Tusinin ləqəblərindən biri) ləqəbini qazanır. Mirzənin ona diqqətlə baxışı da bir növ bəsirət gözü ilə duyduğu həqiqət idi və həmin ayəni oxumaqla dünya və axırətdə nəsib olacağı yüksək məqamı müjdələyirdi.¹

«NURLA SƏFƏR YOLDAŞI»

Şeyx Əbdülkərim Ali Muhyiddin belə hekayət edir:

¹ Həmin mənbə, səh. 72

Bir gün anam mənə dedi: Yuxuda gördüm ki, İmam Zaman (ə) sənin dalınca adam göndərib və özüylə Həccə ziyarətə aparır.

Bir müddət keçdi və mən o yuxunu unutmuşdum. Günlərin birində Mirzə dalımcə adam göndərdi, mən də getdim. Mirzə evin astanasında dayanmışdı. Salamlışib hal-əhval soruştan sonra dedi:

Mən Həccə getmək istəyirəm, sən də mənimlə gəlirsənmi? Dedim:

Bəli. Mirzə səfərdə lazım olacaq şeylərin siyahısını və bir neçə dirhəm mənə verib dedi:

Bu şeyləri al və Həcc səfərinə hazırlaş. Lazım olan şeyləri alıb işlərimi səhmana saldıqdan sonra Mirzəylə birlikdə Həccə müşərrəf olduq.

Həcc ziyarətindən qayıtdıqdan sonra, anamın gördüyü yuxu yadına düşdü. Ondan sonra Mirzənin məqamı nəzərimdə daha da ucaldı. Bunu da deymə ki, mən Mirzənin məclislərinə çox get-gəl edirdim.

Günlərin birində anam yenə də dedi:

Sənin üçün yaxşı yuxu görmüşəm. Dedim:

Xeyirdir, inşallah? Dedi:

Gördüm ki, İmam Zaman (ə) səni çağırıb, özü üçün Nəcəfdə bir ev tikməyi tapşırıdı. Sən də onun əmrinə itaat edib evi tik.

Bu əhvalatın üstündən neçə gün keçməmişdir ki, Mirzə dalımcə adam göndərdi. Onun hüzuruna getdim.

Buyurdu:

Sənə mühüm bir iş tapşırmaq istəyirəm filan evi tikmək lazımdır. Mirzənin tapşırığını qəbul edib Əllamə Ənsarının evinin yaxınlığında binanın tikintisini sona çatdırıdım. İşim qurtarandan sonra birdən anamın yuxusu yadına düşdü. Ondan sonra Mirzəyə xalis xidmət etmək arzusu məndə neçə qat artıdı.

Şeyx Əbdül Kərim dövrünün təqvalı, əmanətdar və misilsiz şəxsiyyətlərindən olmuşdur. Elə buna görə də ustad Mirzənin bütün işləri onun öhdəsində idi.

Şeyx Əbdül Kərim onun sirdası, malı və əhli-əyalına əmanətdar olmuş və Mirzənin vəfatından sonra bir aydan artıq yaşamamışdır.¹

«PƏRİ ÇÖHRƏLƏRİN CƏMALI»

Şeyx Məhəmməd Şərif Razi belə yazır:

Bir gün mərhum Hacı şeyx Məhəmməd Təqi Bafiqinin hüzurunda idim. O, mərhum hacı molla Məhəmməd Əşrəfi Mazandaraninin (vəfatı 1315 q.) xatırəsini yad edərək onun elmi, ruhani məqam və dərəcəsindən söz açdı. O cümlədən onun Əhli-Beytlə olan fövqəladə rabitəsi olduğunu qeyd etdi ki, əgər onlara (ə) namə göndərsəydi, həmin tərəfdən mütləq ona cavab verilərdi.

¹ Şeyx Ağa Büzürg Tehrani, həmin mənbə, səh. 75

Misal olaraq deyim ki, Mazandaranın Babul məntəqəsindən bir qrup Həzrət İmam Rzanı (ə) ziyarət etmək niyyəti ilə Məşhədə yola düşür. Mərhum Hacı Əşrəfinin xas müridlərindən biri sağıllaşmaq üçün Hacının yanına gəlib deyir ki, mən Məşhədə gedirəm. Sizin bir sifarişiniz varmı? Mərhum Hacı Əşrəfi buyurur:

Verdiyim bu kağızı aparıb Həzrət İmam Rzaya (ə) verərsən və cavabını da alıb gətirərsən. Orada mənə dua da edərsən.

O mö`min şəxs kağızı alıb öz-özünə fikirləşir ki, bu iş mümkün deyil? Axı bu kağızı mən necə İmam Rzaya (ə) verim və cavabını da alım? Nəhayət karvanla birlikdə Məşhədə yola düşür və ora çatdıqdan sonra öz-özünə deyir ki, Hacının verdiyi kağızı İmam Rzanın (ə) zərihinə ataram. Hərəmə gedib kağızı zərihin arasından içəri atıb, ziyarətə məşğul olur və istədiyi vaxta qədər Məşhəddə qalır.

Deyir:

Məşhəddə olduğum sonuncu gecə vida ziyanəti niyyəti ilə hərəmə getmişdim. Hələ gecədən çox keçməmişdi ki, neçə nəfər fərraş və xidmətçi paltarında hərəmə daxil olub camaati çölə çıxarmağa başladı. Fikirləşdim ki, yəqin kim isə dövlət adamlarından və ya böyük şəxsiyyətlərdən biri ziyanətə gələcək. Amma heç kim gəlmədi.

Əyləşdiyim yerdə dua oxumaqla məşğul idim. Birdən hərəmin hədsiz dərəcədə işıqlandığını gördüm. Zərihin qapısı açıldı və İmam Əli ibn Musa Rza (ə) çölə çıxdı. Mənə tərəf gələrək vücuduma hakim oldu və mən o nurlu simaya heyran oldum. Dedi:

Filankəs, Babula gedib hacı Əşrəfə mənim salamımı çatdır və ona de:

آیینه شو جمال پری طلعتان طلب
جاروب کن تو خانه سپس مهمان طلب

Həzrət zərihə geri döndükdən sonra, hərəm yenə əvvəlki kimi zəvvarla doldu. Özümə gələndən sonra başa düşdüm ki, İmam (ə) Hacının naməsinin cavabını mənə həvalə etməklə böyük mərhəmət edib. Bundan sonra Hacının Əhli-beyt (ə) ilə nə qədər yaxın rabitəsi olduğunu şahidi oldum.

Babula qayıdan sonra Hacının görüşünə getdim. İmamın verdiyi cavabı ona demək istəyəndə, Hacı məni qabaqlayıb İmamın buyurduğunu təkrar etdi:

آیینه شو جمال پری طلعتان طلب
جاروب کن تو خانه سپس مهمان طلب¹

«MƏNİ SÜRGÜN EDƏCƏKLƏR»

Məşrutiyyətlə müxalif olan alimlərdən “Höccətül-islam” ləqəbi ilə tanınmış arif Molla Qurbanəli Zəncaninin aşkar kəramətlərindən biri də, onun məşrutiyyətdən sonra baş verəcək hadisələr və faciələr barəsində

¹ Məhəmməd Razi, “Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 121

qabaqgörənliyidir. Yadellilərin doğma vətənə təcavüzü, qadınların yaşmaq və örtüklərinin götürülməsi, ruhani geyimlərinin qadağan edilməsi, cəmiyyətdə fəsadın çoxalması və bütün digər faciələr Höccətülislamın məşrutiyyyətin ilk illərində qabaqcadan xəbər verdiyi hadisələr idi. Onlardan bir neçəsini burada qeyd edirik:

Bir neçə nəfər elm əhli axundun yanına gəlib ərz etdilər:

Ağa məşrutiyyətə başqa alımlar imza çəkib, təsdiq eləmişlər. Bəs siz niyə imzalamırsınız? Yaxşı olardı ki, siz də imzalayısınız. Axund üzünü onlara tutub dedi:

Əgər imzalasam, onda əmmamələrinizi başınızdan götürəcəklər, ha! (Bunu söyləməklə Rzaxan Pəhləvinin müasirlik adı altında əmmamələri yiğışdıracağını xəbər verirdi. Halbuki, bu hadisə axundun ölümündən 20 il sonra baş verdi.

Yenə bir neçə nəfər bazar əhli axundun yanına gedib deyirlər:

Axı, niyə siz məşrutiyyəti təsdiqləmirsiniz? Axund onlara xəbərdarlıq edərək bildirir:

Bax, qadınlarınızın örtüklərini zorla açacaqlar, ha! (Elə, belə də oldu.)

Həmçinin şəhid şeyx Fəzlullah Nurinin – Bizim işimizin axırı nə olacaq? (Yəni başımıza nə gələcək?) – məktubunun cavabında axund belə yazmışdı: Əziz qardaşım, səni asacaq və məni də sürgün edəcəklər. (Müasir tariximzdə bu iki hadisə, xüsusilə şeyx Fəzlullah Nurinin e`damı təfsilatı ilə nəql olunmuşdur.)¹

«HƏDDİNİ AŞMIŞ ŞƏXSİN MƏSX OLMASI»

Məşrutiyyət və istibdad tərəfdarlarının qalmaqlarının qızığın vaxtlarında Zəncanın bazar əhlindən olub məşrutiyyətin mühüm mübəlliğlərindən biri, axundun (Ayətullah Molla Qurbanəli) hüzuruna gəlib onu yolundan döndərmək fikri ilə səhbətə başlayır. Axund deyir:

Bizim fiqhımız (sunnə və ya Əhli-beytin tapşırıqları) mənə məşrutiyyəti imzalamığa icazə vermir.

Bu sözlərdən sonra o şəxs fiqh və hədislər haqda təhqiramız sözlər söyləməklə alımların ardınca ağızına gələni deyir. Bu zaman axund sadə ləhcəsi ilə üzünü həddini aşmış şəxsə tutub sərt şəkildə (onu heyvanlardan birinə bəndə edərək) deyir:

Qalx, itil burdan ay qanmaz...!

Həmin şəxs axundun evindən çölə çıxb (axundun evi Zəncan bazarına yaxın idi) öz dükanına tərəf üz tutur. Amma yol boyu qəribə vəziyyətlə üzləşir, belə ki, hansı dükanın qarşısından keçirəs (istər dost, istər düşmən) hamı barmağı ilə onu bir-birinə göstərərək deyir: “Qanmaz eşşəyə baxın!” Bu təhqiramız sözlər qısa bir vaxtda, özü də səbəbsiz, o qədər təkrar olur ki,

¹ Əli Əbulhəsən, “Səltənətə elm və dövlətə fəqr”, səh. 167-174

həmin şəxs əmin olur ki, bu məsələ adı məsələyə oxşamır və bu işin axundun ona acıqlanması ilə əlaqəsi var. Yubanmadan birbaşa axundun yanına qayıdır və bundan bir az əvvəl dediyi sözlərə görə üzr istəyib istigfar edir. Axund təbəssümlə buyurur:

Qayıt daha. Eybi yoxdur. Mən üzr istəyirəm, bir az əsəbləşdim. Daha keçdi. Sən eşşək deyilsən!

O, bu dəfə bazara qayıtdıqda artıq həmin təhqir və ələsalmalardan əsər-əlamət görmür.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

İslam peygəmbəri (s) buyurmuşdur: “Elm sorağında olan, gündüzləri oruc tutub gecələri ibadətlə keçirən şəxs kimidir. Elm sahələrindən birini öyrənmək, bəndəyə Allah yolunda Əbu Qubeys dağı qədər qızıl xərcleməkdən daha üstündür.”²

«BALIĞIN BUYRUĞA QULLUĞU»

Mirzə Həbibullah Rəştinin şagirdlərindən olan Rəhmətlik Seyyid Məhəmməd ibn Seyyid Cavad Miyandehi (vəfatı 1330 q.) ictihad dərəcəsinə nail olmuş, zahid yaşayışında çox sadə dolanacaqla keçinən bir şəxs imiş.

Qasımabad əhalisindən Seyyid Məhəmmədin müridlərindən olan bir qoca Seyyidin vəfatından sonra onun evinə gedir. Olduqca narahat görünən bu adam ağlayır, sizlayır, tez-tez deyirdi: “O xatirələri necə unudum” Ondan soruşurlar:

Hansı xatirələri? Deyir:

Çöxdür, hansını deyim... Biri budur:

Adət üzrə istilər düşəndə Seyyid ailəsini Curdiyəyə göndərər, özü əkin-biçinə baxmaq üçün yayın əvvəllərinə qədər Miyandehdə qalardı. Bu müddətdə mən də gündüzləri onun yanında olardım və birlikdə Curdiyə yaylağına gedərdik. Günlərin birində, yola çıxmazdan bir gün qabaq mənə xəbər verdi ki, sabah Curdiyəyə gedəcəyik. Ona dedim:

Yol üçün yemək-içməkdən nə götürəcəyik? Mənə dedi:

Narahat olma, birlikdə çayın kənarına düşüb balıq tutarıq və o da olar bizim yol azuqəmiz. Dedim:

Seyyid indi balığın vaxtı deyil. Dedi:

Hələ bir gedək, bəlkə balıq oldu.

İkimiz də çaya tərəf yola düşdük. Çayın kənarına çatanda qələmdəni cibindən çıxararaq balaca bir kağız parçasına nə isə yazıb onu suya tulladı. Cox keçmədi ki, gördüm böyük bir çəki balığı qarşımızda, çayın düz

¹ Həmin mənbə, səh. 177

² “Biharul-ənvar”, c. 1, səh. 184

qıraqında çabalayaraq atılıb-düşməyə başladı. Tez əyilib çətinlik çəkmədən əlimlə balığı tutdum. Çox təəccübləndim. Çünkü ilin bu fəslində çayda çəki balığı olmazdı. Özü də suyun belə az vaxtı bu böyüklükdə balığın çayda olması ağlaşıgmaz idi. Seyyid mənə bərk-bərk tapşırı ki, nə qədər mən həyatdayam bu sırr faş olmasın.

Bir gün yenə Seyyid Məhəmmədlə evə gəlirdik. Evə çatanda gördük qapı qıffılıdı. Rəhmətlik Seyyidin özündə açar yox idi. Gördüm nə isə oxudu və qıfil öz-özünə dərhal açıldı.¹

«COBANIN MƏ'MURİYYƏTİ»

Hacı Seyyid Ziyauddin (Seyyid Məhəmməd Myandehinin nəvəsi) nəql edir ki, bir dəfə babam ölümündən qabaq Curdiyədə bərk xəstələnir, qızdırması yuxarı qalxır. O, qızdırmasını salmaq üçün bir miqdar buz istəyir. Əyalı deyir:

İndi buzun vaxtı deyil. Babam deyir:

Çixin gəzin, bəlkə tapıldı.

Yoldaşı mə'yus halda evdən eşiye çıxır. Bir az ətrafi gəzəndən sonra, görür bir çoban uşağı qışqırır:

Buz, buz! Uşağı tez səsleyərək, ,bir-iki qəpik pul verib bir miqdar buz alır. Ondan soruşur ki, buzu hardan getirmisən? Uşaq deyir:

Dərənin dibində qoyunların yanında durmuşdum (dərədən Seyyidin evinə qədər 3 km. fasılə olardı). Gördüm bir nəfər niqablı qadın mənə yaxınlaşaraq bu buzu verib dedi: Gedərsən Şeyxül-islamın evinin yanında (Şeyxül-islamın evi Seyyidin evinə yaxın idi) hər kəs səndən buz istəsə, buzu ona satarsan.²

«TƏNTƏNANI HALVASI»

Rəhmətlik Şeyx Ağabüzürg Tehrani yazır:

Seyyid (böyük arif Molla Hüseynqulu Həmədaninin şagirdi) Əhməd Kərbəlayı çox vaxt xəlvətə çəkilib namazını qılar və Camaatın ona iqtida etməsindən çəkinərdi. Allahın xofu və vüsalına rəğbətdən daim ağlar, belə ki, hətta namazda göz yaşlarını saxlaya bilməzdi. Xüsusilə də gecə nafilələrini qılanda ixtiyarsız ağlayırdı. Neçə il onunla qonşu olmaq mənə nəsib oldu. Evlərimiz yaxın idi. Bu müddətdə ondan qəribə hadisələr müşahidə etdim ki, hamısını qeyd etməli olsam söz uzun çəkər. Anasına çox kömək edərdi və anasından qabaq dünəyinə dəyişdi.”³

Ölümündən sonra bir gecə onu yuxuda gördüm. Onun şəhadət barmağından möhkəm tutub dedim: Allahın sənə lütf etdiyi dərəcələrdən

¹ Məhəmməd Səmami, “Büzürqane Ramsər”, səh. 122

² Həmin mənbə, səh. 123

³ “Nüqəbaül bəşər”, c. 1, səh. 88

mənə də bir şey bəyan elə. Barmağını tez əlimdən çəkib, gülümsünərək dedi: “Təntənani halvası yeməsən bilməzsən!”¹

Kinayə ilə demək istəyirdi ki, bərzəx aləminin dərəcə və ləzzətləri dadmalı və görməlidir, deməli yox.

«BƏSİRƏT GÖZÜ»

Rəhmətlik Ayətullah Molla Məhəmməd Kaşı (1249-1333 q.) şəx aləminin böyük arif və tanınmış alimlərindən olmuşdur. Şəhid Mütəhhərinin dediyinə görə O, güclü riyazət əhli idi və ondan qeyri-adi işlər zahir olmuşdu.²

Nəql edilir ki, bir gün Molla Məhəmməd öz xidmətçisi ilə birgə getdiyi halda birdən, xidmətçisinə üzünü tutub onu danlayır və üstünə açıqlanır. Mədrəsəyə qayıtdıqdan sonra xidmətçi onunla olan bu rəftarın səbəbini soruşur. Qəlbi Allah sevgisi ilə dolub-daşan, ruhu mələkut aləmində seyr edən Molla Məhəmməd bir anlıq bu sırlı əhvalatın üzərində pərdə götürərək deyir:

Birdən gözlərim öündən pərdə götürüldü və hər kəsi öz həqiqi timsalında gördüm. Səhnə o qədər fəvqəladə idi ki, özümü itirdim və bir anlıq sözün yüyəni əlimdən çıxdı.³

Əllamə Həsənzadə Amuli “bəsirət gözü” barədə deyir: Əməli irfanda insan elə bir yerə çatır ki, onun bərzəx gözü açılır, yəni insanları onların ruhi aləmlərinə müvafiq şəkildə görür... Böyük şəxsiyyətlər, haqq övliyalarına qiyamət bu dünyada zühur etmişdir... Əsas odur ki, bəndənin bərzəx gözü görsün. Əgər mənim bəsirətim görmürsə, gözüm kimi o da müalicə olunmalıdır...

Əməllerin təcəssümü və məxluqatın öz ruhi aləmlərinə uyğun həşrinə dair Qur`ani Kərimdə, təfsirlərdə, əhli-beytdən nəql olunan rəvayətlərdə və əqli-irfani kitablarda nə qədər desən, sübut var. Xülasə, böyük arif Cəlaləddin Ruminin nəzəmə çəkdiyi bu neçə beyt həmin mə`naya işarə edir:

*Ey Yusiflər libasin yirtan insan
Ağır yuxudan, qurd tək qalxarsan, inan.
Qurdlarla dönmişdir pis xislətlərin
Qəzəblə yurtırlar bil, tikələrin.
İlan, əqrəb tək zəhərli sözlərin
İlan, əqrəb tək yapışar ətəyin.
Hansi xislət tutsa sənin vücudun
Həşrə vacib olar həmin timsalin.*⁴

¹ Seyyid Hüseyn Hüseyni Tehrani, “Tövhide elmi və eyni”, səh. 20

² “Xədamate mütəqabili İslam və İran”, səh. 611

³ “Məcəlleye Nure elm”, № 48, səh. 56

⁴ Əllamə Həsənzadə Amuli, “Dər Asimanə mə`rifət”, səh. 51-53

«ZİKRİN TƏRƏNNÜMÜ»

Höccətül-islam Hüseyin Ənsariyan yazır:

Axund Kaşidən (Molla Məhəmməd) elmi-əməli tərbiyə almış şəxsiyyətlərdən biri də görkəmli filosof Həkim Rahim Ərbab olmuşdur. Bu böyük alim, Axund Kaşını ziyarət etmək üçün iki dəfə İsfahana getmiş və hər dəfə də Axundun feyz xırmanından bəhrələr götürmüştür. Bu böyük şəxs, ustادı Axund Kaşının mə`nəvi-ruhi halları ilə bağlı olduqca maraqlı əhvalatlar nəql etmişdir.

Axund Kaşının qaldığı “Sədr” mədrəsəsinin tələbələrindən biri (bu tələbənin özü də mə`nəvi hala sahib olmuş) deyir:

Gecələrin birində ibadət və münacat üçün yuxudan oyandım. Dəstəmaz alıb ibadətə hazırlaşirdim ki, birdən, mədrəsənin tamam qapı-pəncərələri, daş-divarı, yerdəki xırda daşlara qədər bütün mövcudat, qəlbə yaniqlı bir insanın naləsinə cavab olaraq “Subbühun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh” nəğməsini tərənnüm edirlər. dedim, Pərvərdigara! Bu nalənin, bu səsin əsil sahibi kimdir? Bu nə səsdir ki, mədrəsənin bütün mövcudatı onunla səs-səsə verib? Axtarmağa başladım. Axundun hücrəsinə çatanda gördüm nurani üzünü yerə qoyub, hönkürtü ilə ağlayaraq bu şerif zikri “Subbühun, Quddusun, Rəbbul-məlaikəti vər-Ruh.” söylədikcə mədrəsənin daşı-divarı, ağaclar və otlar da ona qoşulub bu zikri söyləyirlər. Zikri deyənin, zikrin və zikr olunanın heybətindən fəryad çəkib qəşş elədim. Özümə geləndən sonra tez hücrəmə qayıtdım.

Günorta vaxtı ustadın yanına gedib heyrət içində ərz etdim:

Gecəki əhvalat nə idi k? Məni hədsiz dərəcədə vahiməyə saldı.

Axund Kaşı müləyimliklə dedi:

Heyrət doğuran budur ki, necə olub bərzəx göz-qulağın açılıb, belə bir hadisəni görmüsən! De görüm, nə etmişdin ki, belə bir hadisəni müşahidə etmək sənə nəsib olub?¹

«AXIRINCI MƏNƏM»

Tonikabon və Humədə öz əsrinin məşhur alimlərindən olan Ağa Nəcəfi ləqəbi ilə tanınan Seyyid Əbdüs-Səməd uzun illər Nəcəf-Əşrəfdə Mirzə Həbibullah Rəşti və Molla Hüseynqulu Həmədani kimi böyük alimlərdən dərs almışdır. İctihad dərəcəsinə çatdıqdan sonra Ramsərə qayıdır tərdisə məşğul olmuş və dövrünün zahid və ariflərindən sayılmışdır. O, vaxtinin çoxunu camaatın ehtiyacları və moizəsinə sərf edərdi.

1337-ci (h.q.) ilin yayında Ramsərin Curdiyə məntəqəsində vəba xəstəliyi yayılır və bu xəstəliyin nəticəsində gündə neçə nəfər canını tapşırırı. O zaman Ağa Nəcəfi Curdiyə məscidində camaat namazına imamlıq edirdi.

¹ Hüseyin Ənsariyan, “İrfani islami”, c. 5, səh. 167

Bir gün axşam namazından sonra minbərə qalxıb camaata moizə edəndən, sonra vəba xəstəliyi və camaatın kütləvi tələfatına dair deyir:

Mənim ölümümlə vəba da qurtaracaq və artıq kimsə bu xəstəliyə mübtəla olmayıcaq. Vəbadan ölenlərin axırıcısı isə mən olacağam.

Ertəsi gün o vəba xəstəliyə tutulur və üç gündən sonra vəfat edir. Ağa Nəcəfini “Adinə” məscidinin qəbiristanlığında dəfn edirlər və onun vəfati ilə də vəba aradan gedir.¹

«HAMAM, DAHA VACİB İDİ»

Ağa Rəzəvi buyurur: Bir dəfə rəhmətlik Bidabadi (Şeyx Məhəmməd Cavad) Mədinəyə getmək qəsdi ilə Buşehr yolu ilə Şiraza gəlir və iki aya yaxın orada qalır. Şirazda Əli Əkbər Məcarənin evində qonaq qalan Şeyxin gədiyini eşidən şəhərin elm adamları, onun elm xəzinəsindən bəhrələnmək üçün günün üç vaxtı camaat namazına gəlib onun başına toplaşdırılar.

Bir dəfə mənə cənabət qüsulu vacib oldu. Sübh azanından sonra hamam qəsdi ilə evdən çölə çıxdım. Yolda Şeyxul-islam Məhəmməd Baqırıə rastlaşdım. O, sübh namazına Bidabadinin yanına gedirdi. Mənə dedi:

Gəl birlikdə gedək. Utandığımızdan bir söz deməyib, ona qoşularaq yola düzəldim. Öz-özümə dedim: Hələ vaxt çoxdur, Bidabadi ilə əlüstü salaməleyk edib sonra hamama gedərəm.

Bidabadılə görüşərkən əvvəl Şeyxül-islam hal-əhval tutub bir kənardə oturdu. Sonra isə mən salaməleyk dedim. Əl tutub görüşəndə, yavaşca məni sinəsinə sixib qulağıma belə piçildədi:

“Hamam, daha vacib idi!” Onun bu sözündən bədənim əsdi. Qızarış, başımı aşağı salaraq çölə çıxdım. Şeyxül-islam dedi:

Ağa Bidabadi, Rəzəvi hara gedir? Bidabadi astaca buyurdu:

İşiniz olmasın, onun daha vacib işi var.²

«FİTNƏDƏN XƏBƏR»

Ağa Rəzəvi buyurur:

Rəhmətlik Bidabadi Şirazda qaldığı vaxtlar “məşrutə”nin qızığın çağlarına təsadüf edirdi. O zaman camaat arasında ikitirəlik yaranmışdı; bə`ziləri məşrutəni dəstekləyir, bə`ziləri də istibdadın qalmasını istəyirdi. Bidabadi münaqışlı tərəflər arasında sülh yaratmaq, təfriqə və fəsadın qarşısını almağa çox ciddi yanaşındı. O, bu hadisələrdə də ixtilafi aradan qaldırmaq üçün çox çalışdı, hətta şəxsən məşrutə tərəfdarlarından olan əllamə Məhəmməd Baqır İstehbanatinin evinə gedib bu məsələni yoluna qoymaq üçün nə qədər sə`y etsə də faydası olmadı.

¹ Məhəmməd Səmami, “Büzürqane Ramsər”, səh. 83

² Şəhid Dəstgəyb, “Dastanhaye şegeft”, səh. 31

Bu hadisədən sonra gözlənilmədən Şirazı tərk etmək üçün səfərə hazırlaşdı. Biz nə qədər ondan qalmasını israr etsək də, razı olmayıb, dedi:

Tezliklə bu şəhərdə fitnə alovu baş qaldıracaq və bu fitnə atəşində çoxlu qanlar tökülcək, evlər yıxılacaqdır.

O, yola çıxarkən neçə nəfər yaxın adamlardan, o cümlədən Dəllal ləqəbi ilə məşhur olan Seyyid Abbas və Mirzə Məhəmməd Mehdi Həsənpur (hər ikisi “Came” məscidinə get-gəl edirdi) ona qoşulurlar. O iki nəfərin dediyinə görə “Ərjən” çölünə çatanda Bidabadi bizə dedi:

Artıq Şirazda fitnə atəşi şö'lələnmişdir. Şeyx Məhəmməd Baqır İstehbanati və bir çoxları öldürülmüşdür, evdə ailələriniz çox nigarandır, gərək qayıdasınız.

Bu xəbərdən sonra biz ikimiz və başqa neçə nəfər Şiraza qayıtdıq və o böyük şəxsin sözlərinin doğruluğunu şahidi olduq.¹

«DAĞIN TƏSLİMİ»

İsfahanın Nəcəfabad qəsəbəsindən bir neçə nəfər seyyid, rəhmətlik Bidabadinin yanına gəlib deyirlər:

Əhalinin istifadə etdiyi dağın ətəyindən axan bulağın suyu neçə gündür ki, quruyub. Əhali yaman əziyyət çəkir. Siz dua edin, bəlkə açıldı.

Bidabadi bu mübarək ayəni – Ləuv ənzəlna həzəl-Qur'anə əla cəbəlin – bir parça kağıza yazaraq onlara verib buyurur:

Axşamüstü bu kağızı dağın təpəsinə qoyub qayıdarsınız. Onlar Bidabadinin dediyi kimi də edirlər. Elə ki, evlərinə yetişirlər, dağda tükürpədici bir gurultu qopur. Səs o qədər şiddətli olur ki, bütün qəsəbənin əhalisi eşidir. Səhər açılanda görülür ki, bulağın gözü açılıb. Bundan hədsiz sevinən əhali Allaha həmd-sənə edib, şükür səcdəsi qılırlar.²

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

Peyğəmbər (s) buyurmuşdur: “Əgər Allahi layiq olduğu mə`rifətlə tanışaydınız, dəryalar üstündə gəzər, duanızla dağ yerindən oynardı.”³

«İMAMƏT GÜNƏŞİLƏ BİRĞƏ»

Mirzə Cavad Məlikinin xüsusi sağlamılardından biri deyir:

Şahrudda bir gecə yuxuda gördüm ki, bir səhrada İmam Zamanın (ə) ətrafinə çoxlu adam toplasıb. Deyəsən, camaat namazı qılırdılar. Yaxına getdib mübarək camalını ziyarət etmək, şərəfli əlindən öpmək istədim. Həzrətin (ə) kənarında, simasından vüqar və əzəmət sezilən bir şeyxin durduğunu gördüm.

¹ Həmin mənbə, səh. 81

² Həmin mənbə, səh. 71

³ “Mizanul hikmə”, c. 6, səh. 158, “Mə`rifət” babı.

Yuxudan qalxandan sonra həmin şeyxin fikri məni götürdü. Fikrimdə çox çək-çevir etdim ki, görəsən, o şeyx kim idi ki, bu qədər İmam Zamana (ə) yaxın və ona bağlanıb?! Nəhayət, şeyxi tapmaq üçün yükümü bağlayıb Məşhədə yollandım, amma orada mənə rast gəlmədi. Tehrana gəldim, amma sorağını ala bilmədim. Quma səfər etdim. Axır, “Feyziyyə” mədrəsəsində hücrələrin birində tapdım.

O, tələbələrə dərs verirdi. Soruşdum ki, bu şəxs kimdir? Dedilər, Mirzə Cavad Məliki Təbrizidir. Yaxınlaşıb ədəblə görüşdüm. Mənimlə hal-əhval tutub buyurdu: Nə vaxt gəlmisən? Deyəsən, o məselədən xəbərdar idi və məni tanıyordu. Beləliklə dərslərinə qatılıb ondan ayrılmadım. Onu yuxuda necə görmüşdümssə, fikrimdə necə arzulamışdım, həyatda da o cür gördüm.

1343-cü (h.) ilin zilhiccə ayının on birinci gecəsi səhərə yaxın birdən yarı yuxulu-yarı ayıq vəziyyətdə gördüm ki, asimanın qapıları açılaraq, göyün üzündən pərdələr götürüldü. İlahi ərşin alt hissəsinə nəzər salanda gördüm ki, Mirzə Cavad ayaq üstə dayanıb, əlləri qunutda gözündən yaş damcıları süzülərək razü-niyaz edir, münacata məşğuldur. Onun Haqq Təalaya bu qədər yaxın olması məni heyrətə qərq etdi. Elə bu vaxt birdən qapı döyüldü. Tez qalxıb qapını açdım. Gördüm, dostlarımdan biri həyəcan içinde dedi:

Filankəs, tez gəl, gedək ustadın evinə. Dedin:

Nə xəbərdir? Dedi:

Başın sağ olsun, bəs, ustad dünyadan köcdü!¹

«FEYZİN KİTABI DAHA YAXŞIDIR»

Ayətullah Musa Şubeyri Zəncani, Axund Molla Əli Həmədanidən nəql edir ki, Mirzə Cavada məclislərin birində buyurdu:

Hər kəs mə`sum imamlardan (ə) birini yuxuda görmək istəsə, gərək bir gün oruc tutub iftardan sonra, yatmadığı vaxt yüz dəfə “Qul huvəllah”, ya “İnnə ənzəlnahu” surəsini və ya hər ikisini oxusun. (hansi surəni oxumaqdan tərəddüd bizdəndir). Mən (Mirzə Cavad) bir kitab yazmışdım. Çapdan qabaq gördüm ki, həmin mövzuda Feyz Kaşani də bir kitab yazıb. Tərəddüdd idim ki, Feyzin kitabı ola-ola, mənim kitabımın çap olması nə dərəcədə düzgündür.

Tərəddüddən qurtarmaq üçün bir gün oruc tutub yuxarıda göstərilən tövsiyəyə əməl etdim. Həzrət Sadiqə (ə) təvəssüldən sonra Həzrətdən (ə) yuxuda sualıma cavab istədim. Yuxuda o Həzrətdən (ə) soruşdum ki, mənim kitabım yaxşıdır, yoxsa Feyzin? Həzrət (ə) dinməyib sükut etdi. Ərz etdim: Siz də sual verəni [cavab verməkdən] məhrum edirsinizmi? Həzrət buyurdu:

¹ Məhəmməd Razi, “Gəncineyi daneşməndan”, c. 1, səh. 232

Feyzin kitabı daha yaxşıdır. Bundan sonra mən daha öz kitabımı çapa vermədim.¹

«TANINMAZ BƏLƏDÇİ»

Əllamə Həsənzadə Amuli yazır: Tələbəlik dövrlərində bir zaman elə fikirləşirdim ki, Mirzə Cavadın qəbri Nəcəf-Əşrəfdədir. 1388-ci (h.q.) il rəcəb ayının ikinci yarısı olardı. Bir gün təxminən axşamdan üç saat keçmiş Seyyid Əli Qazinin qardaşı oğlu Ayətullah Hüseyn Qazi Təbatəbai ilə yolda təsadüfən rastlaşdıq. Birləkdə yolüstü səhbət əsnasında sözü Mirzə Cavaddan salib qəbrinin harada olduğunu soruştum. Dedi ki, onun qəbri Qumun həmin “Şeyxan” qəbiristanlığında Mirzə Quminin qəbrinin yanındadır. Qəbir daşının üzərində də lövhəsi var. Mən qəbirin lövhəsi olduğunu eșitdikdə, daha soruştmadım ki, Mirzə Quminin qəbrinin hansı səmtindədir.

Seyyid Hüseyn Qazi ilə xudahafizləşən kimi, tələsik “Şeyxan” qəbiristanlığına tərəf getdim ki, birdən qapıları bağlayarlar, ziyarət edə bilmərəm.

Orada əksər qəbir daşlarının lövhələrini gözdən keçirdim. Bə`zisini oxuya bilsəm də, bə`zisini qaranlıq və oranın işıqları zəif olduğu üçün oxuya bilmədim. Qəbirləri bir-birindən ayırmak çox çətin idi. Öz-özümə dedim ki, indi gecə və qaranlıqdır, qalsın sabaha. Ümidsiz halda qəbiristanlığı tərk etsəm də, amma gedə-gedə gözaltı qəbirlərə nəzər salırdım. Birdən, tanımadiğim bir nəfər qəbiristanlığın şərq qapısından içəri daxil olub birbaşa mənə tərəf gəlməyə başladı. Mənə çatar-çatmaz dedi: Siz Mirzə Cavadın qəbrini axtarırsınız? Mənə Mirzə Cavad Məlikinin qəbrini göstərib sürətlə qəbiristanlığın qərb qapısına tərəfə yollandı. Mən bir an istəməz diksinərək vahimə keçirdim. Arxasınca onu səsləyib dedim:

Ay qardaş, bəli, mən onun qəbrini axtarırdım, amma siz hardan bildiniz?
Həmin şəxs getdiyi halda, üzünü yarı mənə tərəf çevirib dedi:
“Biz öz müştərilərimizi tanıyırıq.”²

«FATİMƏNİN ADI DÜYÜN AÇANDIR»

Rəhmətlik Ayətullah Qazinin uzun illər Seyyid Murtəza Kəşmiri (vəfatı 1350 q.) ilə yaxın əlaqələri olmuşdur. Seyyid Murtəza Kəşmiri öz dövrünün nadir şəxsiyyətlərindən, zahid və mükaşifə sahiblərindən idi.

Qazi nəql edir ki, bir gün Murtəza Kəşmiri ilə birləkdə İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Nəcəf-Əşrəfdən Kərbəlaya gəldik. Beynəl-Hərəmeynin bazar mədrəsəsində bir hücrə tutduq. Bu hücrə pillələrin

¹ Seyyid Ne`mətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 3, səh.

² Əllamə Həsənzadə Amuli, “Dər Asimanə mə`rifət”, səh. 115

qurtaracağında yerleşirdi və buna görə də hər gün o uzunluqda pillələri düşüb-çıxmış olurduq. Həmin ərefələrdə bir dəfə Seyyid Murtəza qabaqda, mən də arxasında hücrəmizə gedirdik. Elə ki, pillələr sona yetdi, gördük hücrənin qapısını bağladı. Kəşməri nəzərini mənə yönəldib dedi:

Deyirlər, hər kəs Həzrət Musanın (ə) anasının adını bağlı qıfila oxusa, qıflı açılar. Mənim anam (Həzrət Fatimə (ə.s)) Həzrət Musanın anasından heç də əskik deyil.

Bunu deyib əlini qıfila uzatdı və dedi: "Ya Fatimə!" Bir anda açıq qıflı qarşıma qoydu və içəri keçdi.¹

«BƏRƏKƏTLİ PULLAR»

Cənab Ələməl-Huda Məlayiri deyir:

Nəcəf-Əşrəfdə dini təhsil aldığım vaxtlar dolanışq cəhətdən çətinlik çəkirdim. Bir gün iş o yerə çatdı ki, ailəmə çörək almağa bir qəpik pulum qalmadı. Evdən çıxıb pərişan halda bazara yollandım. Neçə dəfə bazarı əvvəldən axıra kimi gedib-gəldim və kimsəyə öz vəziyyətimi bildirmədim. Öz-özümə fikirləşdim, bazarda bu cür gedib-gəlmək yaxşı iş deyil. Bazardan çıxıb küçəyə daxil oldum, hacı Səidin evinin yanına çatanda birdən Seyyid Mürtəza Kəşmərini gördüm. Mənə çatanda əvvəl dedi: Nə olub sənə? Niyə bu haldasan? Cəddin Əmirəlmö`minin (ə) arpa çörəyi yeyərdi, elə gün də olurdu heç nə tapmırı.

Beləcə o həzrətin (əs) çətinliklərindən bir az danışın mənə ürək-dirək verdi və sonra dedi:

Səbr elə, darıxma, əlbəttə düzələcəkdir. Nəcəfdə gərək zəhmət çəkəsən, əzaba qatlaşasan.

Bunu deyib bir neçə xırda pul cibimə saldı və dedi: Bu pulları heç vaxt sayma və kimsəyə də söyləmə. Nə qədər istəsən ondan xərclə.

Mürtəza Kəşməri gedəndən sonra bazara girib həmin pula bir az çörək, yavanlıq alıb evə döndüm. Neçə gün bu minvalla həmin pulla alış veriş edirdim. Öz-özümə fikirləşdim ki, bu pullar qurtaran deyil, əlimi cibimə salanda oradan pul çıxır, yaxşısı budur ki, bir az evi-eşiyi sahmana salım. Həmin gün evə ət alıb gətirdim. Arvad əti görüb dedi:

Deyəsən vəziyyətin düzəlibdir, bəxtin gətiribdir? Dedim:

Bəli. Dedi:

Onda don tikdirmək üçün mənə bir az parça alarsan.

Bazara gedib parça satandan arvadın tapşırıldığı parçanı kəsdirib bükdürdüm. Əlimi cibimə saldım, bir miqdardı pul çıxardıb parça satanın qarşısına qoydum və dedim:

Bax gör parçanın pulunu ödəyirmi? Əskik olsa, üstünü düzəldim.

¹ "Mehre Taban", səh. 323

Pulları sayıb gördü ki, elə o deyən miqdardır. Nə isə, bu minvalla mən düz bir il hər gün özümə lazım olan qədər o pullardan xərcləyirdim və bu barədə kimsəyə bir kəlmə söz demirdim.

Günlərin bir günü paltarımı yumaq üçün dəyişməli oldum və pulları cibimdən çıxarmaq yadımdan çıxdı. Paltarları yumaq üçün verib evdən çölə çıxdım.

Uşaqlardan biri əlini cibimə salıb pulları çölə çıxardır və həmin pullarla o günün alış verisi edilir. Bununla da pullar birdəfəlik qurtarır.

Şəhid Ayətullah Dəstgəyb bu hekayənin nəqlindən sonra buyurur:

Seyyid Mürtəza Kəşmirinin kəramətləri və imam Zaman Həzrətləri (əs) ilə görüşməsini Nəcəf-Əşrəfin əksər elm adamları təsdiq edirdilər.¹

«ALİMLƏRİN MÜQƏDDƏSLİYİ»

Tehran sakini Hacı Müin Şirazi nəql edirdi:

Bir gün ruhani yoldaşlarımdan biri ilə birlikdə Tehranın xiyabanlarından birində durub maşın gözləyirdik. Yarım saatə qədər gözlədik, maşın tapa bilmədik; taksilər ya dolu gəlirdi, ya da saxlamayıb keçirdilər.

Yorulub əldən düşməşdük. Birdən bir taksi gəlib yanımızda dayandı, sürücü dedi:

Cənablar, buyurun əyləşin, hara lazımdı sizi çatdıraram. Biz əyləşib ünvanı söylədik.

Yol əsnasında dostuma dedim:

Allaha şükür ki, Tehranda bir nəfər müsəlman sürücü tapıldı ki, bizim halımıza yansın.

Sürücü bu sözləri eşidib dedi:

Cənablar qəribə də olsa mən müsəlman deyiləm, xristianam.

Dedik, bəs nə əcəb bizə maşın saxladın? Dedi:

Düzdür ki, müsəlman deyiləm, amma müsəlmanların alimlərinə və ruhani libası geyinmiş elm əhlinsə böyük hörmətim var. Başına bir iş gəldi, ondan sonra ruhanılərə ehtiram etməyi özümə lazım bildim. Soruşdum:

Nə iş? Dedi:

Mirzə Sadiq Müctəhid Təbrizini (vəfati 1351 q.) Təbrizdən Tehrana sürgün edən ili mən kəşfiyyat idarəsinin sürücüsü işləyirdim və onu aparan maşını da mən sürürdüm. Yol üstündə çəmənlik və bulağı olan bir yerə yetişdik. Cənab Təbrizi bu yerə çatanda dilləndi: Burada saxlayın günorta namazımı qılım. Maşında oturan zabit mənə dedi:

Fikir vermə, yoluna davam et. Mən də e`tina etməyi maşını saxlamadım. Bulağın başına çatanda birdən maşının mühərrikini söndü. Nə qədər çalışdım işe düşmədi. Yerə düşüb maşının kapotunu qaldırıb orasına-

¹ Şəhid Dəstgəyb, "Dastanhaye şegeft", səh. 250

burasına baxmağa başladım ki, görüm harası xarab olub. Amma baş çıxara bilmədim.

Rəhmətlik Təbrizi dedi:

İndi ki, maşın dayanıb, icazə verin namazımı qılım. Zabit dillənmədi. Ağa düşüb namaza başladı. Mən də maşının mühərrikini qurdalayırdım. Ağa namazımı qurtarıb ayağa qalxanda, maşın da işə düşdü.

O vaxtdan başa düşdüm ki, elm əhlinin libasını geymiş şəxslərin Allah yanında hörmət, izzəti var.¹

«BU EYVANDAKILARDAN BİZDƏ ÇOXDUR»

Qum şəhərində yerləşən Məhəmmədiyyə məscidinin axundu Şeyx Möhsün Hərəmpənahı rəhmətlik Məhəmmədəli Səfayidən nəql belə edir:

Samirra şəhərində dərs oxuduğum əyyamda bir müddət pulum olmadı. Çətinliklə yaşayırdım, hətta bir gün səhərdən axşama yeməyə bir şey tapa bilmədim və o gecəni ac yatdım.

Sübh tezdən acqarnına hücrədən çölə çıxdım. Ayətullah Naininin evinə yollanmaq istədim. Naini o zaman böyük mərcə` idi. Amma yolda fikirləşdim ki, onların eyvanında ancaq bir stəkan çayla qonaqları yola salırlar, başqa bir şey verəcəkləri mə`lum deyil; yaxşısı budur ki, Əsgəreynin² həzuruna gedim, bəlkə daha yaxşı qonaqlıq oldu.

Qayıdır mütəhhər hərəmə tərəf getməyə başladım... Ziyarət edib hacətimi söylədim. Bir az hərəmdə oturub gözlədim, xəbər çıxmadı. Eşiyə çıxıb hərəmin həyətində bir guşədə oturdum... Nə qədər gözlədim bir xəbər olmadı.

Günorta yaxınlaşırdı... Əlim hər yerdən üzüldü, ümidsizliklə istəyirdim qalxıb yola düzəlim, birdən gördüm Ayətullahül-üzma Naini hərəmdən çıxdı. Həyətə enəndə gördüm mənə tərəf gəlir. Mənə çatanda yaxınlaşış iki ədəd əşrəf³ verdi və dedi:

Götür; bu eyvandakılardan bizdə çoxdur!⁴

«EŞİDƏN QULAQLAR»

Elm əhli arasında təqvası, zahidliyi ilə tanınan, “Səfinətül-bihar” və digər məşhur kitabların müəllifi olan rəhmətlik Mühəddis Qumidən birbaşa nəql edərək deyirlər:

Bir gün Nəcəfin Vadiüs-Səlam qəbristanlığına mö`minlərin qəbirlərinin ziyarətinə getmişdim. Bu arada, mən olduğum yerdən bir az uzaqda

¹ Həmin mənba, səh. 64

² İmam Təqi (ə) ilə İmam Əsgərinin (ə) hərəmi nəzərdə tutulur.

³ O zaman İranın pul vahidlərindən biri. 18 noxud çəkisində qızıl pul sikkəsi.

⁴ Nə`mətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 3, səh.109

qulağıma dəvə nəriltisi dəydi. Sanki dəvəni dağlayırmışlar, dəvədən elə nərilti, elə bağlıtı qopurdu ki, bütün qəbristanlığı lərzəyə salmışdı.

Mən tez qalxıb dəvənin harayına yetişmək üçün o səmtə yollandım. Yaxınlaşanda gördüm dəvə yoxdur, nərilti, gurultu basdırılmaq üçün gətirilmiş bir cənazədən qopur. Cənazəni basdırmağa gəlmış adamların bu qəziyyədən əsla xəbərləri yox idi. Sakitcə hərə öz işini göründü.

Yəqin etdim ki, bu zalim bir adamın cənazəsidir ki, ölümünün ilk mərhələsində bu aqibətə düşçər olmuşdur. Yəni dəfndən və qəbir əzabından qabaq öz bərzəxdəki surətini görüb qorxuya düşmüş, fəryad qopartmışdır.¹

«BARMAĞIN TƏ`SİRİ»

Şeyx Mehdi Qumi hədsiz məqam və kəramət sahibi olmuşdur. O cümlədən, əger barmağını və ya üzüyünü ilan və əqrəb çalan yerə qoysayıd, o saat zəhərin tə'siri gedər, sancı kəsərdi və beləliklə xəstə şəfa tapardı.

Bu kəraməti Qumun alımları və ağsaqqallarının dəfələrlə müşahidə edib, yaxından öz gözleri ilə gördüyüünü nəql edirlər.

Bir gün İsfahana səfər etmiş Şeyx Mehdi Qumi Quma qayıtmak üçün avtobusa minəndə sürücü deyir:

Mən maşına axund mindirmirəm. (Rzaxan Pəhləvinin zamanı olduğu üçün ruhanilərə münasibət mənfi idi.) Nəhayət avtoparkın müdürünin xahişi ilə sürücünü yola gətirirlər və şeyx avtobusa oturur.

Təsadüfən yolda “Murče-xort” deyilən məntəqədə maşının təkəri deşilir. Əvvəldən şeyxin avtobusa minməsindən narahat olan sürücü qışqır-bağır salıb deyir:

Mən demədim ki, şeyxi avtobusa buraxmayın? Gördünüz, mənim sözüm düz çıxdı... Bunun ayağı bize düşmədi, təkər də partladı.

Nə isə... Sürücü camaatın gözünün önündə şeyxə ağızından çıxanı deyir. Camaat təkər dəyişənə qədər, hərəsi bir tərəfə dağılır. Şeyx də öz müridləri ilə bir tərəfdə əyləşib işin axırını gözləyir. Sürücü ayaq yoluna çıxməq üçün bir təpənin arxasına getmişdi, elə bu dəmdə qışqırtısı göyə qalxır:

Vay oldüm, kömək... Camaat, dadıma yetişin...

Camaat ona tərəf qaçıır, görürlər ilan ayağını sancıb. Deyəsən sürücü başa düşür ki, bu bəla şeyxə hörmətsizlik etdiyi üçün onun başına gəlmişdir və bu bəla ilə də ölməlidir; çünkü burada nə həkim tapılacaqdı, nə də dərman. Ölümünü yəqin edib dedi:

Şeyxə deyin qəlet eləmişəm, məni halal etsin. Vəziyyəti gedib şeyxə danışırlar, buyurur:

Eybi yox, mən onu halal etdim, gedin onu mənim yanımı gətirin. Sürücünü şeyxin yanına gətirirlər. Ağrının şiddetindən iki qat olmuş sürücü

¹ Ayətullah seyyid Məhəmməd Hüseyn Hüseyni Tehrani, “Mə`ad şenasi”, c. 1, səh. 137

tez-tez üzürxahlıq edirdi. Şeyx əlini ilan sancan yerin üstünə qoydu. O saat zəhər çölə axdı və ağrı sakitləşdi.

Sanki sürücü yenidən dünyaya gəldi və o zamandan öz fasid əqidəsindən tövbə edib şeyxin yaxın müridlərindən birinə çevrildi.¹

«RƏHİLİN SƏDASI»

Seyyid Yəhya Müdərris Yəzdi dən nəql olunur:

Ustadımız Ayətullah Ziyaüddin İraqi 1361-ci (h.q.) ildə həyatla vidiyalasından sonra Nəcəfin elmi hövzəsi üç gün tə`til oldu və yas mərasimləri təşkil edilib o cənabın əziz xatirəsi yad olundu.

Bir neçə gündən sonra biz Məhəmmədhüseyn İsfəhaninin (Kompani ləqəbi ilə məşhurdur) evinə gedib ondan xahiş etdik ki, dərsləri başlasın.

O dedi:

Ağa Yəhya! Açığım mən bu gün dərsləri başlamaq istəyirdim, amma həqiqət budur ki, sübh namazından sonra duaya və Allahın zikrinə məşğul idim ki, yarı yuxulu, yarı oyaq halda rəhmətlik Ziyaüddin İraqi gəlib durdu qapının ağzında və dedi:

Şeyx Məhəmmədhüseyn! Hazırlaş gələn cümə axşamı bizim yanımızda olacaqsan. Mən yəqin etdim ki, ömrümün son günlərini yaşayıram.

O deyən kimi də oldu. Həftənin axırı Ayətullah İsfəhani heç bir xəstəliyi olmadığına baxmayaraq, gözlənilmədən dünyadan köcdü.

...Həmçinin Seyyid Mustafa Səfayı Ayətullah Məhəmməd Haşimi Gülpayqanının dilindən nəql edirdi ki, buyurdu:

Məhəmmədhüseyn İsfəhaninin vəfat etdiyi gecə atam seyyid Cəmaləddin Gülpayqani məni çağırıb dedi:

İndicə Ziyaüddin İraqi gəlmışdı. Dedi ki, Ayətullah İsfəhani bizim yanımıza gəldi. Mən dedim:

Ağacan! Şeyx Məhəmmədhüseyn sap-sağlamdır, neçə saat bundan qabaq onu görmüşəm. Dedi:

Oğlum! Bu dəqiqələrdə ağa Ziyaüddin gəldi və bu xəbəri götirdi. Sən get, öyrən gör, nə xəbər var.

Mən qalxıb Ayətullah İsfəhaninin halını öyrənməyə gedirdim ki, gördüm rəhmətliyin evindən şivən səsi qalxdı. Tez evinə gedib yatağına yaxınlaşdım. Gördüm dünyadan köçüb.²

«XALIS İNCİLƏR SİLSİLƏSİNDE»

İmam Əli (ə) buyurur:

¹ Məhəmməd Razi, "Asarul höccət", c. 1, səh. 117

² Şeyx Məhəmməd Razi, "Kəramate Salehin", səh. 267

Arif şəxs dünyadan köçəndə, nə rəhbərlər, nə də şəhidlər onu nə qiyamətdə, nə də Rizvan cənnətdə [axtararlar] tapa bilməzlər. [Həmçinin] Cəhənnəmin maliki atəşdə tapa bilməz.

Bir nəfər sual edir:

Bəs arif harada olar?

İmam cavabında buyurur:

“Qüdrətli padşahın yanında, ləyaqətli bir yerdə olar (Qur'an ayəsi).”
(Yə`ni ariflərin yeri “cənnəti-zat”dır.)¹

«SU İLƏ DOLU QUYU»

Tehranın tanınmış vaizlərindən olan Şeyx Məhəmməd Mehdi Tac nəql edirdi ki, Tehranın hörmət sahibi olan tacirlərindən biri deyirdi:

Tehranın Şimiran adlı səfəli yerində bağ almışdım, amma su cəhətdən korluq çəkirdik. O zaman həmin yerə su borusu çəkilməmişdi. Ona görə də naçar qalib qərara gəldik ki, bağın bir yerində dərin quyu qazdırıb nasos vasitəsilə su çəkib, bağlı suvaraq. Amma bağın hansı yerini qazdıqsa su çıxmadı. Çoxlu xərcim çıxmamasına baxmayaraq bir nəticə hasil olmadı.

Bağı o vəziyyətdə qoyub bir gün İmam Rizanın ziyarəti üçün Məşhədə yollandıq. Orada olanda mə`nəvi məqam sahibi şeyx Həsənəli Noxudəki ilə köhnədən tanışlığımız olduğu üçün onun da ziyarətinə getdim. Hal-əhvaldan sonra söhbət əsnasında bağın əhvalatını – çoxlu xərc çəkdiyimi, zərərə düşdüyüm də ona danışdım və ondan kömək istədim. Buyurdu:

Bir göstəriş verəcəm, əgər o göstərişə uyğun əməl etsəniz, bağın hansı yerini qazsanız su çıxacaq və heç vaxt da qurtarmayacaq. Həmin su sizin bütün ehtiyaclarınızı ödəyəcək, bu şərtlə ki, bağın xaricində bir dənə də gedib-gələnlər, qonşular üçün bulaq yeri düzəldəsiniz.

Deyilən şərti qəbul etdim. Sonra şeyx Həsənəli bir kağız parçası götürüb üstünə bir-iki cümlə dua yazdı və mənə verib buyurdu:

Hansı tərəfi istəsən qazdırarsan, amma əvvəl bu kağızı qazdıracağın yerə qoyarsan sonra qazarlar. Elə ki, suya çatdınız bu kağızı quyuya tullayarsınız.

Onun dediyi kimi də elədik. Birinci qazmada suya yetişdik. İndiyə qədər o quyudan istifadə edirik, amma qurumaq bilmir. Bir dənə də bulaq gözü çöl tərəfdə düzəltmişik ki, ümumi camaat istifadə etsin.²

«NƏ DEMİŞDİM YERİNƏ YETİR»

Cənab şeyx Muxtar Ruhani nəql edir:

¹ Əllamə Həsənzadə Amuli, “Dər Asimanə mə`rifət”, səh. 350

² Əli Miqdadi, “Neşani əz bi neşanha”, səh. 80

Bir gün seyyidə və kasib bir qadın məndən çadır və baş örtüyü istədi. Dedim, indi sənin xahişini yerinə yetirməyə bir şeyim yoxdur. Təsadüfən həmin gün Şeyx Həsənəli İsfəhaninin yanına getməli oldum.

Xudahafızlaşışb yanından çıxməq istəyirdim ki, mənə bir az pul uzadıb dedi:

Bu pulu götür həmin seyyidə qadına çadır və baş örtüyü al. Sonra əlavə bir təmən pul, bir kisə də düyüün qəbzini verdi ki, o qadına çatdırıım.

Təəccüb məni götürdü ki, şeyx hardan xəbər tutdu ki, belə bir qadın məndən çadır istəmişdi? Xülasə ordan çıxıb yola düzəldim. Yolda fikirləşdim ki, hələlik bu bir təməni və düyüün qəbzini qadına verməyim, başqa vaxt verərəm, amma birdən qulağıma şeyxin səsi gəldi ki, dedi:

Nə demişdim yerinə yetir, işə dəxalət etmə!¹

«YALNIZ BİR NEÇƏ-SANIYƏ»

Seyyid Əbülfəsəd Hindi nəql edir ki, Şeyx Həsənəli İsfəhani ilə birlikdə Məşhədin ətraf dağlarından birinə – Məcuni dağına getmişdik. Bu anda dağın bir kənarından qudlurluğu ilə ətraf kəndlərin canına qorxu salmış Məhəmməd Quşabadi peyda oldu və xəbərdarlıq etdi ki, yerinizdən tərpənsəniz, özünüüzü ölmüş bilin.

Şeyx məndən soruşdu:

Dəstəmazın varmı? Dedim:

Bəli. Əlimdən yapışışb dedi:

Gözlərini yum. Bir neçə saniyədən sonra bir-iki addım getməmişdik ki, buyurdu:

Aç gözlərini. Elə ki, gözlərimi açdım, gördüm şəhər darvazasının yaxınlığındayıq.

Həmin gün günortadan sonra yanına getdim... Soruşdu: Səhərki əhvalatı kimsəyə danışmamışsan ki? Dedim:

Yox. Dedi:

Dilinə yiylilik edə bilməyin çox yaxşıdır. Hələ ki, mən sağam o macəranı bir kəsə söyləməməlisən, yoxsa öz həlakına səbəb olarsan.²

«ŞƏFAVERİCİ NƏFƏS»

E`tibarlı dostlarımdan biri deyirdi:

Şeyx Həsənəli İsfəhani ölügünү, bir nəfər məsihi qadın cənazənin yolu üstündə başına-sinəsinə döyüb şivən qoparırdı.

Dedim:

Məgər sən məsihi deyilsən? Axı bu kişi müsəlman ruhanisidir. Dedi:

¹ Həmin mənbə, səh. 50

² Həmin mənbə, səh. 47

Mənim yanında olan bu iki qızım bir-iki il bundan qabaq çarəsi tapılmayan xəstəliyə tutulmuşdular. Nə qədər dəva-dərman elədik, bir xeyr olmadı. Hətta amerikalı həkimlərə də göstərdik, bizi mə`yus etdilər. Get-gedə xəstəlikləri şiddətləndi və ölümcül vəziyyətə düşdülər.

Müsəlman qadın olan qonşumuz bizim bu halımızı görüb dedi:

Xəstənin şəfəsi üçün Noxudəki kəndinə gedin və İsanəfəli Həsənəli İsfəhanidən kömək diləyin. Dedi ki, mənim bu çadramı da sal başına get ora.

Əlacsızlıqdan onun çadrasını başına salıb soruşa-soruşa gedib şeyx olan kəndə çıxdım. Gördüm şeyx qapının qarşısında oturub və bir dəstə hacəti olanlar da ətrafında əyləşiblər.

Mən də öz dinimi izhar etmədən dərdimi söylədim. Dedi:

Bu iki ənciri götür, həmin o qonşuluğundakı müsəlman qadına ver. De ki, dəstəmazlı halda bunları qızlara yedizdirsin. Dedim:

Yeməyə halları yoxdur. Dedi:

Suda qarışdırın həll olsun, qarışiq suyu içirin.

Şəhərə qayıtdım və əncirləri həmin müsəlman qadına verdim. Dəstəmaz alıb əncirləri suda həll etdi və mənim xəstə qızlarımın boğazına tökdü. Gözlənilmədən bir-neçə dəqiqədən sonra gözlerini açıdlar və şəfa tapdilar. Bəli belə bir insan bizim aramızdan gedib.¹

Ruhul-Qüdsün feyzi əgər mədəd buyursa
Məsiha edəni hər bir kəs edərdi.

«SƏNİ ÖLDÜRƏCƏYƏM»

Mirzə Çehelsütuninin oğlu Mirzə Məhəmməd nəql edirdi:

Xeyratxan mədrəsəsinin dalaşında bir nəfərin silah dükəni var idi. Bu adamın boynunun kökündən böyük bir şış çıxmışdı. Bir gün mən Həsənəli İsfəhani ilə birlikdə Noxudəki kəndinə gedirdik. Həmin silah satan adam da şəhərdən bizim arxamızca düşüb gəlirdi və tez-tez deyirdi:

Ya şeyx! Ya mən şəfa verin, ya da öldürün. Şeyx ona e`tina etmirdi.

Yolun yarısını getmişdik ki, şeyx arxaya dönüb onun qulağına astaca nəsə piçildədi. Həmin şəxs ucadan dedi:

Razıyam, söz verirəm.

Şeyx sonra dedi:

Bax ha... Səni öldürəcəyəm. Həmin adam ərz etdi:

Oldu, öldürün.

Şeyx minikdən düşüb o kişiyyə dedi ki, yolun bir kənarında əyləşsin. Sonra cibindən bir biçaq çıxardıb onun boynunun dibindəki şişin üstünü çərtdi və içindəki domba yeri çölə çıxardı. Yarıq yerdən bir xeyli çirk axdıqdan

¹ Həmin mənbə, səh. 74

sonra bıçağın yanı ilə yaranın üstünə sığal çəkdi ki, dərinin altı tamam boşalsın. Sonra ağızının tüpürçeyindən yaranın üzərinə bir az vurub bıçaqla sığalladı.

Sonra dedi: Yarani dəsmalla bağla, çıx get. Bir neçə gündən sonra yaranın yeri tamamilə sağaldı.

Bu hadisənin üstündən bir neçə il keçdi.

Şeyx Həsənəli vəfat edəndən sonra o adamı yenidən gördüm. Boynunda təzədən həmin şışdən çıxmışdı. Ondan soruştum, o günü şeyx Həsənəli sənin qulağına nə dedi ki, sən dedin razıyam?

Dedi:

Mənim ərli arvadlarla qeyri-əxlaqi əlaqələrim olurdu. Şeyx dedi, əgər söz versən ki, bir daha bu cür işlərə baş qoşmayacaqsan, xəstəliyini müalicə edərəm. Sonra dedi, əgər bir də belə işlərə qurşansan, şisin yenidən peydə olacaq və ölücəksən. Mən qəbul etdim.

Neçə ildən sonra şeytan məni yoldan çıxartdı, yenidən həmin günaha batdım. Bilirəm ki, bu şiş məni bu dəfə öldürəcək.

Çox keçmədi həmin adam vəfat etdi.¹

«ARİFİN DUASININ TƏSİİRİ»

Nəhavəndin hörmətli şəxslərindən sayılan Zəfəris-Sultan nəql edirdi:

Şeyx Həsənəli İsfəhaninin yanına gedib ərz etdim:

Gəlinimin uşağı olmur. Dedi niyə? Dedim yumurtalığını çıxarıblar, həkimlər deyir artıq hamilə ola bilməz.

Şeyx buyurdu:

Sən oğlun üçün övlad istəyirsən, daha nə işin var gəlininin yumurtalığı var, ya yox. Sonra dua yazıb bir neçə dənə də xurma verdi. Allah Öz lütfü ilə onlara bir-neçə övlad nəsib elədi.²

«BİR NEÇƏ GÜN SONRA»

Şəhər merinin yüksək rütbəli işçilərindən biri deyirdi:

Müəyyən səbəblərə görə məni işdən çıxardılar. Şeyx Həsənəlinin yanına gedib dərdimi söylədim. Dedi: Namazlarını vaxtında qıl, qırx gün sonra işlərin düzələcək.

Bir ay keçdi xəbər çıxmadi. Təzədən şeyxin yanına getdim. Buyurdu:

Dedim ki, qırx gün!

Nə qədər fikirləssəm də ümid yeri görmədim. Qırxinci gün küçənin kənarında çayxanaların birində oturmuşdum. Məşhədin keçmiş məri Məhəmmədəli Rövşən faytonla həmin küçədən keçirdi. Yanımdan keçəndə

¹ Həmin mənbə, səh. 96

² Həmin mənbə, səh. 97

ayağa qalxıb salam verdim. Faytonu saxlatdırıb soruşdu: Burda niyə oturmusan? Məgər işin-güçün yoxdur? Əhvalatı danışdım.

Dedi:

Gəl mənimlə... Onunla bərabər faytona oturub icra hakimiyyətinə getdik. O saat əmr etdi, mənə qarşı olan ittihəmi geri götürdürlər. Təzədən məni iş başına qaytardı. Qırıncı günün düz günorta çağı – şeyxin dediyi vaxt – məni yenidən işə bərpa etdilər.¹

«DÜZGÜN GƏLMİR!»

... Həmçinin cənab Tac nəql edirdi:

Bir gün minbərdə bir məsələ ilə əlaqədar şeyx Həsənəli Əsfəhaninin kəramətlərindən danışdım. Minbərdən aşağı enəndə bir nəfər mənə yaxınlaşdı və dedi:

Siz şeyx Həsənəlini heç görmüşdünüz mü? Dedim:

Xeyr. Dedi:

Mən onun görüşünə getmişdim və onunla olan görüşdən bir xatirəm var.

Bir neçə nəfər dostlarımıla birlikdə Məşhədə ziyarətə getmişdik. Məşhəddə olarkən dostlarım dedilər ki, şeyx Həsənəlini ziyarət etmək və bə`zi həcətlərimizi söyləmək üçün Noxudəki kəndinə getməyi planlaşdırmışıq. Məni də də`vət etdilər ki, gəl sən də bizimlə gedək.

Mən dedim:

Həzrət imam Rizanın (ə) ziyarətinə gələn adamın ondan qeyrisinə üz tutmağı düzgün deyil. Mən getməkdən boyun qaçırdım. Onlar israr edib dedilər:

Eybi yoxdur, siz bizimlə gəlin, amma şeyxdən bir şey istəməyin. Mən də qəbul edib onlarla getdim.

Şeyx Həsənəlinin qəbulunda olanda dostlarım öz hacətlərini deyib cavabını aldılar.

Mən bir kənarda dayanıb baxırdım. Bu vaxt şeyx məni çağırıb astaca qulağıma dedi:

Kim deyir ki, şeyxin görüşünə getmək Həzrət Rizanın (ə) ziyarəti ilə düzgün gəlmir?!²

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

İmam Sadiq (ə) buyurmuşdur:

Ariflərin vücudunun sırrı və batinlərinin həqiqəti üç kök üstündə dayanıb: Qorxu, ümid, məhəbbət.

¹ Həmin mənbə, səh. 101

² Həmin mənbə, səh. 82

Qorxu elmin bəhrəsidir, ümid yeqinin bəhrəsidir, məhəbbət dərkin (mə`rifət) bəhrəsidir.¹

«İMAMIN BƏXŞİŞİ»

Şeyx Məhəmməd Razi yazır:

Böyük alim və şəxsiyyətlərdən eşitdim ki:

Sahibi Zamani ləqəbi ilə tanınan şeyx İbrahim Türk Məhsədə – imam Rızanın (ə) ziyarətinə getmişdi. Uzun müddət Məşhəddə qaldığı üçün pulu tükənir. Deyir:

Pulum qurtarandan sonra şəhərin icra başçısının mədhində bir qəsidiə yazdım ki, gedib qəsidəni oxuyub əvəzində bəxşış alım.

Yolda fikrimi dəyişib öz-özümə dedim: Heç Həzrətdən (ə) utanmırsanmı? Onun ziyarətinə gəlmisən, amma ondan qeyrisinə məddahlıq edib bəxşış almaq istəyirsən!

Tez istiğfar edib o qəsidəni həzrətin adına çevirdim və hərəmə daxil olub ziyarətdən sonra ərz etdim:

Ey ağa! Sənə bir mədihə yazmışam, bunun müqabilində səndən bəxşış gözləyirəm.

Yazdığını qəsidəni astaca oxumağa başladım. Qəsidə başa çatandan sonra Həzrətdən bəxşış verməsini xahiş etdim və zirehə yaxınlaşdım. Zirehi öpmək istəyəndə gördüm əlimə bir əl toxundu və ovcuma nəisə basdı.

Açıb gördüm bir dənə 10 tümənlilik əskinasıdır. O saat işin nə yerdə olduğunu anlayıb ərz etdim:

Qurbanın olum ağa, bu azdır. Yenə də bir əl mənimlə əl tutub əlavə bir 10 tümənlilik əskinası ovcuma qoydu. Yenə də dedim:

Ey mövlam, azdır. Bu dəfə də bir 10 tümənlilik çatdı; belə-bələ altı dənə 10 tümənlilik oldu.

Artıq həya edib dedim. Bəsdir, mənə bəs edər.

Zirehi öpüb çölə çıxdım. Qapının astanasına – ayaqqabıların təhvil verildiyi yerə çatanda gördüm kəraməti ilə məşhur olan şeyx Həsənəli İsfəhani hərəmin həyətinə daxil oldu və tələsik mənə tərəf gəlir. Mənə çatıb dedi:

Şeyx İbrahim, mövlamlı (İmam Riza (ə) ilə) yaman dostlaşmışan ha... Mədh deyib bəxşış alırsan... Həzrətdən (ə) alıǵın o bəxşisi ver mənə.

Şeyxin heybətindən həyəcanlanıb tez əlimi qoynuma salib həmin 60 tüməni çıxarıb ona verdim. O da əlini cibinə aparıb bir zərf çıxarıb mənə uzatdı və elə ordan da geri döndü. Zərfi açıb baxdım, 120 tümən idi. Sevinib şeyx Həsənəlinin kamal sahibi olduğunu bir daha təsdiq etdim,

¹ “Misbahuş-şəriət və miftahul həqiqət”.

çünkü mənim bu əhvalatımı Allahdan və Həzrət Rizadan (ə) başqa kimsə bilmirdi.¹

Onu da deyək bu hekayə azacıq fərqlə Şeyx Həsənəlinin oğlunun dilindən atası haqqında yazdığı kitabda da nəql olunmuşdur. Həmin kitabda deyilir:

Şeyx İbrahim qəsidiəni oxuyub zirehi öpəndən sonra görür ki, xəbər çıxmadi, ona bəxşis verən olmadı. Deyir: Narahat oldum. Ərz etdim:

Ey ağa! Əgər mən bu şə'rini sizdən başqa hər kəsə oxusaydım mükafatım yüz faiz hazır idi, amma sizdən xəbər çıxmadi.

Narahatçılıqla hərəmdən çölə çıxdım. Hərəmin həyətindən çıxmamış istəyirdim ki, birdən heybətli bir şeyxin mənə yaxınlaşdığını gördüm. Mənimlə hal-əhval tutub dedi:

Al, Həzrətin (ə) bəxşisini götür, bir də imamla bu cür dikbaşlıqla danışma!

Görüşüb ayrılandan sonra ovcumda bir zərf gördüm. Amma şeyxin heybətindən bir söz deməyib yola düzəldim.

Zərfi açanda gördüm 120 təmən puldur. Bu məbləğ mənim bütün xərclərimə kifayət edirdi.

Bir neçə dəqiqədən sonra bizi qırraqdan müşahidə edən Hərəmin xadimindən soruşdum:

Mənimlə indicə görüşüb ayrılan bu şeyx kim idi? Dedi:

O, həzrət Riza (ə) ilə birbaşa əlaqəsi olan şeyx Həsənəli İsfəhanidir.²

«NURA QƏRQ OLMUŞ CƏSƏD»

Adlı-sanlı xətib Hüseynəli Raşid atası – məşhur arif molla Abbas Türbəti haqqında yazar:

Atamdan görüb müşahidə etdiyimiz və həmçinin bizim üçün qaranlıq qalan məsələlərdən biri də budur ki, atam 1322-il mehr ayının 24-ü, yekşənbə günü – təqribən 2 saat dan yeri söküləndən sonra vəfat etdi.

Sübə namazını uzanmış halda qıldı və ölüm əlamətləri onda müşahidə edilməyə başladı. Əllərini, ayaqlarını qibləyə tərəf uzatdilar, amma huşu yerində idi və dodağının altında nə isə deyirdi. Deyəsən can verdiyini başa düşmüşdü və ruhunun son işaretindən çıxan söz “La ilahə illəllah” oldu.

Düz bir həftə qabaq, elə həmin yekşənbə günü sübh namazından sonra qibləyə sarı uzanıb əbasını da üzünə çəkmişdi ki, birdən gün işığı pərdə arxasından necə bərəq vurursa atamın da vücudu nura qərq olmağa başladı. Xəstəlikdən saralıb-solmuş çöhrəsi işıqlanıb şəffaflaşdı, belə ki, üzünə çəkdiyi nazik əbanın altından aydın görünürdü. Birdən tərpənib dedi:

¹ Məhəmməd Razi, “Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 123

² Miqdadi, həmin mənbə, səh. 81

“Əssəlamun əleykə ya rəsulullah (s)”, siz bu həqir bəndəni görməyə gəlmisiniz.

Sonra, sanki bir-bir görüşünə gəlirlərmiş kimi Həzrət Əliyə (ə) və bir-bir imamların hamısına – on ikinci imama kimi salam verir və onlara gəldiklərinə görə təşəkkür edirdi. Sonra Həzrət Fatiməyə (s) salam verdi, sonra xanım Zeynəbə salam verdi. Xanım Zeynəbə salam verəndə ağladı və dedi:

Xanım, mən sizin üçün çox göz yaşı axıtmışam. Sonra öz anasına salam verdi və dedi: Ana, səndən razıyam. Mənə halal süd verdin. Bu hal gün çıxandan iki saat keçənə qədər davam etdi.

Bu haldan sonra vücudundan qalxan nur aradan getdi və adı halına qayıtdı. Üzünün də rəngi yenə əvvəlki kimi saralmağa başladı. Bir həftə sonra həmin gündə, həmin saatda can verməyə başladı və ruhunu təslim etdi.

Bu bir həftə arasında bir gün mən ona dedim ki, biz peyğəmbərlərdən, övliyalardan çoxlu rəvayət eşidirik və arzu edirik ki, ey kaş o zaman biz onların yanında olaydıq, öz dillərindən eşidərdik. İndi mənim ən yaxın adamım sizsiniz və belə bir hal sizin üçün baş vermişdir. Mən bu halın nə olduğunu anlamaq istəyirəm. Sizin düşdürüünüz o hal nə idi? Sükut etdi. Bir kəlmə olsun belə danışmadı.

İkinci dəfə, üçüncü dəfə başqa üsullarla sualımı təkrar etdim. Yenə də sükut etdi. Dördüncü, beşinci dəfə soruşanda dedi:

Hüseynəli, məni incitmə. Dedim:

Məqsədim bu barədə bir şey öyrənmək idi. Dedi:

Mən sənə başa sala bilmərəm, get özün öyrən. Onun keçirdiyi bu hal mənə, anama, qardaşma, bacıma və bibimə indiyə qədər – bu yazını yazdığını günə kimi anlaşılmaz qaldı. Bu barədə heç bir şey deyə bilmərəm, ancaq onu deyirəm ki, belə bir halət görsəndi, biz olanları öz gözümüzzlə gördük.¹

Kitab müəllifi deyir:

Xoş təsadüfdən yuxarıdakı hekayəni yazarkən televizor e`lan etdi: Bu gün Hüseynəli Raşidin həyatdan köçməsinin ildönümü münasibəti ilə dini hövzə və universitet müəllimlərinin iştiraki ilə Tehran universitetində yiğincaq keçiriləcək. Bu xatirənin yazıya köçürülməsi ilə mərhumun ildönümü təsadüfən üs-üstə düşdü.²

«MƏNƏVİ ALƏMƏ SƏFƏRİN İNTİZARINDA»

Əllamə Məhəmmədtəqi Cəfəri öz ustası şeyx Mürtəza Taliqani haqqında nəql edirdi:

¹ Hüseynəli Raşid, “Fəziləthaye fəramuş şode”, səh. 149

² Abanın 8-i 1376-cı il.

Məhərrəm ayına iki gün qalmış hər gün olduğu kimi ustadın yanına dərs almağa getdim, dedi:

Qalxın gedin, niyə gəlmisiniz? Deyəndə ki, dərs üçün gəlmişəm, dedi:

Dərs qurtardı.

Mən elə bildim məhərrəm ayı yaxınlaşlığı üçün belə deyir, ona görə də dedim: Hələlik hövzələr tə'til olmayıb.

Dedi: Bilirəm, mən müsafirəm, mən müsafirəm. Taliqanının ulağı getmiş, palanı qalmışdır, ruhu getmiş, cismi qalmışdır, la ilahə illəllah!

Bunu deyib gözlərindən bulud kimi yaşı axırdı. Anladım ki, ölümündən xəbər verir, halbuki sap-sağlam gözə dəyirdi.

Vəziyyəti belə görüb dedim:

Mənimlə söhbət edin!

Dedi:

Afərin, ağacan, indi anladınız, indi anladınız. Sonra bu beyti oxudu:

*Fürsat var ikən çalış gün ağla özünə
Qocalsın əl-ayığın baxmayacaqdır sözünə.*

Bu beyti deyib həmin halda “la ilahə illəllah” kəlməsini söylədi.

Çöhrəsinə aydın görünəcək nur çökmüşdü. Mən qalxıb getdim. İki gün çəkmədi ki, Taliqanının ölüm xəbərini gətirdilər. Təəssüf edə-edə tələbələrlə birlikdə Taliqanının qaldığı Seyyid Kazim Yəzdinin mədrəsəsinə tərəf yollandıq.

Dedilər ki səhərə yaxın, adəti üzrə evin damına qalxıb münacat etmiş, sonra şübhə namazını qılıb hücrəyə girmiş və artıq çölə çıxmamışdır. Gün qalxmazdan qabaq həmişə hücrədən çıxıb mədrəsənin həyətinə gələn Taliqanını görməyən tələbələr nigaran qalib onun hücrəsinə gedirlər... Görürlər ki, müraqibə halında söykənib canını tapşırıbdır.

Qüsul verib kəfənləməyi mən boynuma götürdüm. Qüsulxanadan qəribə xoş qoxu gəlirdi. Əvvəller heç kim buna oxşar xoş qoxunu duymadıqları üçün çox təəccüb etdilər. Cəsədində də qəribə nur hiss olunurdu. Cənazonı Nəcəfin Vadiüs-səlam qəbristanlığında torpağa tapşırıldılardı.¹

«VÜSAL ŞÖVQÜNDƏN DOĞAN GÜLÜŞ»

...Rəhmətlik Mürtəza Taliqani məlekuti nəfs sahibi idi. Ömrünün son illərini Məhəmməd Kazim Yəzdinin mədrəsəsində yaşamışdı. Həkim Hiydəci kimi dərs deməklə məşğul olurdu və tələbə hansı dərsi istəsəydi onu da deyirdi. Seyyidin mədrəsəsinin tələbələri deyirdilər:

Şeyx Mürtəza ölcəcəyi günün axşamı bütün tələbələri öz hücrəsinə topladı və şübhə qədər onlarla deyib-güldü. O axşam hamı ilə zarafat edir, hamının

¹ Mənuçehr Səduqi Suha, “Tarixe hükəma və ürəfaye mütəəxxir”, səh. 92

könlünü oxşamağa çalışırıdı. Mədrəsənin tələbələri öz hücrələrinə getmək istəyəndə deyirdi:

Bir gecədir, qənimətdir. Tələbələrin heç biri onun ölcəyini güman etmirdilər.

Azan vaxtı şeyx dama qalxıb azan dedi və aşağı enib öz hücrəsinə getdi.

Gün hələ çıxmamışdı ki, gördülər şeyx üzü qibləyə uzanıb üzünü bir parça ilə örtmüş və dünyadan köçmüştür.

Mədrəsənin xadimi deyir:

Günortadan keçmiş (şəhərisi gün şeyx vəfat edir.) Şeyx mədrəsənin həyətində dolaşarkən mənimlə rastlaştı və dedi:

Bu gecə yatacaqsan, sübh yuxudan duranda, dəstəmaz almaq üçün hovuzun qırğına gələndə eşidəcəksən ki, deyirlər:

Şeyx Murtəza vəfat etdi.

Xadim deyir:

Mən onun nə demək istədiyini anlamadım, dedim yəqin zarafatyanə nəsə demək istəyir. Sübh yuxudan durub hovuzun kənarına dəstəmaz almaq üçün gələndə gördüm mədrəsənin tələbələri deyirlər:

Şeyx Mürtəza vəfat edib.¹

«NİYƏ Kİ... AMMA...!»

Əbdünnəbi İraqi Nəcəf və Qum elmi hövzələrinin böyük ustadlarından və dəyərli əsərlər sahibi idi.

İraqının Ayətullahü'l-Üzma seyyid Əbul-Həsən İsfəhaniyə böyük hörmət və e`tiqadı var idi. İsfəhanini İmam Zamanın təsdiq və tə`yin etdiyi nümayəndələrindən və onunla görüşən şəxslərdən hesab edirdi. Bu barədə eşitməli olan qəribə bir mükaşifəsi də olmuşdur.

İraqi bu barədə deyirdi:

Nəcəf-Əşrəfdə olduğum vaxtlarda on dörd mühüm və çətin məsələ zehnimi maşğıl etmişdi. Həllini tapa bilmirdim. Qərara gəlmışdım ki, o məsələləri İmam Zamandan soruşum. Həmin əyyamda eşitdim ki, şə'r i məşəqqət yolu ilə ali dərəcəyə çatmış bir nəfər mürtəz Nəcəfə gəlib və qəribə işlər görür.

Onun görüşünə gedib yoxladım, gördüm agah adamdır. Sonra ondan soruştum: Səndə olan mə'lumata əsasən səncə İmam Zamanı görmək olar?

Cavab verdi: Bəli.

Dedim: Necə?

Dedi: Xalis niyyətlə dəstəmazlı və qüsullü halda səhraya gedərsən... xəlvətdə, gözdən uzaq bir yerdə üzü qibləyə oturarsan... Yetmiş dəfə "Ayətül-Kürsü"nü bütün vucudunla oxu, sonra hacət və istəyini tələb elə.

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, "Məadşənasi", c. 1, səh. 103

Yəqin bil ki, dediklərimi eləyəndən sonra, yanına gələn ilk şəxs istədiyin adam olacaqdır, onun ətəyindən yapışib hacətini dilə.

Bu məqsədlə günlərin bir günü tam hazır vəziyyətdə Səhlə məscidinin biyabanına yollandım və deyilənləri üzü qibləyə kamal-ədəblə icra etdim. Gördüm böyürdən ərəb paltarında bir nəfər görkəmli şəxs peyda oldu və mənə dedi:

Sizin mənimlə işiniz var idi? Dedim:

Sizinlə yox. Dedi:

Niyə? Məni o qədər qəflət basmışdı ki, yenə də dedim:

Yox, səninlə işim yoxdur.

O çıxıb getdi. Mən birdən özümə gəldim və tez onun arxasınca düşdüm. O həmin çöllükdə bir mənzilə daxil oldu. Mən də ora ətəb gördüm qapı bağılıdır. Qapını döydüm, bir nəfər qapını açıb soruşdu:

Nə istəyirsən? Dedim:

Bura indicə daxil olan ağanı istəyirəm.

Dedi: Buyur içəri.

İçəri keçdim... Balaca bir ev idi. Qarşısında eyvani da var idi. Həmin eyvana bir taxt qoyulmuşdu və taxtin üstündə on ikinci mə'sum imam Həzrət Mehdi (ə) oturmuşdu. Keçib salam verdim. Həzrət salamının cavabını verdi, amma özümü elə itirmişdim ki, zehnimdə tutduğum bütün məsələləri tamam unutdum. Heyran-heyran baxıb nə deyəcəyimi bilmirdim. Axırda bir-iki başqa sual soruşub cavabımı alandan sonra çölə çıxdım.

Evdən bir az uzaqlaşmışdım ki, zehnimdə tutduğum, sualına cavab axtardığım 14 məsələ yadına düşdü. Tez geri qayıdır təzədən qapını döydüm. Yenə də həmin adam gəlib qapını açdı və dedi:

Buyurun: Dedim:

Həzrətin xidmətinə getmək istəyirəm, suallarım var, onların cavabını soruşacağam.

Dedi: Ağa getdi, amma naibi burdadi.

Dedim: Əgər mümkünürsə icazə verin naibindən soruşum. Dedi:

Buyurun, gəlin. Daxil oldum, amma baxanda gördüm Seyyid Əbü'l-Həsən İsfəhani Həzrət İmam Zamanın bir az bundan qabaq oturduğu həmin taxtin üstündə əyləşmişdir. Suallarımı bir-bir verib cavablarını aldım və xudahafızlaşışib çölə çıxdım.

Çölə çıxandan sonra öz-özümə dedim:

Əcəba! Ayətullah İsfəhani Nəcəfdə idi, bura nə vaxt gəlib çıxdı?

Tez Nəcəfə qayıtdım. Günortanın yandırıcı istisində gözləməyib birbaşa İsfəhaninin evinə yollandım. İcazə alıb içəri keçdim. Gördüm namaz qılır.

Namazı başa vurandan sonra mənə sarı dönüb hal-əhval tutdu və dedi:

Məgər suallarının cavabını almadın?

Dedim:

Niyə ki ... amma..!

İkinci dəfə soruşdum, yenə də həmin qaydada cavab verdi. Başa düşdüm ki, məqamı çox yüksəkdə olan bir şəxsdir və İmam Zamanla (ə) əlaqəsi nə səviyyədədir.¹

«HƏZRƏTƏ DEMƏYİNİZ LAZIM DEYİL!»

Ayətullah Üzma Əraki, Şeyx Məhəmmədhəsən Kermanşahidən belə nəql edir:

Mirzə Məhəmmədtəqi Shirazi vəfat edəndən sonra güzəranım çətinləşdi. Neçə gün ağır vəziyyətdə oldum. Nəcəfə gedib hərəmə daxil oldum, üzümü pak zirehə söykəyib hacətlərimi bildirdim. Cölə çıxanda hərəmin həyətində bir nəfər gəldi, bir miqdar pul verib getdi. Bir müddət həmin pulla dolandım, elə ki, pul qurtardı, yenə də hərəmə gedib Həzrət Əlidən (ə) hacət istədim. Bu dəfə də bir nəfər mənə yaxınlaşış bir az pul verdi və neçə gün onunla keçindim. Üçüncü dəfə də bu minvalla pul aldım. Dördüncü dəfə yenə də pulum tamam oldu və bu dəfə də gedib Həzrətə ağız açdım. Cölə çıxanda gördüm Ayətullahü'l-Üzma Əbul-Həsən İsfəhani hərəmin o biri başında – oturduğu yerdən məni gördü və səslədi. Yanına getdim, dedi:

Məhəmmədhəsən nə vaxt pulun qurtardı gəl məndən istə, həzrətə deməyin lazım deyil!

Bu barədə təkid də etdi. Mən təəccübdən donub qaldım ki, o hardan başa düşdü ki, mənim hacətim nədir?

Hərəmdən çıxıb evə getdim. Sabahısı günü onun təkidinə əsasən rəhmətliyin evinə yollandım. Qapını döydüm, özü gəlib açdı və dedi:

Hə... pulun qurtarıb? Gəl içəri.

Ağa içəri otağa getdi və gəlməyi bir az ləngidi. Mən gəldiyimə peşiman oldum, istədim ki, qayıdım, gördüm üst-başı tozlu halda gəldi. Əvvəl üzürxahlıq etdi, sonra ətəyini açıb qarşımıza çoxlu dirhəm, iraq pulları tökdü və dedi:

Gec gəldiyim üçün məni bağışla, içəridə uşaqların yiğdiği pul kasasını axtarırdım, onları çıxarmaq məni bir az yubandırıcı. Bunları götür, sənə zərurıdır.

Ayətullah Ərakinin dediyindən mə'lum olur ki, Əbul-Həsən İsfəhaninin uşaqlarının yiğdiği pullardan başqa pulu yox imiş, çünkü mərciyyətinin ilk günləri idi.²

«HƏLAKINI GÖRƏCƏYƏM...!»

Şeyx Məhəmməd Razi “Ət-təqva və ma ədrakə mat-təqva” adlı kitabında Məhəmmədtəqi Bafqi haqqında yazır: Tanınmış arif və saleh şəxs Rəcəbəli Xəyyat batini oxuyan, insaflı və xoşəxlaqlı bir adam idi. Rəcəbəli mənə

¹ Şeyx Məhəmməd Razi, “Kəramate Salehin”, səh. 166

² Şeyx Məhəmməd Razi, “Gəncineyi Daneşməndan”, c. 6, səh. 376

nəql etdi: Məhəmmədtəqini uzaqgörənliyindən, qeybi xəbərlərindən, gələcəyindən tanıyb bildim ki, həqiqət aləmi ilə, ismət sülaləsi – vilayət mərkəzi ilə rabitəsi var. Belə ki:

O Tehran zindanından təzə azad olub 1347-ci (h.q.) ildə Həzrət Əbdül-Əzim ocağına gələndə, mənim səmimi və dürüst bildiyim dostlarımdan bir nəfər seyyid onun görünüşünə gedir. Soruşur ki, ağa siz nə vaxt Quma qayıdacaqsınız?

Deyir:

Nə vaxt şimallilar (yə ni ruslar) şimaldan, cənublular (yə ni ingilislər və amerikalılar) cənubdan İrana daxil oldular və paytaxtı mühasirə etdilər, padşahı apardılar, o vaxtı mən də Quma qayıdacağam.

Dostum deyir:

O saat o dediyi sözləri qeyd etdim və özümdə saxladım. 1321-ci ilin şəhrivər ayında (hicri-qəməri 1361-ci il) onun qabaqcadan verdiyi xəbər 14-ildən sonra düz çıxdı. Neçə gün sonra Həzrət Əbdül-Əzimə gedib onu soraqlaşdım, dedilər bir-neçə gündür ki, Quma gedib.

O tez-tez deyərdi:

Bu kişi (Rzaxan Pəhləvi) məni məhv etmək istəyirdi, amma bilmirdi ki, Allahın himayəsində, İmam Zamanın kölgəsində olan axundu məhv edə bilməz. Bilmirdi ki, Allah öz çürümüş axundunu saxlayacaq, onun özünü məzv edəcək. Allah bunu elə etdi ki, bütün aləmə ibrət olsun.

Tez-tez bu sözləri xatırlayardı:

Mən diriyəm, o isə zəbun olmuşdur və həlak olacaqdır. O deyən kimi də oldu, dedikləri düz çıxdı. Onun ölümündən dörd il qabaq Rzaxan Pəhləvi gəbərdi.¹

«BELƏ XƏYALLARA UYMA»

E`tibarlı, doğru-dürüst olan bir seyyid şəxs dedi:

On beş il bundan qabaq Məhəmmədtəqi Bafqi Əbdül-Əzim ocağına təzə sürgün olunanda, mən cümə axşamı olduğu üçün məscidə yollandım. Məscidə daxil olub camaatın çoxluğundan arxa sıraya keçib oturdum və gözləməyə başladım ki, nə vaxt kumeyl duası oxunacaq. Gecənin üçdə biri ötmüşdü. Əhya və dua üçün Tehrandan, ətraf yerlərdən çoxlu adam gəlmişdi. Birdən camaat salavat çevirib ayağa qalxmağa başladı.

Gördüm bir nəfər nazik əba geymiş şəxs minbərə qalxdı. Yanımda oturanların birindən soruştum:

Bu şəxs kimdir? Dedi:

Şahin sürgün etdirdiyi adamdır. Onu nə görmüşdüm, nə də tanıydım. Dedim yəqin bu da bə`zi axundlar kimi özündən deyəndir.

Bir az mövizədən, söhbətdən edib kumeyl duasını oxumağa başladı.

¹ Məhəmməd Razi, “Ət-təqva və ma ədrakə mət-təqva”, səh. 95

Gördüm çox ürəkdən dua oxuyur-ağlayır, sizlaysı, həyacana gəlirdi. Bundan qabaq heç bir axundda belə bir inqilabi hal görməmişdim. Şeytan məni vəsvəsə etdi, xəyalimdə dedim:

Bu axund avam camaatı aldatmaq üçün yaxşıca bazar açıb. Bu fikirləri zehnimdən keçirdim və kimsəyə bir söz demədim.

Nəhayət məclis sona yetdi və Bafqi minbərdən aşağı endi. Camaat dəstə-dəstə axışib çölə çıxırdı və bir dəstə adam da onu dövrəyə alıb, – kimisi hal-əhval tutur, kimisi sual soruşurdu.

Keçib kənarından ötmək istəyəndə, məni öz yanına çağırıldı. Öz-özümə dedim, mənim bu adamlı tanışlığım yoxdur, görən nə işi var?

Yaxınlaşış salam verdim. Cavabımı verib astaca qulağıma dedi:

Mən səni halal etdim və bağışladım, amma bir də fikrinə belə şeylər gətirmə və hər kəs haqqında bu xəyallara uyma.

Bu sözləri eşidəndə özümü itirdim, utandığımdan bilmədim nə deyim. Ürəyimdə dedim mən ki, bu barədə kimsəyə söz deməmişəm. Camaat çox, məscidin işığı da zəif idi. Mən minbərdən çox uzaqda oturmuşdım, bəs necə oldu ki, mənim fikrimdən keçənləri oxudu??!

Anladım ki, ilahi gözlə, Allah nuru ilə görüb. O vaxtdan onun müridlərindən oldum. Əlini öpüb tövbə etdim. Hər dəfə Həzrət Əbdül-Əzimə gedəndə onun da ziyanətinə gedirəm.

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

Arıflərin imamı Əli (əs) buyurur: “Elm çaya, hikmət isə dəryaya bənzər. Alımlar çayın ətrafında hərlənərlər, hükmət dəryanın ortasında qəvvəsliq edərlər. [Amma] arıflar nicat gəmilərində seyrə çıxarlar.

«ORA SƏNİN YERİN DEYİL»

Məhəmmədtəqiqi Bafqinin qardaşı Qaimi Bafqi hekayət edir:

Qardaşım Məhəmmədtəqiqi dəfələrlə İmam Zamanla görüşmüştür... Bir gün Nəcəfdən səkkizinci mə'sum imam Həzrət İmam Rızanı (ə) ziyarət etmək üçün Məşhəd səfərinə çıxır. İraq sərhəddini keçib İranın qərb sərhədlərinə daxil olanda görür şiddətli qar yağır. İlam əyalətinin dağlarını, dərələrini qar ağ yorğana bürüyüb və hava bərk soyuqdur.

Yol üstündə bir çayxanaya yetişir. Öz-özümə deyir: Havanın bu soyuğunda, bu saatda dağı aşılı keçmək çətin olacaq, yaxşısı budur bu gecəni burada keçirim, səhər açılında Allahın köməkliyi ilə dağı keçərəm.

Bu niyyətlə çayxanaya gedir. Görür çayxanada bir dəstə yerli kürdlər qumar oynayır, yaramaz işlərlə məşğuldurlar. Fikrə dalır ki, gecəni burada necə keçirəcək. Əgər onlara nəsihət etməyə başlasa, qara qəlbərinə təsir etməyəcək, əgər sussa, bir şey deməsə, oturub günaha tamaşa etsə, bu da ona çox çətin olacaq.

Bu əndişədə çək-çevir edirkən ucadan bir səs eşidir:

Məhəmmədtəqi, gəl.

Səsin ardınca çölə çıxır, görür çayxananın kənarında, yaxınlıqda yamyaşıl yarpaqları göz oxşayan, təravətli bir ağacın altında çöhrəsindən nur yağan, hörmətli izzətli bir şəxs əyləşib. Salam verir. Həmin şəxs ehtiram, məhəbbətlə salamın cavabını verib deyir:

Ora sənin yerin deyil, gəl mənim yanımı!

Məhəmmədtəqi həmin ağacın altında, o şəxsin yanında əyləşir, görür nəsə burada başqa bir aləm var. Havanın belə soyuğunda ağacın altında ürəkaçan bahar havası hiss edir. Gecəni o şəxsin yanında qalır və onun mərifət xəzinəsindən, elm bağçasından bəhrələr götürür.

Səhər, sübh namazından sonra o şəxs buyurur:

Şeyx Məhəmmədtəqi! İndiki hava işıqlandı, yolumuza düzəlsək yaxşıdır.

Yola düzəlib getməyə başlayırlar. Bir az yol getdikdən sonra Ayətullah Bafqi anlayır ki, böyük bir iftixara nail olmuş və misilsiz bir feyzə çatmışdır. Həmin şəxs bu anda təbəssüm edib deyir:

Bilirəm ki, artıq məni tanıdın, indi ayrılməq vaxtıdır. Sağollaşır ki getsin, Bafqi narahat olur, iltimas edib deyir:

Ey mənim mövlam, icazə verin sizin yanınızca gəlim.

Həzrət deyir:

Yox! Siz mənimlə gələ bilməzsiniz.

Bafqi soruşur:

Bəs bir də sizi nə vaxt görə biləcəm?

Həzrət cavab verir:

Həmin səfərinizdə iki dəfə yenə sizinlə görüşəcəm – Bir dəfə Qumda, və bir dəfə də Səbzivarda.

Bunu deyib nəzərindən qeyb olur.

Ayətullah Bafqi görüş şövqü ilə Quma kimi qərar tuta bilmir. Quma daxil olandan sonra üç gün ziyarət və görüş üçün orada qalmalı olur. Amma nədənsə gözlədiyi kimi olmur. Qəmlı, fikirli halda Xorasana tərəf hərəkət edir. Bir ay yol gedəndən sonra Səbzivar torpağına qədəm basır. Yol gedə gedə fikirləşir: Pərvərdigara! Axı necə oldu ki, nə Qumda həzrəti görə bildim, nə də burada? Niyə o həzrətin və`dəsi düz çıxmadı?

Bu xəyalda ikən birdən qulağına at nalının səsi gəlir. Dönüb baxır, görür ki, həzrət vüqarlı halda atın üstündə onun kənarında durubdur. Salam verir. Söhbət əsnasında deyir:

Ey ağa! Siz mənə və`də vermişdiniz ki Qumda sizi bir daha görəcəyəm, amma deyəsən bu səadət mənə nəsib olmadı, niyə?

Həzrət buyurur:

Yox, elə deyil. Mən gəlməmişdim, siz həzrət Məsumənin hərəmindən çölə çıxmışdiniz. Bir nəfər Tehranlı qadın sizdən bir məsələ haqqında soruşurdu,

siz də başınızı aşağı salıb onun sualına cavab verirdiniz. O vaxt mən sizin kənarınızda durmuşdum, siz diqqət etmədiniz.¹

«MƏNİM DƏRSİM ARTIQ QURTARDI»

... Hava yavaş-yavaş istiləşməyə doğru gedirdi. Nəvvab mədrəsəsinin tələbələri (Məşhəd) cümə axşamı və cümə günləri günortadan keçmiş mədrəsənin kölgəlik bir yerinə xalça-palaz döşəyib sərin olsun deyə, orada otururdular. Mirzə Mehdi İsfəhani də mədrəsəyə gələndə dərsini həmin yerdə keçərdi. Havanın həddən artıq isti olması üzündən hövzənin dərsləri tə`til oldu, amma bu dərs davam edirdi. Getməlilər getdi, bu dərsin həvəskarı olanlar qaldı. Həqiqətdə tələbələr iki yolayricında qalmışdır, bir hissəsi öz vətəninə və ya şəhərdən qıraq bir yerə səfər etmək istəyirdi, başqa bir dəstə isə dərsdən ayrılmış istəmirdi.

Cümə axşamı dərs başa çatanda tələbələr arasında dilli-dilaverliyi ilə tanınan cənab Sədrzadə dedi:

Ağə havalar çox istiləşib, dərsləri tə`til etmək istəmirsiniz?

Mirzə İsfəhani dedi:

Siz kafirlilik edirsiniz ha... Burda gül-ciçeyin kənarında oturmusunuz və bir belə ne`mətə küfr edirsiniz. Sabah Məşhədin yaylaqlarından birinə – məsələn tərqəbəyə də getsəniz, neçə gün qalandan sonra başqa bir yerə getmək həvəsinə düşəcəksiniz.

Sonra dedi: “lən tə`til lil-dərs” Əlavə olaraq izah etdi ki, “lən” kəlməsi əbədi inkar mə`nasını verir, bunu dedim biləsiniz ki, tə`til söhbəti olmayacaq.

O günün sabahısı, yə`ni cümə günü mədrəsəyə dərs demək üçün gələndə ustادın bütün xüsusi şagirdləri hazır dayanmışdır. Ustad həmişəkindən fərqli olaraq dərs metodunu dəyişmişdi.

Mirzə Cavad Tehraniyə xitab olaraq (Mirzə İsfəhaninin şagirdlərindən olmuşdur) bir neçə kəlmə söz deyib sonra məbdə və məad, maarifin və e`tiqadların üsulu haqqında müxtəsər mətləblərə toxundu. Hər iki-üç cümlənin arasında və ya hər mövzudan sonra buyururdu:

Cavad ağa! Mən sizə deyirəm, başa düşürsən nə deyirəm, hükəma nə demişdir?

Artıq mənim dərsim sona yetdi! Siz gərək məndən sonra bu sözləri tələbələrə çatdırısınız, tələbələrə yol göstərəsiniz!

Təqribən bir saata yaxın söhbət bəyan etdi və hər beş dəqiqədən bir yenə deyirdi:

Cavad ağa, bunları sənə dedim, tələbələrin hidayətini sən öz öhdənə götürməlisən.

¹ Məhəmməd Razi, “Asarul höccət”, c. 1, səh. 32

Xülasə dərs başa çatdı. Bütün şagirdlər təəccüb içinde idilər, hər biri ustadın danışığını bir cürə yozdurdu. Daha çox da şagirdləri təəccübləndirən bu idi ki, dünən ustad tə`tili qadağan edirdi, amma bu gün deyir mənim dərsim qurtardı, artıq dərsim yoxdur. Bu əmr hardan gəldi? Yoxsa qeybdənmi işarə oldu? Ustada nə olur? Gələcəkdənmi xəbər verir? Mütləq şəkildə dərslərinin tə`til olacağımı bildirir.

Yay tə`tili başa çatdı və hövzənin dərsləri yenidən başladı. Amma ustad daha dərs demirdi. Çox keçmədi ki, ustadın infarkt keçirdiyini və az sonra ürəkağrından ölüm xəbərini eşitdik.

Ustadın böyük oğlu Mirzə Əlirza tez özünü yetirdi ki, atasının başı üstündə olsun. Onu saxlayıb dedilər ki, atan infarkt keçirib, yanında haykuy salmaq olmaz.

Fəryad çəkib dedi:

Atam bu gün sübh ölcəcini xəbər vermişdi. Demişdi mən gedirəm qüsul verməyə, Pərvərdigarımın yanına pak-qüsullü getmək istəyirəm. İcazə verin atamla görüşüb, üzündən öpüm.¹

«ALLAHIN İZNI İLƏ ÖL!»

Nəcəfli dostlarından bir-neçə nəfəri Nəcəfin elmi hövzəsinin tanınmış ustadlarından birinin dilindən nəql edirlər ki, deyirdi:

Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai və onun dilindən nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan qəribə əhvalatlar barəsində şəkdə idim. Öz-özümə həmişə deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan?

Tərbiyə etdiyi bu şagirdlər ki, deyirlər belə hal sahibi olurlar, elə kamala çatırlar – düzdür, yoxsa təxəyyül?

Uzun müddət bu fikirlər zehnimdə dolaşındı və tərədüddən qurtara bilmirdim. Kimsənin mənim bu fikrimdən xəbəri yox idi. Bir gün namaz, ibadət və Kufə məscidinin ziyanet buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım. (Rəhmətlik Qazi Kufə məscidində çox olurdu. İbadət üçün orada xüsusi hücrəsi də var idi. Kufə və səhlə məscidinə çox rəğbət göstərirdi və əksər gecələri sübhə qədər həmin yerlərdə ibadət edirdi.)

Məscidin həyatındə dolaşarkən Qazi ilə rastlaşdım. Salamlaşış edib bir-birimizlə hal-əhval tutduq və söhbət edə-edə gəlib məscidin arxa hissəsinə çatdıq.

Məscidin arxa hissəsi çölli-biyabana baxırdı və get-gəl az olurdu. Məscidin hündür divarının dibində, qiblə tərəfdə hər ikimiz yerə oturduq ki, bir az dincəlib alıb yenidən məscidə gedək.

¹ Əbdül-Cavad Qərəviyan, "Cilvehaye rəbbani", səh. 14-16

Aramızda söhbət qızışdı. Rəhmətlik Qazi ilahi ayələrin sırlarından mənə əhvalatlar danışındı. Tövhidin əzəmətli və cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun insan yaradılışının yeganə hədəfi olmasından maraqlı söhbətlər edir, dediklərinə tutarlı dəllillər götirirdi.

Mən öz ürəyimdə yenə də tərəddüd edib dedim, mən nə bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə edirəm. Ola bilsin doğru olsun, amma mənim xəbərim olmasın.

Əgər ömür bu minvalla keçsə vay mənim halima; əgər deyilənlər doğru olsa və bizə bir şey çatmasa vay halima.

Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru olduğunu bilmədiyim üçün şəkdə qalmışdım ki, dalınca gedim, yoxsa getməyim.

Bu fikirdə idim ki, qarşısındaki təpənin deşiyindən böyük bir ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə başladı. (Bu yerlərdə çoxlu ilan olur və əksər hallarda camaat onları görür, amma indiyə qədər kimsəni çaldığını eşitməmişik.)

İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: "Mot biznillah!" (Allahın izni ilə ölü!) Həmin dəqiqə ilan yerində quruyub qaldı.

Ağa Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirdi. Bir az da söhbət edəndən sonra qalxbı məscidə getdik. Ağa Qazi məscidin ortasında iki rək`ət namaz qılınan sonra öz hücrəsinə getdi və mən də məscidin bir-iki ziyarət əməllərini yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim.

Ziyarət etdiyim anda birdən yadına düşdü ki, bayaq məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü iş həqiqət idi, yoxsa gözbağlıca idi? Dedim bəlkə kişi məni sehrə salıb, mənə elə görsəndi? Bu fikirlər məni əldən saldı, daha necə ziyarət oxuduğumu bilmədim. Dedim yaxşısı budur gedim görüm ilan həqiqətən ölübdür, yoxsa dirilib qaçıbdır? Ziyarəti başa çatdırıb tələsik çölə çıxdım. Bayaqqı oturduğumuz yerə gedib gördüm ilan quru ağac kimi yerə sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir.

Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rək`ət də namaz qılıb Nəcəfə dönüm, amma bacarmadım. Fikir-xəyal məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə xəbərimiz yoxdur? Rəhmətlik Qazi öz hücrəsində ibadətə məşğul idi. Öz hücrəsindən çıxanda, mən də məsciddən çölə çıxdım. Məscidin həyətində yenə də bir-birimizlə rastlaştıq, məni görüb gülümsündü və dedi:

Ağa can! İmtahan da etdin, daha nə deyirsən?!¹

«İMAMIN SƏFİRİ»

Böyük Qur'an müfəssiri Əllamə Təbatəbai deyir:

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, "Məad şenasi", c. 1, səh. 32

Təhsilimi davam etdirmək üçün Təbrizdən Nəcəf-Əşrəfə yola düşəndə Nəcəfin vəziyyətindən xəbərsiz idim; bilmirdim hara gedim, nə iş görüm. Yol boyu fikirləşirdim ki, hansı dərsi oxuyum, hansı ustadın yanına gedim, hansı yolu seçim ki, Allah bəyənən olsun.

Nəcəf-Əşrəfə çatanda ilk növbədə üz tutdum Əli (ə)-in hərəminə və ərz etdim:

Ya Əli! Mən təhsilimi təkmilləşdirmək üçün sizin məhzərinizə gəlmişəm, amma dərsə haradan başlayacağımı, hansı programla işləyəcəyimi bilmirəm. Sizdən xahiş edirəm ki, mənə bu işdə yol göstərəsiniz.

Özümə bir mənzil kiraya edib orda yerləşdim. Nəcəfə gəldiyim ilk günlərdə hələlik dərsə getmir, evdə oturub nə edəcəyimi fikirləşirdim. Bir gün yenə evdə oturmuşdum, gördüm qapı döyüldü. Qapını açıb gördüm böyük alımlərdən biridir. Salam verib içəri keçdi, bir künçdə oturub hal-əhval tutdu. Olduqca cazibəli və nurlu üzü var idi. Məni çıxdan tanıırmış kimi səmimi söhbətə başladı və tez bir zamanda onunla ünsiyyətə girdim. Söhbət edə-edə arada mənə şə'r də oxudu və sonra belə bir məzmunda söhbət keçdi:

Təhsil məqsədi ilə Nəcəfə gəlmiş kəs yaxşı olardı ki, təhsildən əlavə öz nəfsinin saflaşdırılması və təkmili fikrində də olsun. İnsan gərək öz nəfsindən qafil olmasın.

Bunu deyib getmək üçün ayağa qalxdı. Mən bu söhbətdə onun islami əxlaqına heyran oldum. O ilahi alimin qısa və kəsərli sözləri mənə elə tə'sir etdi ki, artıq gələcək programımı müəyyənləşdirdim.

Nəcəfdə olduğum müddətdə o təqvalı alimdən bir an da olsa ayrılmadım. Onun əxlaq dərslərinə gedir, hüzurundan feyz alırdım. O böyük alim Mirzə Əli Qazi idi.¹

«XALDAN XƏBƏRSİZ»

Rəhmətlik Mirzə Əli Qazi buyururdu:

Bir gün otaqdan çıxıb evin dalanına girəndə (mükaşifə halında) gördüm ki, özüm bir kənarda sakit halda durmuşam. Diqqətlə qarşısında duran özümə baxmağa başladım, gördüm yanağında balaca bir xalım var.

Otağa qayıdış aynaya baxanda gördüm yanağında xalım var imiş, amma indiyə qədər bundan xəbərim yox imiş.²

¹ Rza Muxtari, "Simaye fərzaneqan", səh. 92

² Əllamə Hüseyin Hüseyni Tehrani, "Risaleye Lübbul-lübəb", səh. 34

«BU ÖVLADIN QALACAQ»

Əllamə Təbatəbai deyir: Mən və həyat yoldaşım Mirzə Əli Qazinin yaxın qohumlarından sayılırıq. (Qazinin və Təbatəbainin hər ikisinin üçüncü babası (babalarının babası) Seyyid Məhəmmədtəqi Qazidir.) Nəcəfdə olduğumuz vaxtlarda qohumluğumuza görə o tez-tez bizə baş çəkər, vəziyyətimizi xəbər alardı. Bizim hər dəfə uşağımız olur, amma heç biri qalmırıldı, uşaq ikən ölürdü.

Bir gün ağa Qazi yenə bizə gəlmışdı. Sən demə bu vaxtlar yoldaşım hamilə imiş, amma bizim bundan xəbərimiz yox idi. Xudahafızlaşış gedəndə Qazi üzünü yoldaşımı tutub dedi:

Əmiqizi bu dəfə sənin bu uşağın qalacaq, özü də oğlandır, ona heç bir şey olmayıacaq. Uşağın adı da Əbdülbəqidir.

Mən Qazinin bu sözlərindən çox sevindim.

Allah bizə bir oğlan uşağı əta elədi və əvvəlki uşaqlardan fərqli olaraq bu uşaq sağ qaldı. Uşağın adını Əbdülbəqiq qoymuşdur.¹

«TEYYÜL-ƏRZ»

Ağa Qazi ziyarət əyyamlarında həmişə Nəcəf-Əşrəfdən Kərbəlaya gedərdi. Heç kim onun maşına mindiyini görməmişdi. Bu sirdən saat bazarının (böyük bazar) bir nəfər tacirindən başqa heç kim xəbər tuta bilməmişdi. Həmin tacir müqəddəs Məşhəd şəhərində ziyarətdə olarkən Qazini orada görür. Qazidən xahiş edir ki, pasportunda qarşıya çıxmış problemi həll etsin.

Qazi ona bu işində kömək göstərir. Tacir Nəcəfə döndüyündən Qazini Məşhəddə gördüğünü faş edir.

Qaziyə bunu deyəndə hədsiz əsəbləşir və deyir:

Hamı bilir ki, mən Nəcəfdəydim, heç bir yerə səfər etməmişəm.²

Nəcəf-Əşrəfin üləmalarından olan Məhəmmədrəza Xalxali bu əhvalatı ətraflı nəql edib deyirdi:

Həmin tacir Məşhəddən Nəcəfə dönəndə öz yoldaşlarına deyir:

Pasportumda problem çıxmışdı, polis idarəsinə getdim düzəlmədi. Qayıtmak üçün ağa Qaziyə müraciət etdim və pasportumu ona verdim. Qazi dedi:

Sabah polis idarəsinə gedib pastortunu təhvıl alarsan!

Həmin günün səhəri polis idarəsinə getdim, idarədə pasportumda düzəliş aparmışdır. Pasportu alıb Nəcəfə döndüm. Həmin şəxsin dostları deyirlər:

Ağa Qazi o vaxtı Nəcəfdə ididi, heç yenə getməmişdi.

Həmin adam özü durub Qazinin yanına gedir və əhvalatı əvvəldən-axıra kimi nəql edir. Qazi deyilənləri inkar edir və deyir:

¹ Rza Muxtari, "Simaye fərzaneqan", səh. 80

² Əllamə Hüseyin Hüseyni Tehrani, "Mehre Taban", səh. 371

Elə şey olmayıb. Hamı bilir ki, mən Nəcəfdəydim, heç bir yerə getməmişəm. Həmin tacir qalxıb Nəcəfin böyük şəxsiyyətləri və üləmalarından olan Məhəmmədtəqi Amoli, şeyx Əli Məhəmməd Bürucerdi və seyyid Əli Xalxalinin yanına gedir və əhvalatı danışır. Onlar Qazinin hüzuruna gəlib məsələnin nə yerdə olduğunu soruşurlar. Qazi yenə də inkar edir. Onlar israrla Qazini vadə edirlər ki, onlar üçün əxlaq dərsi keçsin və islam əxlaqından dərs desin. O zamanlar Qazini tanıyan çox az idi, kimsənin onun əhvalı və məqamından xəbəri yox idi. Nəhayət Qazi söz verir ki, onlar üçün əxlaq dərsi müəyyən edəcək.

«VADIÜS-SƏLAM DAN ANLADIM!»

Mirzə Əli ağa Qazinin əksər şagirdləri nəql edirdilər ki, Qazi Nəcəfin Vadiüs-səlam qəbristanlığına ziyarət üçün çox gedirdi. Ziyarəti üç, dörd saata qədər çəkirdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içinde əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorulardı və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına e`tiraz edib öz qəlblərində deyərdilər: Axı ustad üç-dörd saat vaxtı niyə burda oturur? Görən yorulmur?

Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətən də düzünü demək istəsək bu şəxs olduqca yaxşı adam idi. Bu şəxsin adı Məhəmmədtəqi Amoli və özü də Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən idi.

Məhəmmədtəqi Amoli nəql edirdi: Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiüs-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırıa bəsdir, daha bu qədər burda oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...

Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, – hətta ən səmimi bildiyim dostlarımı belə bu barədə bir söz deməmişdim.

Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mə`rifət dəryasından incilər toplayırdım.

İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm, amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim, ikifikirli qalmışdım. Bu niyyətimi heç kimə bildirməmişdim.

Bir axşam yatmaq istəyirdim. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstündə elmi və dini kitablar yığmışdım. Yatan vaxtı təbii olaraq mənim ayaqlarım kitablara tərəf uzadılmış olurdu. Öz-özlüyümdə dedim:

Görən qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünkü kitablar tam mənim ayaqlarımın müqabilində durmurdu, bir az yuxarıda taxçaya yığılmışdı. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım.

Səhər tezdən ustadım Qazinin yanına getdim, salaməleyk etdim, cavabımı verib dedi: Sənin İrana qayıtmağın məsləhət deyil, kitablara tərəf də ayağı uzatmaq elmə, kitaba ehtiramsızlıq sayılır.

Bu sözləri eşidəndə diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim:

Ağa, siz hardan bildiniz?

Dedi:

Vadiüs-səlamdan bildim.

Qazi bu son cümləsi ilə uzun müddət Məhəmmədtəqi Amulinin xatirində ustadının Vadiüs-səlamda uzun müddət oturması ilə əlaqədar dolaşan şübhələrə də son qoydu.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNĐƏN»

Peyğəmbəri-Əkrəm (s) buyurur:

Əgər şeytanlar Adəm övladlarının qəlblərini başdan-ayağa dolaşmasayırlar, insanlar hökmən göylərin və yerin mələkut aləmini görərdilər.²

«GECƏ NAMAZI»

Ayətullahul-Üzma Hüseyin Qumi Rzaxan Pəhləvinin din əleyhinə mübarizəsinə e`tirazından sonra Rey şəhrinə getməli olur. Onun gediş-gelişini izləyən hökumət dairələri həzrət Əbdül-Əzim hərəminə yaxın yerdə kirayələdiyi mənzili mühəsirəyə alırlar. Bir axşam ziyarət qəsdi ilə evdən çıxmaq istəyən Qumi bağın qapısında gözətçi durmuş dövlət mə`muruna deyir:

Ziyarətə getmək istəyirəm, xahiş edirəm qapını açın.

Mə`mur e`tina etməyib onun dəfələrlə xahiş etməsinə baxmayaraq qapını açmır. Ayətullah Qumi üzünü gözətçi yə tutub deyir:

İndiki öz xoşunla qapını açmaq istəmirsen, eybi yoxdur, biz özümüz açarıq, sənə ehtiyacımız yoxdur. Bunu deyib iki rək`ət namaz qılır və sonra dua oxuyur. Bu anda bağın darvazası öz-özünə açılır. Ayətullah Qumi bağdan çıxıb hərəmə gedir və ziyarət etdikdən sonra yenidən evə qayıdır.³

*Ey ürək atəş olub yan ki, odun hər bir işi həll etsin
Gecə yarı namazın ərşə çıxıb yüz bələni dəf etsin.*

«QƏRİBƏ YUXU»

Ayətullah Zəncani yazır:

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, “Məad şenasi”, c. 2, səh. 291

² “Biharül ənvar”, c. 63, səh. 332.

³ Pür-Əmini Məhəmmədbaqrı, “Qamətə qiyam”, səh. 112

İnsanın ölümündən qurtulmasına səbəb olan yuxulardan birini də Tehranin mö`təbər üləmalarından biri Mirzə Məhəmmədəli Şahabadi görmüşdür. O deyir:

Yuxuda gördüm ki, bir neçə nəfərlə bir yerdə oturmuşuq; mənim yanımda da bir uşaq əyləşmişdi. Oturduğumuz yerdən bir az aralı bir uçurum var idi. Mən qorxurdum ki, məbada uşaq gedib ordan yixılar.

Ətrafimdakı adamlarla söhbət edə-edə uşağı da göz yetirirdim. İşin tərsliyindən uşaq gözümdən yayındı, onda gördüm ki, uşaq uçurumdan yixıldı.

Bu mənzərənin vəhşətindən yuxudan ayıldım. Qapını açıb otaqdan çölə boylananda gördüm ki, balaca bir uşaq su anbarının kənarında dayanıb. İstədim səslənib haraylayam ki, geri qayıtsın, elə bu dəmdə uşaq su anbarının içində yixıldı. Tez qaçıb uşağı quyudan çıxartdım. Əgər bir an gec oyanmış olsaydım, yəqin ki, uşaq suda batıb ölücəkdi.¹

«İMAM HÜSEYNİN SALAMI»

Əllamə Təbatəbəi deyir:

Dostlarımdan biri nəql edib deyirdi ki, avtobusla Kərbələyə gedirdim. İrandan yola düşmüştüm və mənim kənarımda yan oturacaqda bir cavan əyləşmişdi. Üz-gözündən, geyimindən müasir tipli olduğu görsənirdi və bunun üçün də yol boyu bir-birimizlə kəlmə kəsmədik.

Birdən oğlana nə oldusa hönkürüb ağlamağa başladı. Çox təəccübləndim, soruşdum:

Nə olub, niyə ağlayırsan? Dedi:

Sizə də deməyib, bəs kimə deyəcəyəm.

Mən yol və inşaat mühəndisiyəm. Uşaqlıqdan məni əqidəsiz və dinsiz mühitdə tərbiyə etmişlər və belə bir mühitdə böyüdüyüm üçün dini, axırəti qəbul etmirdim. Amma məzhəbindən asılı olmayaraq dindar adamlara – istər müsəlman, istər xristian olsun – qəlbimdə bir məhəbbət hiss edirdim.

Bir gecə dostlarımıla kef məclisi qurmuşduq, gecəni yarıya qədər yeyir-içir, oynayır, yaramaz işlərlə məşğul olurduq. Dostlarımın əksəriyyəti bəhai² idilər. Belə məclislərdən sonra həmişə özündə bir narahatlılıq hiss edir, özümdən bərk acığım gəlirdi. Bu dəfə də bir az əylənəndən sonra halim pisləşdi, otaqdan çıxıb yuxarı təbəqəyə qalxdım. Bir müddət həmin yerdə tək qaldım və birdən məni ağlamaq tutdu. Ağlaya-ağlaya dedim:

Ey O kəs ki, adı Allahdır! Əgər varsansa, mənə də bir nəzər sal!

Bir az keçəndən sonra aşağı endim. Gecə tamam olanda hərə qalxıb öz evinə getdi.

¹ “Öl-kəlamu yəcurrül-kəlam”, c. 1, səh. 110

² Mirzə Hüseynəli Bəhanın adı ilə bağlıdır. 19-cu əsrin birinci yarısının sonlarında çar Rusiyasının əli ilə İranda dinin əleyhinə yaradılmış fırqənin adı.

Həmin gecənin sabahı dəmiryol rəisi və neçə nəfər başqa şəxslə işimizlə əlaqədar səfərə çıxmış olduq. Bir də gördüm uzaqdan nurani bir seyyid (Ayətullah Seyyid Mahmud Zəncani) düz mənə tərəf gəlir. Çatıb salam verdi və dedi:

Səninlə işim var. Söz verdim ki, sabah günortadan sonra görüşünə gedərəm.

O gedəndən sonra yanımıda durmuş adamlardan bə`zisi dedi:

Bu adam tanınmış və çox hörmətli seyyiddir, niyə e`tinəsizliqlə onun salamının cavabını verdin? Dədim:

Seyyid mənə salam verəndə elə bildim ehtiyacı olduğu üçün mənə yaxınlaşış, dedim yəqin pul istəyəcək.

Təsadüfən dəmiryol rəisi əmr etdi ki, sabah günortadan sonra bir iş üçün filan yerdə olmaq lazımdır. Tərslikdən o dediyi vaxtla seyyidin görüşü üçün tə`yin etdiyim vaxt üst-üstə düşürdü. Dəmiryol rəisi mənə lazım olan göstərişləri verib çıxb getdi. Öz-özümə dedim:

Artıq seyyidlə görüşə bilməyəcəm.

Sabahı gün rəisin tapşırıldığı işin vaxtı yaxınlaşdıqca mən özümü pis hiss etməyə başladım. Yavaş-yavaş qızdırımm qalxmağa başladı və elə hala düşdüm ki, məni aparıb yatağa uzadılar. Üstümə həkim gətirdilər, həkim baxıb bu vəziyyətlə işləyə bilməyəcəyimi bildirdi. Beləliklə, dəmiryol rəisinin tapşırıldığı işdən azad olundum. Elə ki, camaat dağlışib getdi və rəisin göndərdiyi adam cölə çıxdı, gördüm qızdırımm aşağı enir, çox keçmədi vəziyyətim əvvəlki halına qayıtdı.

Özümü olduqca normal və gümrah hiss etdim, bildim ki, burada nə isə bir sərr var, odur ki, qalxıb birbaşa seyyidin evinə yollandım.

Elə ilk görüşümüzdə mənə üsuliddindən və e`tiqadi məsələlərdən bir dərs tə`yin edib dəlil və sübutlarla söhbətə başladı. Dərsin sonunda mən e`tiqadımı dəyişib mö`min oldum. Sonra mənə bir-neçə göstəriş verib dedi:

Sabah yenə də gələrsən. Neçə gün bu minvalla onun yanına getdim. Elə ki, onun müqabilində əyləşdim, olub keçən əhvalatları bir zərrə olsun belə artırıb-azaltmadan mənə söyləməyə başladı. Mənim şəxsi işlərimdən və niyyətimdən elə dəqiq misallar söyləyirdi ki, özündən başqa heç kimin o işlərdən xəbəri yox idi. Bir müddət seyyidin yanına gedib gəlməyə başladım, bir gün köhnə dostlarım məni qonaqlığa də`vət etdilər. Nə qədər e`tiraz etsəm də, israr edib əl çəkmədilər. Naçar qalıb də`vətlərini qəbul etdim. Qonaqlıqda istər-istəməz tə`sir altına düşüb bir anlığa hər şeyi unutdum. Məcbur oldum uşaqlarla mən də qumar oynayım. Sabahı seyyidin yanına gedəndə dedi:

Heç utanıb ölmürsən ki, belə böyük günahlara batırsan. Sən ki, söz vermişdin? Xəcalət təri məni basdı, peşmançılığımı bildirib göz yaşı axıtmaga başladım, dedim:

Qələt eləmişəm, tövbə edirəm. Dedi:

Get tövbə qüsulu al və bir də belə işlər görmə. Sonra mənə bir-iki tapşırıq verdi. Xülasə o zamandan həyatım, baxışlarım tamam dəyişdi.

Bu hadisə Zəncanda başıma gəldiyi üçün, oradan Tehrana dönəcəyimi bildirəndə seyyid tapşırı ki, Tehranda bə`zi alımlarla baş çəkim. Bir gün seyyid sıfariş göndərdi ki, Kərbəla, Nəcəf ziyarətinə səfərə çıxm. Mən bu səfərə seyyidin buyuruğu ilə gedirəm.

Əllamə Təbatəbai hekayənin davamında deyir:

Dostum dedi: İraqa çatmağa az qalmış gördüm yenə bu cavani ağlamaq tutdu, səbəbini soruşdum dedi:

İndicə İraq torpağına daxil olduq, çünkü İmam Hüseyn mənə salam verib, xoşgəldin dedi!¹

Aydındır ki, bu hekayə rəbbani arif Ayətullah Mahmud Zəncaninin də mə`nəvi dərəcəsinə dəlalət edir. Onun haqqında Əllamə Təbatəbai buyurur:

O, nəfsinə sahib, alim və müraqibə əhli olan birisi idi. Onun təbiyəsinin bərəkəti nəticəsində Zəncanda bir sira fəhm və fəzl əhli kamala çatmışdır.

Ayətullah İzzəddin Zəncani onun övladlarından biri olub islam aləmində iftixarla yad edilir.²

«YAĞIŞ NAMAZI»

1362-ci (h.q.) ildə İran müttəfiqlərin işgali altında olanda və Ingiltərə, Amerika əsgərlərinin bir hissəsinin Qumun “Xakfərc” mahalləsində yerləşdikləri vaxt İranda havaların yağmursuz keçməsi nəticəsində quraqlıq hökm sürdü. Camaat susuzluqdan əziyyətə düşər olub gələcək günlərin çox çətin şəraitdə keçəcəyini deyirdi. Xalqın ağsaqqalları yığılıb həzrət Ayətullah Məhəmmədtəqi Xansarinin yanına gedir və ondan xahiş edir ki, islam qanunlarına əsasən onlarla birlikdə istisqa namazı qılsın ki, bəlkə Allah öz rəhmət yağışını onlardan əsirgəmədi.

Xansari onların xahişini qəbul edib, şəhərin müxtəlif təbəqələrindən olan 20 minə yaxın cəmiyyətlə birlikdə ramazan ayının günlərindən birində, orucağız Xakfərc məntəqəsində yerləşən böyük müsəllaya doğru hərəkət edir.

Bu vaxt İranın siyasi çöhrələrindən bir-neçə nəfər dövlət mə`muru (bəhai) müttəfiq qoşunlarının içində olan nüfuzlarından istifadə edib zabitlər arasında şayıə yayırlar ki, şəhərin camaati çölə tökülb sizin üzünüzə hücuma hazırlaşırlar; Vaxtında tədbir töküb camaatin qarşısını alın.

Zabitlər qoşuna hazırlıq komandası verir; topların, pulemyotların lüləsini camaat gelən səmtə tuşlayıb sıraya düzlənirlər.

Amma gözlədiklərinin əksinə görürler ki, camaat səssiz-səmirsiz hərəkət edib müsəllaya yığışdı.

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, “Risaleye Lübbul-lübəb”, səh. 93

² Əllamə Hüseyin Hüseyni Tehrani, “Mehre Taban”, səh. 326

Ayətullah Xansarı iki gün dalbadal istisqa namazına gedir. İkinci gün namaza duranda müttəfiq cəbhənin əsgərləri bir-neçə nəfər bəhainin təhriki ilə camaatı ələ salıb gülməyə başlayırlar. Çünkü havada buluddan əsər-əlamət yox idi.

Namaz qurtarar-qurtarmaz birdən göydə qara bulud topaları görsənməyə başlayır. Camaat müsəlladan çıxıb evlərinə çatmamış elə şiddetli yağış yağımağa başlayır ki, qurumuş çaylar daşib, coşmuş selə dönür. Hadisə o qədər fövqəladə olur ki, xarici jurnalistlər və müttəfiq qoşunların nümayəndəsi bu xəbəri xaricdə də yayımılayırlar. Həmin günün səhərisi əksər radiolar bu hadisəni təfsilatı ilə şərh edib xəbər verirlər.

Maraqlı burasıdır ki, müttəfiq qoşunlar arasında təxribat yaratmaq istəyən bir-neçə bəhai həmin gecə aradan çıxırlar. Zabitlər onları cəzalandırmaq üçün nə qədər axtarsalar da tapa bilmirlər.¹

«TƏXTİ-FULADDA QORXULU MƏNZƏRƏ»

Seyyid Cəmaləddin Gülpayqani Nəcəf-Əşrəfin böyük mərcə-təqlid və alimlərindən olmuşdur. Gülpayqani, Ayətullah Naininin şagirdlərindən olub, elm və əməldə Nəcəfdə ad çıxarmışdır. Onun kəramət və məqam, pak nəfsə sahib olmasında kimsənin şübhəsi yox idi. Nəfsin həvavü-həvəsindən qorunmaqdə ilk yerlərdən birini tuturdu.

Onun münacatının, ağlamağının səsindən qonşular qəribə əhvalatlar söyləyirdilər. Səhifeyi-Səccadiyyə həmişə onun xəlvət vaxtlarının müünisi idi, qarşısından əskik olmazdı; mütaliədən ayrılan kimi onu vərəqləməyə başlayırdı. Yaniqli ahi, göz yaşı, tə'sirli sözü, maraqlı bəyanı və ilahi eşqdən közərmiş ürəyi vardı.

Doxsan ildən çox ömür yaşadı, neçə ildir ki, artıq aramızda yoxdur.

Cavanlığında İsfahanda dərs oxuyurdu və Hüseyin Bürucerdi ilə həm sinif yoldaşı, həm də yaxın dost idilər.

Ayətullah Bürucerdi sonralar da istor Bürucerddə olanda, isərsə də Quma köçüb orda yerləşəndən sonra həmişə onunla məktublaşar, bə`zi çətin məsələlərin həllindən ondan kömək istəyərdi.

Gülpayqani deyirdi:

Cavanlıq illərində İsfahanda olanda, axund Kaşı və Cahangirxan Qaşqayı kimi böyük ustadlardan əxlaq və seyrü-sülük dərsi öyrənirdim. Onlar mənim mürəbbilərim idilər.

Mənə tapşırıq vermişdilər ki, cümə axşamı və cümə günləri gecələri İsfahandan qırağa çıxmış və Təxt-fulad qəbristanlığına gedib bir az ölüm və ruhlar aləmi haqqında təfəkkürə dalım; bir az da ibadət edib səhər açılonda geri qayıdım.

¹ Əli Dəvəni, “Tarixe Qum”, səh. 253

Mən də bir qayda olaraq cümə axşamı və cümə gecələri Təxt-fulada gedər, qəbir və məqbərlərin arasında bir-iki saat gəzib təfəkkür edəndən sonra bir az dincimi alıb gecə namazına və münacata qalxardım. Sübh namazını qılandan sonra İsfahana qayıdardım.

Bir gün yenə də qışın soyuq gecələrindən birində, qarlı-soyuqlu havada ruhlar və o aləmin sakınları haqqında təfəkkür üçün İsfahandan hərəkət edib Təxt-fulada gəldim. Oradakı hücrələrdən birinə daxil olub boxçanı açdım ki, bir-iki logma çörək yeyib sonra da bir az yixılıb yatım və gecə yarısı qalxıb öz işlərimlə məşğul olum.

Bu vaxt məqbərənin qapısı döyüldü. Gördüm bir neçə nəfər adam təzə cənaza gətiriblər ki, axşamı bura qoyub səhər gəlib dəfn etsinlər. Cənaza məqbərə sahibinin yaxın qohumlarından biri idi və İsfahandan gətirmişdilər. Cənazənin yanında qalmaq üçün də bir nəfər Qur'an oxuyan adam gətirmişdilər ki, səhərə qədər cənazənin başı üstündə Qur'an oxusun.

Mən gətirdiyim boxçanı açıb təzəcə çörəyə əl uzatmışdım ki, bir də gördüm əzab məlekleri gəlib cənaza yə divan tutmağa başladılar. Odlu gürzləri onun başına elə çırpıldılar ki, od-alovu asimanaya yüksəlirdi. Meyidin fəryadı, ah-naləsi bütün qəbiristanı lərzəyə salmışdı. Bilmirəm hansı günahın sahibi imişsə ona bu cür əzab verirdilər. Bütün bu hadisədən Qur'an oxuyanın əsla xəbəri yox idi; sakitcə cənazənin başı üstündə oturub öz işinə məşğul idi.

Bu mənzərəni görəndə bihuş oldum, bədənimə titrətmə düşüb rəngim qaçıdı. Məqbərə sahibinə nə qədər işarə eləsəm də, qapını aç, mən getmək istəyirəm, bir şey başa sala bilmədim. Nə qədər danışmağa sə`y etsəm də alınmırkı, dilim kilidlənmişdi, hərəkət edə bilmirdim.

Axırı bir təhər onu başa saldım ki, qapını aç, mən çıxməq istəyirəm.

Dedi:

Ağa, hava çox soyuqdur, yolu-izi büs-bütün qar örtüb, gecə vaxtı qurda-quaşa rast gələrsən səni parçalayar.

Ona heç cür anlada bilmirdim ki, mənim bu mənzərəni görməyə taqətim yoxdur. Naçar qalib özümü bir təhər qapının yanına sürükledim, qapını açıb çölə çıxdım. Təxt-fuladdan İsfahana elə də çox məsafə olmasa da yolu çox çətinliklə gedir, tez-tez yerə dəyirdim. Çətin əzab-əziyyətdən sonra nəhayət özümü evə çatdırdım.

Bu hadisədən sonra düz bir həftə xəstə yətdim. Axund Kaşı və Cahangirxan tez-tez gəlib mənə baş çəkir, dərman verirdilər.¹

«XƏBİS RUHLARLA SÖHBƏT»

Seyyid Cəmaləddin Gülpayqani deyirdi:

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, "Məad şenasi", c. 1, səh. 138

Nəcəf-Əşrəfdə olarkən bir gün qəbir əhlini ziyarət etmək üçün Vadiüs-səlama getdim. Hava olduqca isti idi. Zöhr namazını qılıb havanın istisindən özümü kölgəlik bir yerə verib əyləşdim ki, bir az yorğunluğum çıxsın. (Seyyid Cəmaləddin Vadiüs-səlama çox gedirdi. Qəbristanlıqdə oturub saatlarla ləngiməsindən biz belə başa düşürdük onun pak ruhlarla nə isə bir işi var, elə-belə burada oturmur, öz aralarında söhbət edir, bir-birlərinə xəbər ötürür, xəbər gətirirlər.)

Gülpayqani deyir: Oturub çubuğu çıxardıb alışdırıdım ki, bir az istirahət edim, elə bu dəmdə gördüm bir dəstə pis gündə ruh mənə tərəf gəlir. Üst-başları cir-cindir içində idi. Yalvarıb məndən xahiş edirdilər ki, ağa gəl bizim fəryadımıza yetiş və bizi şəfaətçi ol!

Bu ruhlar mən aralarında oturduğum qəbirlərin yiyələri idi və hamısı da ərəbin böyükələri və seyxələri olub dünyada var-dövlətləri ilə ad çıxarmış, sağlıqlarında təkəbbür və vəzifə sahibləri olmuşdular. Öz xahişlərində israr edir, yaxamdan əl çəkmək istəmirdilər.

Mənim keyfim bərk pozuldu, hamısını qovub dedim: Ey insafsızlar! Siz vaxtilə dünyada yaşayırdınız, xalqın malını çalıb-çapırıldınız, cinayət edirdiniz, yetimin-yesirin, zəifin haqqını əlindən alırdınız və biz nə qədər sizə desək də qulaq asmırınız. İndi gəlmisiniz ki, bizə şəafət elə; itilin gözümdən, rədd olun gedin. Hamısını qovdum dağlışib getdilər.¹

«QƏRİBƏ MÜKAŞİFƏ»

Əllamə Hüseyni Tehrani yazır:

Ayətullahü'l-Üzma Cəmaləddin Gülpayqani mənə nəql etdi ki, Ziyaüddin İraqi vəfat edəndən sonra Nəcəf elmi hövzəsinin rəisliyi Məhəmməd Hüseyin İsfəhaniyə tapşırıldı.

Heç kim onun tezliklə öləcəyini ehtimal etmirdi.

İraqinin ölümündən bir həftə sonra mən namaz qıldığım vaxt, vitr namazının qunut halında gördüm Ziyaüddin İraqi bir atın üstündə gəlir. Bu cür gələ-gələ, gəlib çıxdı Məhəmməd Hüseyinin evinə.

Mən o saat anladım ki, şeyx Məhəmməd Hüseyin vəfat etmişdir.

Gün yeni baş qaldırımağa başlayanda, Əmirəlmö`minin minarəsindən yenice hay çəkib salavat demək istəyirdilər ki, mən evdəkilərə dedim: Qulaq asın, indicə Məhəmməd Hüseyinin ölüm xəbərini e`lan edəcəklər.

Qulaq verdilər, e`lan verilir ki, bəs Məhəmməd Hüseyin vəfat edibdir, xalqı cənəzə namazına və yas mərasiminə də `vət edirlər.²

«MİSALİ SURƏTİN MÜŞAHİDƏSİ»

Mirzə Cavadağa Ənsari Həmədani nəql edirdi:

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, "Məad şenasi", c. 2, səh. 290

² "Tövhidi əməli və eyni".

Mən Həmədanın xiyabanlarından biri ilə gedirdim, gördüm bir dəstə camaat ciyinlərində dəfn etmək üçün cənazə aparırlar.

Amma mə`nəvi yönən cənazəni qaranlıq və anlaşılmaz bir nöqtəyə doğru aparırdılar. Ölmüş adamın misali ruhu cənazənin üstündə var-gəl edir, qışqır-bağır salırdı; istəyirdi ki, desin ilahi məni bu bələdan qurtar, mən ora getmək istəmirəm, amma dili Allah kəlməsi ilə açılmırıdı.

Bu zaman üzünü camaata tutub deyirdi: Ey camaat! Mənə kömək edin, qoymayın məni aparsınlar, amma səsini eşidən olmurdu.

Həmədani deyir: Mən cənazə sahibini tanıydım, həmədanlı idi və sağlığında hakim vəzifəsində işləmişdi. Çox zülümkar adam idi.

«XALIS İNCİLƏR SİLSİLƏSİNĐƏN»

Peyğəmbərdən (s) rəvayət edilir ki, buyurdu: Əgər çox danışan olmasaydınız, əgər qəlblərinizdə iztirab [və batıl xəyallar] olmasaydı, yəqin ki, mənim gördüyüümü siz də görər, mənim eşitdiyimi siz də eşidərdiniz.¹

«İMAM ZAMAN MOLLA HAŞİMİN EVİNDƏ»

Molla Haşim Qəzvini, Qəzvinin haşimxan qəsəbəsindən olub, Məşhəddə yaşayırırdı və orada elmi hövzənin birinci dərəcəli ustadlarından sayılırdı. Rzaxan Pəhləvinin islam əleyhinə çıxardığı qanunlara e`tiraz etdiyi üçün, şah onu Məşhəddən Qəzvinə sürgün etdirmişdi. Qəzvinə gələndən sonra Haşimxan qəsəbəsinin əhalisi öz həmvətənlərini camaata yol göstərib, moizə etmək üçün öz doğma yurduna də`vət edir.

Qəzvinin tanınmış şəxsiyyətlərindən biri... Seyyid Haşim adlı şəxsin dilindən nəql edirdi ki, deyir:

Atam vəfat edəndən sonra, ailənin məs`uliyyəti mənim üzərimə düşdü. Mən həm cavan, həm də olduqca kasib idim.

Bir gün “Təzrək” əhlindən və atamın müridlərindən olan bir nəfər mənə bir odun şəlesi verdi ki, qəsəbəyə aparırm. Yolda gördüm alicənab bir seyyid mənə tərəf gəlir. Yaxınlaşanda gördüm ki, başında qara əmmamə, belində yaşıł şal var. Mübarək üzünə baxdım, camalı günəş kimi nur saçırıdı, ixtiyarsız camalı qarşısında əriyib məhv oldum. Mənə dedi:

Seyyid Haşim dərs oxu, niyə dərs oxumursan? Seyyidə savadsızlıq yaraşamaz.

Dedim:

Ağa mənim məktəbə verməyə pulum yoxdur. Buyurdu:

Mən molla Haşimə tapşıraram sənin məktəb pulunu verər, bir də qəsəbə əhlinə de ki, niyə bu ağaya əziyyət verirlər? (Qəsəbədə Mənsurus-Səltənə adlı bir nəfər ağaya çox əziyyət verirdi)

¹ Əllamə Hüseyin Hüseyni Tehrani, “Risaleye Lübbul-lübəb”, səh. 42

Bunu deyib bir anın içində gözümdən qeyb oldu, təzə başa düşdüm ki, İmam Zaman imiş. Mən gözüyaşlı evə gəldim. Evdə oturub ağlayırdım və təəssüf edirdim ki, niyə İmam Zamanı tanımadım.

Anam dedi:

Niyə ağlayırsan?

Mən başıma gelənləri anama danişirdim ki, bu vaxt molla Haşimin küləfəti Səkinə xatun gəldi və dedi:

Ağa sizi çağırır. Qalxıb molla Haşimin evinə getdim. Ağa dedi:

Seyyid Haşim nə var, nə yox? Bu gün yolda kimi gördün və o sənə nə dedi? Mən yolda gördükərimi ona danişdim. Dedi:

Bəli, o İmam Zaman idi, mənim evimə gəldi və səni mənə tapşırıdı. Amma necə ki, mən sağam bu əhvalatı heç kimə danışma, mən də kimsəyə bir söz deməmişəm.¹

«İMAM ZAMANIN XÜSUSİ MƏRHƏMƏTİ»

Şeyx Müctəba Qəzvini deyir:

Rza şah zamanı üləmalara gün-güzaran vermirdilər – axund libasları, əmmamə qoymaq qadağan edilmiş, rövzəxanlara rövzə oxumağa, dərs deməyə icazə vermirdilər. Biz – Mirzə Mehdi İsfəhaninin bir qrup şagirdləri gizlincə, küçələrin arası ilə dərsə gedirdik. Mirzə Mehdi İsfəhani arada biza bir az pul da verirdi.

Bir gün yenə hərəmizə bir az pul verib dedi: Bu mənim axırıncı köməkliyimdir, sizin İmam Zamanınız var, gedin ondan kömək istəyin, o sizin nə mətinizin vəlisi və ağanızdır.

Şeyx Müctəba Qəzvini deyir:

Mənim maddi vəziyyətim olduqca ağırlaşdı, çörəkçidən, baqqaldan, əttardan götürdüyüm nisə mallar yığışıb 30 təmən oldu. Ağır borcun altında artıq dükandan nisə alış-veriş etməyə üzüm gəlmirdi.

Bir gün əliboş evə qayıdırıb bir kənarda oyləşdim. Anam vəziyyətimi başa düşüb dedi:

Müctəba niyə narahatsan? Dедим:

Narahat deyiləm. Dedi:

Mən görürəm ki, narahatsan, məgər bizim İmam Zamanımız yoxdur? Məgər bizim sahibimiz bizi yaddan çıxara bilər?

Anam o qədər belə sözlər dedi ki, axır mənim halım xarab oldu.

Bütün vücadumla anam deyən sözləri fikirləşirdim ki, – biz yiyəsiz deyilik, İmam Zaman bizi görür, bizim hacətimiz onun əlindədir – elə bu vaxt qapının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm qoca bir

¹ Seyyid Nə`mətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 5, səh.

kişidir. Soruşdu Müctəba sənsən? Dedim bəli, mənəm. Mənə içində pul olan balaca bir kisə verdi və dedi:

Bu sənə çatacaq. Bunu deyib çıxıb getdi.

Evə gəlib kisənin ağzını açdım, gördüm mənim borcumun miqdarından da bir az artıq pul var kisənin içində. Tez bazara gedib borclarımı qaytardım, bir az da bazarlıq edib evə geldim və anamla birlikdə oturub çörək yedik.

O gündən sonra nə almaq istəsəm, həmin kisədən bir az pul götürüb ehtiyacım qədər xərcləyirdim, amma kisənin pulu öz yerində dururdu, qurtarmaq bilmirdi.

Bir müddət güzəranım bu cür keçdi. Bir gün necə oldusa dura bilmədim, əhvalatı dostlarımdan bə`zisinə danışdım. Bundan sonra pullar tamam oldu, o cür böyük ne`mət əlimdən çıxdı!!¹

«AH-NALƏNİN MÜKAFATI»

Bir müddət “Firdovs”un imam cüməsi olmuş, hal-hazırda Müqəddəs Məşhəd şəhərində İmam Rzanın hərəminin salonlarından birində axşam namazlarına imamlıq edən cənab Hacı Əlizadə deyirdi:

Şeyx Müctəba Qəzvini Firdovsda olduğu illərdə Məşhədə quraqlıq gəldi. Əkinçilik və heyvandarlıqla məşğul olan ətraf kəndlərin əhalisi su qılığından əziyyət çəkir, əkinləri, heyvanları tələf olurdu.

Biyabanlar qurumuş, arxlardan və çeşmələrdə su azalmışdı. Xülasə camaat vəziyyəti belə görüb Şeyx Müctəbanın yanına gedib xahiş edirlər ki, istisqa namazı qılsın.

Çoxlu isrardan sonra şeyx Müctəba deyir ki, mən gərək üç gün otuc tutam, üçüncü günü hamı birlikdə gedib istisqa namazı qılarıq. Üç gün oruc tutandan sonra, üçüncü günün axırı şəhərdən kənarda bir təpənin üstünə çıxıb istisqa namazı qılırlar. Namazdan sonra hamı günahlarına istigfar edib duaya məşğul olur.

Şeyx Müctəba dua edə-edə göz yaşı axıdır, ah-nalə çəkirdi, camaat da gözüyaşlı amin deyə-deyə şeyxin duasına qulaq asırdılar. Hamının gözü asımana zillənmişdi.

Dua qurtarar-qurtarmaz Allahın rəhmət buludları göydə görsənməyə başladı. Çox keçmədi yağışın ilk damcıları camaatın yanaqlarına düşüb göz yaşlarına qarışaraq süzülməyə başladı. Bu dəfə camaat sevincdən ağlayır, Allaha həmd və şükür edirdi. Yağış get-gedə şiddətləndi, quru torpaq tez bir zamanda palçığa döndü; belə ki, camaat çətinliklə gilin, palçığın içindən keçib özlərini zorla evlərinə çatdırırlar.²

¹ Əbdül-Cavad Qərəviyan, “Cilvehaye rəbbani”, səh. 25

² Həmin mənbə, səh. 26

«RUHLARIN ZÜMZÜMƏSİ»

Şeyx Məhəmmədtəqi Amuli deyirdi:

Təqribən qırx yaşlarında olardım ki, Quma getdim. Aşura günü idi və həzrət Məsumənin hərəminin həyətində rövzə oxuyurdular. Çok təsirləndim, xeyli ağladım.

Sonra qalxıb Şeyxan qəbiristanlığına getdim və “Əssalamu əla əhli La ilələ illəllah” ziyarətini oxudum.

Bu vaxt gördüm bütün ruhlar qəbirlərinin üstündə oturmuşlar və bir ağızdan “əleykəs-səlam” dedilər. Qulaq verib eşitdim ki, nəsə zümrüdə edirlər, deyəsən İmam Hüseyin (ə) və Aşura haqqında idi oxuduqları.¹

Müəllif əlavə edir:

Məhəmmədtəqi Amuli (vəfatı 1391 q.) Mazandaranın böyük alimlərindən olub Tehranda yaşayırıdı. Elmi dərinliyinə, əxlaqına, fiqh və fəlsəfə sahəsindəki dərin biliyinə görə Tehranın sayılıb-seçilən üləmalarından idi.

Cavanlığında Nəcəf-Əşrəfdə olarkən Qazinin elmi və irfani dərslərindən bəhrələnərək kamal dərəcələrinə yiylənmişdir. Bununla belə mərciyətdən imtina etmiş, fiqhi risalə çap etdirməmişdir.

«MƏNİM SİZƏ HÖRMƏTİM VAR»

Seyyid Əbdülkərim Kəşmiri nəql edirdi ki, bir-neçə nəfər dost-tanışla Məşhəddən Tehrana gedirdik. Dostlarım yolüstü Şeyx Məhəmməd Kuhestaniyə də baş çəkmək qərarına gəldilər. Mən razılaşmayıb onlara dedim:

Mən gəlmirəm, maşında oturub sizi gözləyəcəm, siz gedin ziyarət edin qayıdın. Evlərinin yanına çatanda dostlarımıdan biri əl çəkmədi, israrla mənim də gəlməyimi xahiş etdi. Bir söz deməyib mən də maşından düşdüm, birlikdə Məhəmməd Kuhestanının görüşünə getdik.

İçəri keçib görüşəndə, hələ heç kim ağızını açıb bir söz deməmiş, birbaşa üzünü mənə tutub dedi:

Niyə gəlmək istəmirdin, mənim sənə və sənin babana böyük hörmətim var!!

«İLAHİ GÖZƏTÇİ»

“Xurşid” kəndinin sakini Mürtəza Qəmgüsəri Ayətullah Kuhestaniyə böyük inam bəsləyir və ara-sıra xidmətinə gedib məhzərindən feyz alırdı.

Nədənsə illərin birində neçə ay onun yanına getmir və uzun müddətdən sonra bir gün Ayətullah Kuhestaniyə baş çəkməyə gedir. Kuhestani ondan soruşur:

İndiyə qədər harada idin? Mürtəza ərz edir:

¹ Seyyid Ne'mətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 5, səh.

Əkin-biçin fəslidi, bu il də tarlaya o qədər heyvan, həşərat daraşib ki, bütün günü əkinin üstündə olub məhsulu qoruyurdum, ona görə də vaxt edib sizə baş çəkə bilmirdim.

Kuhestanı deyir:

Bir şey yazacam, aparıb onu əkinin başında bir yerə taxarsan, inşallah daha heyvan-həşərat əkininə ziyan yetirməz.

Bunu deyib bir vərəqə nəsə yazdı və mənə verdi.

Həmin kəndli o kağızı aparıb əkinin başında bir yerdən asır və bununla da digər əkin sahələrindən fərqli olaraq onun sahəsinə heç bir zərər dəymir. O kağız sanki əkin sahəsini dörd tərəfdən hasara alıb heyvanların ora girməsinə mane olurdu və beləliklə də əkinin qorumağa başqa kimsənin ehtiyacı olmurdu.

«QEYBİ GÖZƏTÇİ»

Müasir yazıçılarından biri yazır:

Ayətullah Kuhestani o kəslərdən idi ki, mələklər ona xidmətçi olacaqlar deyə, iftiخار edirdilər. Mənim bu dediklərimə dəlillərim var. İndi nəql edəcəyim hekayədən başqa, digər dəlillərimi nəql edə bilmərəm. O hekayə budur:

Məşhəddə Şühəda meydanının yaxınlığından Nadiri xiyabanında dükəni olan və Məşhədin möhtərəm şəxslərindən sayılan bir nəfər bir gün mənim yanına gəlib dedi:

Mənim on dörd yaşında bir qızım var. Hər gün səhər tezdən yuxudan qalxanda bizə qəribə şeylər danışır. Dediyinə görə bu xəbəri ona ruhlar verir. Qəribə olan burasıdır ki, dediklərinin də çoxu düz çıxır. Əgər sizə zəhmət deyilsə bizim evimizə gələrdiniz, görərdiniz qız nə danışır və danışdıqlarını haradan öyrənir, Allah eləməmiş bəlkə başına hava gəlib?

Mən onların evinə getdim. O qız mənə başqa dünyadan və o dünyanyanın sakınları haqqında qəribə mətləblər söylədi. Dediyinə görə keçən gecə ruhlar onu tamam başqa bir dünyaya aparmışlar və o bunları orada görmüşdür.

Bunu da deyim, müqəddəs ziyarətgahlardan, onların quruluşu haqqında elə şeylərə işarə edir ki, elə dəqiq adlar çekirdi ki, mən onları dəfələrlə ziyarət edib gördüğüm üçün, qızın sözlərinin doğruluğuna şəkkim qalmırı. Gördüm qız heç nəyi artırıb-azaltmadan yerli-yerində danışır, halbuki, qızın atasının və qardaşlarının dediyinə görə o indiyə qədər Məşhəddən başqa ayrı bir yerdə olmamışdır.

Qızın atası və qardaşları mənimlə dost olduqları üçün bir neçə dəfə mən, qızın atası da olmaqla onun səhbətlərinə qulaq asdım. Bizə qəribə şeylər danışındı və biz qızın səhbətlərindən çox bəhrələnirdik... Nə isə, uzun səhbətdi...

Səhbətlərin birində mənə dedi:

Siz ağa Kuhestanini tanıyırsınız? Dedi:

Bəli, ona çox inanıram. Dedi:

Dünən gecə məni onun yanına aparmışdilar... Başladı necə getməyini, hansı küçədən keçməyini, Kuhestan kəndinin harasında olduğunu və Ayətullah Kuhestaninin evinin nişanələrini danışmağa. Dedi:

Dünən axşam onun evinə daxil olanda, böyük bir otaq sağ tərəfdə, bir-neçə dənə də kiçik otaq sol tərəfdə yerləşirdi ki, tələbələr orada istirahət edirdilər. Qarşımızda balaca bir qapı vardı ki, içəri otağa açılırdı, biz ora getdik. Ağa Kuhestani yatan otağın qapısının ağızına çatanda mənimlə gələn ruhlar dedilər:

Bura Allah övliyalarından birinin mənzilidir.

Dedim:

Adı nədir? Dedilər:

Şeyx Məhəmməd Kuhestani və sonra da əlavə etdilər ki, əgər içəri daxil olmağa bizə icazə versələr, yatmamış olsa, elmindən yaxşı feyz alacağıq.

Amma təəssüflər olsun ki, onun yatdığı otağın qapısına yaxınlaşanda, qapının ağızında gözəçilik edən iki nəfər mələk bizə daxil olmağa icazə vermədi. Biz israr edəndə, ancaq mənə icazə verdilər, o da bu şərtlə ki, fəqət çöldən boylanıb baxa bilərsən, içəri keçmək olmaz. Amma Kuhestani yatırıldı.

Bu yerdə başladı Ayətullah Kuhestaninin qiyafəsinin xüsusiyyətlərini deməyə. Dediklərinin hamısı həqiqətə uyğun idi. Nə görmüşdüsə, nə deyirdisə bütün nişanələr düz gəldirdi, hətta sonralar mən Ayətullah Kuhestaninin evində olanda evin bütün nişanələrinin qız deyən kimi dəqiq, yerli-yerində olduğunu gördüm.

Ayətullah Kuhestaninin görünüşünə gedəndə qızın əhvalatını ona danışdım, təbəssüm edib dedi:

Ola bilər, mümkündür... Bizim hamımız Allahın əmrinə uyğun olaraq mələklərin mühafizəsi altındayıq.¹

«ÖLÜMDƏN XƏBƏR»

Seyyid Əhməd Müdərris Yəzdi təqrübən 10 il bundan qabaq vəfat etmişdir. O, həmişə ailəsinə deyərdi ki, mən 1392-ci (h.q.) ildə vəfat edəcəyəm və bu sözü ona yuxuda deyilmiş xəbərə əsasən söyləyirdi. O, özü bu yuxusuna çox inanırdı. Hər il keçdikcə ömrünün qalan illərini hesablayır, evdəkilərə deyirdi. 1392-ci ildə sap-sağlam olmasına baxmayaraq, bu xəbəri tez-tez yada salırdı və hətta həmin ilin baharında ağaclar yaşıl don geyinəndə, evin həyətindəki tut ağacı bar gətirəndə ağaça baxıb deyirdi: Bu il mən bu tutdan yeyə bilməyəcəm.

¹ Seyyid Həsən Əbtəhi, “Pərvaze ruh”, səh. 177

O deyən kimi də oldu. Gözlənilmədən qulunc xəstəliyinə mübtəla oldu və yorğan-döşəyə düdü. Ustad Yəzdiyə böyük inamı olan həkimlərdən biri ona baxdıqdan sonra apandisitində problem olduğunu və yeganə ümidiñ cərrahiyə əməliyyatı aparılmasını dedi.

Ustadi Məşhəddəki İmam Riza adına xəstəxanaya apardılar. Özünün və böyük oğlunun icazəsi ilə cərrahiyə əməliyyatı aparıldı və yaxşı da nəticə hasil oldu. Amma bir gün sonra gözlənilmədən qan təzyiqi yuxarı qalxdı və səhərə yaxın ruhu göylərə uçdu. Cənazəsi İmam Rizanın hərəmi yaxınlığında torpağa tapşırıldı.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

İmam Sadiq (ə) ariflərin mə`nəvi məqamının şərhində buyurur: "...Elə ki, ilahi mə`rifətin nuru qəlbədə təcəlla etdi, eşq nəsimi əsər; elə ki, eşq və məhəbbət nəsimi əsdi, öz məhbub və mə`suqu ilə munis olar və Onu, Ondan qeyri olan hər bir şeydən üstün tutar, [və Allahın] buyurduqlarına əməl edib, çəkindirdiklərindən çəkinər..."

«QUMŞEİNİN DƏRƏCƏSİ»

Əllamə Həsənzadə Amuli rəbbani arif, Qur'an müfəssiri Ayətullah Mirzə Məhəmməd-Mehdi Mühyiddin İlahi Qumşei haqqında yazır:

Qəbul etməliyik ki, məhbubla həmavaz olmaq və səs-səsə verib nəğmə oxumaq ləyaqəti daşıyanlar Allah dərgahının müqərrəbləri və din övliyalarıdır. Ustad İlahi bu cür idi.

Onun haqqında nəql olunmuş kəramətlərdən biri də budur:

Bir gün Qumşei dedi, bir az nasazlığım var idi və özümü yaxşı hiss etmirdim. Dedim:

İlahi, Öz Cəbrayılın vasitəsilə mənə bir neçə dənə şirin limon yetir. Çox keçməmişdi ki, qapı tıqqıldadı. Açıb gördüm qoca bir kişi on dənə iri və ətirli limon gətirib. Dedi götürün, yeyin.

Bir gün də Məkkəyə getmişdi. Səhranın ortasında susuzluq onu əldən salır. Deyir: İlahi su yetir. Gözlənilmədən hardansa bir seyyid peyda olur və ona bir bardaq su verir. Deyir bu şirinlikdə, bu sərinlikdə su indiyə qədər içməmişdim. İçib doyandan sonra həmin seyyid suyun qalanı ilə üz-gözümüz yudu, başımı qaldıranda gördüm yoxdur.

Məkkə yolunda namaz qılmaq üçün karvan bir yerdə dayanmalı olur. Qumşei bir kənara çəkilib xəlvət bir yerdə namaza durur. O namaz əsnasında ikən maşın hərəkət edib yola düşür və Qumşei karvandan ayrı düşür. Namazdan sonra üzünü Allaha tutub deyir:

Pərvərdigara, mən indi nə edim? Bu vaxt təzə bir maşın gəlib düz qarşısında dayanır və maşının sürücüsü deyir:

¹ "Məcəlleye Məşküh", № 53 1375 (qış).

Ağaye Qumşei sizin maşın getdi? Cavab verir:

Bəli. Deyir:

Gəlin əyləşin. Maşına əyləşir və bir göz qırpmında öz karvanına çatır. Tez yerə düşüb öz maşınına minir. Arxaya dönüb baxanda görür onu gətirən maşın yoxdur. Yanındakı yoldaşlarından soruşur ki, məni gətirən maşın hara qeyb oldu? Yoldaşları deyir, cənab Qumşei hansı maşın, nə maşın? Səhranın ortasında balaca maşın nə gəzir?

«SAAT SƏKKİZDƏ»

Rəhmətlik Şeyx Əsədullah İsmaili nəql edirdi:

İmam Xomeyninin “Təhrirül-vəsilə” kitabının bir-neçə cildini Nəcəfdən poçtla mənim adıma göndərmişdilər. Qumun poçt idarəsi kitabları saxlatdırır və mənim özümü də təhlükəsizlik idarəsinə çağırırlar. Orada məni bir neçə saat sorğu-sualı çəkib işkəncə verirlər. Məğrib namazının vaxtı çatanda sorğu-sualdan əl çəkib məni boşlayırlar. Fürsətdən istifadə edib dəstamaz aldim ki, namaza başlayım, gözənilmədən təhlükəsizlik idarəsinin müavini tərəfindən məni çağırıb, bir daha İmam Xomeyninin kitablarının mənim adıma poçt edilməyəcəyi haqda dilimdən izahat alıb azad etdilər.

Kitab dükanına çatanda gördüm cənab Qazi Təbatəbai (Ayətullah seyyid Hüseyn) qardaşım Cəmşidlə bir yerdə dükanda əyləşiblər. Gözləri mənə sataşar-sataşmaz hər ikisi gülməyə başladı. Qardaşım saatına baxıb dedi:

Saat səkkizdir. Mən məsələnin nə yerdə olduğunu soruştum. Qardaşım dedi:

Cənab Qazi məni qəm dəryasına batan halda görüb fikrə dalmağımın səbəbini soruşdu. Dedim, qardaşımı təhlükəsizlik orqanının məmurları apardı, nə olacağını bilmirəm. Cənab Qazi bir müddət fikrə gedib, sonra başını qaldırıb dedi:

Qardaşını hansı saatda yanında görmək istəyirsən? Ərz etdim, səkkizdən o tərəfə olmasın. Sən gələndə saata baxdım, gördüm düz səkkizdir. Ona görə də hər ikimiz sevincdən güldük.¹

«ON BİR DİRHƏMİN VAR»

Bir nəfər ərəb Ayətullah Üzma Seyyid Mahmud Şahrudinin yanına gəlib ərz edir ki, bir qəpik da olsa pulum yoxdur. Cənab Şahrudi buyurur:

Niyə yalan deyirsən, cibində on bir dirhəm pul var. Ərəb ağa Şahrudinin evindən çıxanda mən (əhvalatı nəql edən) ona yaxınlaşış dedim:

¹ Seyyid Ne`mətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 5, “Səhih Buxarı” 384

Əgər düz desən nə qədər pulun var, mən yarım dinar sənə verəcəm. Əlini cibinə salıb pullarını çıxardı, gördüm düz on bir dirhəmdir. Mən də yarım dinarı verdim.

Həmçinin nəql edirlər şeyx Hərəndi Vaiz öləndən sonra övladları cənab Şahrudinin yanına gəlib evdə cinlərin onlara əzab-əziyyət etməsindən şikayətlənlərlər. Cənab Şahrudi buyurur:

Gedin həyətdəki quyunun başına və deyin: Seyyid Mahmud Şahrudi deyir ki, buradan çıxıb gedin və bizə əziyyət etməyin.

O deyən tapşırıqə əməl edirlər və o gündən sonra cinlərdən xəber çıxmır.¹

«SÜD VERMƏKDƏ PAXILLIQ ETMƏ!»

Bir kişinin bir inəyi vardı, onun südü ilə dolanırdı. İnək doğandan sonra süd verməkdən imtina edirdi.

Həmin kişi Ayətullah Şahrudinin yanına gəlib inəyin əlindən şikayət edir.

Cənab Şahrudi oğlu seyyid Əlidən bir tikə kağız parçası istəyir. Qələmi götürüb kağızin üstünə yazır: “Eyyətuḥəl-bəqərə la təbxəl biliəbenin” yə ni ey inək! Süd verməkdə paxılılıq etmə!

Deyir:

Aparıb bunu inəyin boğazından asarsan.

Kişi o deyən kimi də edir. O vaxtdan inək ram olub süd verir. Bir neçə vaxtdan sonra kağız inəyin boynundan açılıb itir və heyvan yenidən süd verməkdən boyun qaçırrı. Kişi yenə də qalxıb ağa Şahrudinin yanına gedir və əhvalatı danışır. Ağa Şahrudi deyir:

Get heyvanın qulağına de ki, seyyid Mahmud Şahrudi deyir:

Ey heyvan sakit ol, paxılılıq etmə!

Kişi tapşırıqə əməl edir və inək sakitləşir.²

«GÖZƏĞÖRÜNMƏZ PULLAR»

Höccətül-islam vəl-müslimin cənab Qiraəti radio proqramlarından birində söhbət zamanı dedi:

Həmədanda olanda üç şəhid atası olan hörmətli bir şəxsi görməyə getdim. Oradan da həmin şəhid atası və bir-neçə nəfər başqa şəxslə birlikdə həzrət Ayətullah Molla Əli (Mə'sumi) Həmədanının görüşünə yollandıq.

Ağanın ziyarətində olduğumuz bir saat ərzində görürdük ki, ara-sıra ağanın xidmətçisi gəlib ağaya yavaşça bildirir ki, qapıya fəqir gəlib, pul istəyir. Molla Əli də hər dəfə əlini oturduğu döşəyin altına uzadıb bir beş tūmənlik əskinas pul çıxardıb xidmətçiye verirdi ki, qapıya gələn yolçuya versin. Nəhayət Molla Əli yerindən qalxıb çölə çıxdı.

¹ Həmin mənbə, c. 6, səh. 414

² Həmin mənbə, səh. 415

Bizimlə gələn yoldaşlardan biri Molla Əli gedəndən sonra, maraqlandı görsün döşəyin altında nə qədər pul var. Döşəyi qaldırıdı gördü heç nə yoxdur. Fikirləşdi yəqin pul qurtarib. Bir az keçmişdi Molla Əli içəri girdi və keçib yerində əyləşdi. Yenidən xidmətçi gəlib dedi ki, qapıya pul üçün gələn var. Molla Əli əlini döşəyin altına aparıb bir beş təmənlik çıxardıb xidmətçiye uzatdı. Bu iş bir-neçə dəfə təkrar olundu.

Bunu görən həmin yoldaşın səbri tükəndi, üzünü Molla Əliyə tutub dedi:

Siz Allah bu nə olan işdir, bu nə sirdir? Siz gedəndə mən döşəyi qaldırıb baxdım, döşəyin altında pul yox idi. İndi çəşbaş qalmışıq ki, bu qədər pulu haradan çıxardırsınız ki, biz görmürük.

Molla Əli bir az fikirə dalıb, sonra dilləndi:

Mən bir əməli tapşırığı yerinə yetirmişəm ki, hər kəs onu qırx gün əncam versə, qırxinci gün İmam Zamanın xidmətinə şərəfyab olar. Mən həmin əməli yerinə yetirməyə məşğul oldum, amma kamil surətdə o tapşırığa əməl edə bilmədim.

Qırxinci gün gecə yuxuda gördüm ki, Şeyx Əbdülkərim Hairi şəhərin xiyanətlərindən biri ilə yol gedir, arxasında da çoxlu fəqir adam gəlir və ondan pul alırlar. Bu arada şeyxin gözü mənə sataşdı, dedi:

Mən İmam Zamanın tərafindən sənə göstəriş verirəm ki, kasıblara əl tutasan və onları əlibəş geri qaytarmayasan.

O vaxtdan mən yəqin bilirəm ki, İmam Zamanın özü bu büdcəyə baxır. Gördüyünüz bu pullar o Həzrətin vücudunun bərəkətidir.¹

«İKİ MİNLİK QƏBZ»

Şə`ban ayının ortalarına yaxın, Həmədanın qarlı-boranlı qış günlərindən birində şəhərin kasib camaati Molla Əli Həmədanının evinin qarşısına toplaşıb ondan kömək isteyirdilər. Soyuq məntəqələrdən sayılan Həmədanın həmin il qısı keçən illərə nisbətdə olduqca sərt başlamışdı.

Molla Əli imam payından xərclikdə olduqca ehtiyat edirdi. Bu dəfə də tərəddüd keçirirdi ki, həmin paydan qapıya toplaşmış kasib camaata versin ya yox?

Qəti qərara gələ bilmədikdə yad edilən tövsiyəyə əməl edir. (Həmin tövsiyə “Feyzin kitabı daha yaxşıdır” hekayəsində yad edilir.) Amma dışını çəkdiridiyi üçün oruc tuta bilmir. Yuxuda görür ehtiyacı olan camaat küçənin qıraqında toplaşıb kömək gözləyirlər. Birdən hər yerdən “Ya Kərim” sədası göyə ucalır.

Molla Əli deyir:

Gördüm şeyx Əbdülkərim Hairidir, deyir: Haqqını qaytaracağım adam çoxdur. Hələlik iki min təmən qəbzim var. Kasib camaat acıdan ölesi deyil ki?

¹ Həmin mənbə, səh. 400

Yuxudan ayıldım, gözlədim qəbz gəlsin. Gün batana qədər gözlədim, bir xəbər çıxmadı. Əlacsız qalıb gedib qayınatam doktor Cavad Maqsuddan iki min tūmən alıb fəqirlərə verdim.

Bu hadisədən iyirmi gün keçmiş, təqribən ramazan ayının beşi Bavə-Əli adlı məntəqədən bir nəfər kürd qapıya gəldi və uca səslə hay salıb dedi:

Axund Molla Əlinin evi budur? Dedin:

Buyurun içəri.

Nökəri də yanında, birlikdə içəri keçdilər. Yanında götirdiyi çantanı açıb ordan bir kağız çıxartdı. Gördüm vəsiyyətnamədir. Vəsiyyətnaməni mənə uzatdı ki, oxuyum. Gördüm vəsiyyətnamədə qeyd edilən məsələlərdən biri də budur ki, iki min tūmən axund Molla Əliyə verərsiniz. Vəsiyyətnamənin tarixinə nəzər saldım, gördüm mənim zikrə başladığım həmin günün tarixidir.

Molla Əli əlavə edib deyir:

Göstərilən əməli tapşırıga kamil əməl edə bilmədiyim üçün, yəni şərt olunan orucu tuta bilmədiyimə görə, şeyx Əbdülkərim Hairinin vasitəciliyi ilə, qeyri-müstəqim tərəddüdüm yəqinən çevrildi.¹

«YA ÖLÜM, YA BİLİM!»

Hacı Sədrəddin Hairi Şirazi deyirdi: Mən öz qayınım Höccətül-Islam Həsənağa Pəhlivani Nəməki Tehranidən eşitdim ki, Əllamə Təbatəbai barədə deyirdi:

Əllamə Təbatəbainin usaqlıqda zehni zəif işləyirdi, müəllimin dediklərini başa düşə bilmirdi. Axırı cana yığılıb çölli-biyabana üz tutur və xəlvət bir yerdə səcdəyə düşüb Allaha deyir:

Ya ölüm, ya da fəhm!

Mən çalışırdım münasib bir vaxtda bu məsələni Əllamə Təbatəbainin özündən bir yolla soruşum; elə olsun ki, həm sualıma cavab alam, həm də məsələ onun zehni zəifliyindən getdiyi üçün bu sualım onun xətirinə dəyməsin və mənim tərəfimdən ədəbsizlik kimi çıxmasın.

Nəhayət, bir gün Əllamə Təbatəbai kürəkəni cənab Qüddusi ilə Şiraza gəlməli olur.

Ara xəlvət olan günlərin birində, belə ki, hətta cənab Qüddusi də otaqda yox idi – yan otaqda namaz qılırdı – mən yavaş-yavaş söhbəti həmin əhvalatdan salıb dedim: Əgər sizdən bir sual soruşsam, cavab verməyə hazırlısanızmı?

Əllamə buyurur:

Nə ziyanı var? Əgər bilsəm deyərəm. Mən dedim:

¹ Seyyid Ne'mətullah Hüseyni, “Mərdane elm dər meydane əməl”, c. 3, səh.

Sualım sizin özünüzlə əlaqədardır. Əgər sualıma cavab verə biləcəksinizsə soruşum, yox, əgər məsləhət bilməsəniz mən fikrimdən daşınım.

Əllamə dedi:

Buyurun, əgər bilsəm deyərəm. Mən ərz etdim:

Belə eşitmışəm ki, kiçik yaşlarımızda dərsləri yaxşı dərk etmirdiniz, sonra nəsə bir səcdə edəndən sonra Allah sizə inəyət etmişdir və o gündən bəri ən çətin elmi məsələləri asanlıqla həll edirsiniz; bu düzdürmü?

Elə ki, mən bu sözləri dedim, gördüm Əllamənin hali dəyişdi, üzü qızardı. Mən özüm də verdiyim sualdan xəcalət çəkdim. Sözlərimin ona bu cür tə'sir bağışlayacağını düşünmürdüm.

Bu halda dedi:

İndi ki, söz açılıb deyim: Mən Təbrizdə “Siyuti” (ərəb dili qrammatikasının ibtidai bölmələrindən biri) oxuduğum zamanlarda ustadımız tez-tez bizdən imtahan götürdü. Mən imtahanın öhdəsindən gələ bilmirdim. Müəllim mənim əlimdən narahat olub dedi:

Həm özünü avara qoydun, həm də bizi!

Müəllimin bu sözü mən bərk tutdu. Sanki bu sözlər bütün vücudumda və ruhumda səsləndi.

Elə sarsılmışdım ki, hara gedəcəyimi, nə edəcəyimi bilmirdim. Axırı şəhərdə qala bilməyib, Təbrizin ətrafına – çölliyyə üz tutdum. Biyabanda, təpələrin üstündə bir əməli həyata keçirdim ki, onun nəticəsində Allahın fəzlinə qovuşdum.

Daha demədi ki, o nə əməl idi; səcdə idi, yoxsa başqa bir əməl.

Mən ərz etdim: O gündən sonra bütün çətin məsələləri həll edə bilirsinizmi? Yə ni nə qədər çətin elmi məsələ də olsa öz həllini tapırmı?

Dedi? İndiyə qədər belə olmuşdur.

Həzrət Ayətullah Əbdülhəmid Şərəbyani də yuxarıdakı əhvalatı eyni məzmunda nəql edib əlavə olaraq deyirdi:

Əllamə dedi:

Həmin əməldən sonra evə qayıdır həmin günün axşamı “Əbu Talibin Siyutiyə haşiyəsi” kitabına haşiyə olaraq öz nəzərlərimi yazdım.¹

«İDRİSLƏ SÖHBƏT»

Əllamə Təbatəbəi yazır:

Yadımdadır, Nəcəf-Əşrəfdə Mirzə Əli Qazinin əxlaqi və irfani tərbiyəsi altında olduğum vaxtlarda bir səhər damın üstündə səccadənin üzərində ibadətə oturmuşdum.

¹ Ayətullah Hüseyni Tehrani, “Mehre Taban”, səh. 36

Bu an məni yüngül bir yuxu apardı. Gördüm qarşısında iki nəfər əyləşibdir. Onlardan biri həzrət İdris (ə), digəri əziz qardaşım seyyid Məhəmməd Həsən Təbatəbai idi.

Həzrət İdris (ə) mənimlə söhbətə başladı. Amma söhbətin tərzi bir cür idi ki, həzrət İdris (ə) sözünü [mənim qəlbimə] ilqə edərək deyirdi, səsini isə qardaşımın dili ilə eşidirdim. Bu mənim üçün təbiət aləmini metafizik aləmlə qovuşdurən ilk müşahidəm idi ki, baş verirdi. Mənim o biri aləmlə ilk bağlantımı buradan başladı.

*Üzüldük, bu yolda çox cəfalar çəkdik.
Əl-minnətallah ki, məqsədə yetdik.*

*Hicran sona yetdi qəm türəkdən çəkildi
Yarla həmdəm olub vüsal meyini içdik.*

*Elmdən yaqınə keçdik qulaqdan qəlbə
Dildə eşitdiklərimizi əyanda gördük.*

«XALIS İNCİLƏR SİLSİLƏSİNĐƏN»

İmam Sadiq (ə) buyurur:

Arifin cismi camaat ilə, qəlbə isə Allahladır. Əgər bir göz qırpmı qədəri qəlbə Allahı yad etməkdən qafil olsa, Onun şövqündən ölər.

Arif ilahi əmanətin əmini, ilahi sirlərin xəzinəsi və Allah nurunun mədənidir. Xalqa ilahi rəhmətin dəlili odur, ilahi elmlərin daşıyıcısı, pərvərdigarın fəzli və ədalət tərzisi odur.

Arif xalqdan tamahını kəsmiş, dünya və dünya əhlindən meylini üzmüşdür. Onun Allahdan başqa heç bir munisi yoxdur. Ancaq Allah üçün danışar, Onun yolunda işarə edər, Onunla nəfəs çəkər.

Belə bir şəxs Allahın qüdsi bağçalarında gəzib dolaşar və İlahi fəzlin kolundan lətif gülər dərər. Mərifət imanın əslili (kökü) və iman mərifətin fər'ididir. (budağıdır)

Deməli, mərifəti olmayan kəsin imanı da olmaz.¹

«SAH VƏLİ»

Qur`ani-Kərimin böyük müfəssiri Əllamə seyyid Məhəmmədhüseyn Təbatəbai buyurur:

İkinci dünya müharibəsi başlamazdan qabaq mən təhsil üçün Nəcəfin elmi hövzəsinə yollandım.

¹ "Biharul ənvar, c. 3, səh. 14

Nəslimizin izzəti və şərəfi naminə aylıq tələbə hüququ üçün heç bir mərcəi-təqlidin təqaüd alan tələbələr siyahısına ad yazdırmadım. Dolanışığım üçün hər ay atam Təbrizdən pul göndərirdi.

Atamın hər ay göndərdiyi pul mənim bir aylıq xərcimi tə'min edirdi. Bircə, hərdən elə olurdu ki, pul gec çatırdı. Bunun da yolunu tapmışdım. Gedib dükənci və çörəkçi ilə damışmışdım ki, pul gələnə qədər lazımlı olan zəruri alış-verişi nisə hesablaşınlar, pul çatanda hamisini birdəfəlik ödəyim. Belə də edirdim.

İkinci dünya müharibəsi başladı, get-gəl çətinləşdi. Neçə ay idi ki, pul gəlib çıxmamışdı. Qəssab, baqqal, çörəkçi, bir gün mənə dedilər:

Ağa seyyid, sizin nisə dəftərində hesabınız çoxalıb, artıq nisə sata bilmərik; Keçmiş borclarınızı ödəyin, sonra yenə baxarıq.

Borclu olmağımın xəcaləti bir tərəfdən, pulsuzluq da o biri tərəfdən məni yaman sixındı. Narahat oldum.

Əli (ə)-in hərəminə gedib imama təvəssül etdim və Allahdan bu müşkülümü həll etməsini xahiş etdim.

Evə qayıtdım. Elə bu fikirləri zehnimdə götür-qoy edirdim ki, həyət qapısının döyüldüyüni eşitdim. Gedib qapını açdım, gördüm başında papağı, çıynında əbəsi olan arıq-sısqə bir seyyiddir.

Salaməleyk edib, hal-əhval tutduqdan sonra mənə dedi:

Seyyid Məhəmmədhüseyn! Allah sənə salam yetirir və deyir:

İyirmi ildir ki, sən pulsuzluq fikrindən və qurbət qəmindən qoruyub saxlamışıq, bundan sonra da darda qoymarıq. Darıxma, bu həftə müşkülün həll olar.

Dedim:

Siz kimsiniz? Dedi:

Mən Şah Vəliyəm. Bunu deyib gözlərimdən qeyb oldu. Evə qayıtdım. Fikir məni götürdü ki: "Allah sənə salam yetirir" nə deməkdir? Çox fikirləşdikdən sonra, nəhayət sualın cavabını tapdım. Rəvayətlərdə gözümə dəymışdı ki, hərdən Allah Cəbrayıl vasitəsilə Salmana, Əbuzərə və sairəyə salam yetirirdi.

Öz-özümə dedim: Əgər doğrudan da bu həftə müşkülüüm həll olsa, deməli bu qeybi bir müjdə olmalıdır.

Qəribə də olsa iki gün sonra Təbrizdən bir-neçə nəfər sövdəgər, tacir Nəcəfə daxil oldu və atamın göndərdiyi dörd aylıq pulu mənə çatdırıldılar.

Bundan sonra zehnimdə yeni bir sual oyandı ki, iyirmi il hansıdır?

Əgər yaşım nəzərdə tutulursa, sinnim iyirmi ildən olduqca çoxdur, əgər Nəcəfə gəldiyim tarix nəzərdə tutulursa, o da hələ iyirmi il olmayıb.

Bu əndişədə götür-qoy edirkən, birdən sanki qəlbimə ilham edildi: İyirmi ildir ki, əmmamə qoyub ruhani libasını geyinmişəm. Sonra fikrimdə yeni bir sual baş qaldırdı ki, yaxşı, bəs bu Şah Veli kim idi? Nə qədər fikirləşsəm də cavab tapa bilmədim. Kimdən soruştumsa, sorağını verən olmadı.

Artıq Nəcəfdən İrana qayıtmışdım. Təbrizdə olarkən şəhərin alimlərindən birinin evinə getdim. Orada olarkən həmin alimin kitabxanasına baxırdım ki, nəzərimi “Min məzar” adlı bir kitab cəlb etdi. Kitabı açıb vərəqlədim, gözümə “Şah Vəli məzarı” ünvanı sataşdı. Oxuyanda gördüm, məzar sahibinin bütün nişanələri mən gördüyüüm Şah Vəlinin nişanələri ilə düz gəlir. Qəbrin ünvanını kitabdan götürüb, gedib onu Təbrizin qədim qəbiristanlıqlarından birində tapdım. Qəbirin tarixinə nəzər saldım, gördüm təqribən 200 il bundan qabaq vəfat edibdir.¹

«DAŞIN ARİFİN ƏLİNDƏ PARALANMASI»

Şeyx Qulamrza Əlinur mənə (müəllifə) nəql edirdi ki, həzrət Ayətullah Vicdani deyirdi:

İllərin birində aşura günü, günortadan sonra qəbir əhlini ziyarət üçün “Qumun yeni qəbiristan” deyilən qəbiristanlığına getdim. Fatihə oxuyub ziyarət edəndən sonra gözüm qəbiristanlığının bir küçündə ziyarətə məşğul olan Əllamə Təbatəbəiyə sataşdı. Yaxına gedib salaməleyk etdim.

Əllamə bir neçə dəfə yaniqli halda mənə dedi:

Cənab Vicdani, bu gün hansı gündür? Dedim:

Aşura günüdür. Dedi:

Heç görə bilirsənmi bu günü bütün mövcudat – yer, göy, daşlar, otlar şəhidlər ağası imam Hüseynə göz yaşı axıdır?

Mən onun bu sözlərindən təəccüblənib lal-mat qaldım. Anladım ki, varlığın həqiqətindən xəbər verir.

Bu halda Əllamə Təbatəbəi əyilib yerdən bir daş parçası götürdü və daşı əli ilə alma kimi ortadan iki yerə böldü. Paralanmış daşı mənə sarı uzadıb nişan verəndə heyrətimdən quruyub qaldım. Gördüm daşın arasından qan süzülür. Bir müddət heyrət içinde daşa tamaşa etdim.

Özümə gələndə artıq Əllamə qəbiristanlıqdan çıxıb getmişdi.

«BİR SAAT SONRA ÖLƏCƏYƏM»

Tanınmış arif seyyid Haşim Həddadın ölümü barədə qızı Fatimə və nəvələri seyyid Abbas və seyyid Musa belə nəql edirlər ki:

Ölümünə az qalmış seyyid Haşim Həddadı Kərbəla xəstəxanasında yatırırlar. Xəstənin xüsusi həkimi doktor seyyid Məhəmməd Şəruqi idi. Ramazan ayının 12-ci günü qürub çağına üç saat qalmış ağa Həddad deyir ki, məni xəstəxanadan çıxarıb evə aparın, seyyidlər evə yiğişib məni gözləyirlər.

Doktor e`tiraz edib deyir ki, sizi heç yerə buraxmaq olmaz.

Ağa Həddad doktora deyir:

¹ Məhəmməd Razi, “Kəramate Salehin”.

Səni and verirəm anam Fatimeyi Zəhraya, icazə ver mən gedim, bir saatdan sonra mən bu dünyadan köçəcəyəm.

Doktor ələcsiz qalıb icazə verir və xəstənin yaxınlarına deyir, hələlik hali yaxşıdır, bu tezlikdə ölü deyil.

Seyyid Həşim Həddad həmin anda qalxıb evə gəlir. Evə çatanda görür bacanağı hacı Səməd Dəllalın oğlanları evdə oturub onu gözləyirlər.

Hacı Səmədin oğlanları gəlməklərinin səbəbini bildirib deyirlər ki, “İnna sənulqi əleykə qəvlən səqilən” ayəsinin mə`nasını soruşmağa gəlmişik. Bu ayədə “qəvlən səqilən” dedikdə nə nəzərdə tutulur?

Seyyid Həşim Həddad sualın cavabında buyurur: “La Huvə illa Hu”. Bunu deyib evdəkilərdən hazır xına istəyir və ərəb cavanları adəti üzrə toy günü əllərinə və ayaqlarına xına bağladıqları kimi, xınayaxma mərasiminə uyğun olaraq Həddad da ayaqlarına və əllərinə xına bağlatdırır. Sonra evdəkilərə işarə edir ki, otağı xəlvət edin.

Bu halda üzü qibləyə uzanır. Bir az keçmiş içəri girib görülərlər ki, canımı Allaha təslim etmişdir.

Doktor seyyid Məhəmməd Şəruqi deyir:

Seyyid Həşim mənə deyəndə ki: bir saat sonra öləcəyəm, mən həmin dəqiqələrdə onun evinə yollandım ki, görün məsələ nə yerdədir. İçəri keçib gördüm üzü qibləyə uzanıbdır. Nəbzini tutdum, gördüm artıq dayanmışdır.¹

«DÜZ SƏKKİZ MİN TÜMƏN»

Ayətullahül-Üzma Xansari özünə xas bəsirəti və baxış sahibi olan şəxsiyyətlərdən idi. Onun bu xüsusiyyəti barədə maraqlı hekayələr söyləyirlər.

Tehranın e`timadlı tacirlərindən biri deyirdi:

Bir gün Xansarinin yanında tək oturmuşdum. Başqa heç kəs yox idi. Nagəhan ağa dedi:

Qapının ağızında bir nəfər dayanıb, bir istəyi olmalıdır. Ərz etdim:

Ağa qapının zəngini çalan olmadı. Dedi:

Niyə ki, kimsə var. Al bu zərfi ona ver getsin.

Mən zərfi alıb mənzilin qapısını açdım, gördüm geyimli-keçimli bir nəfər qapının qarşısında o tərəf, bu tərəfə var-gəl edir. Onu səsləyib dedim:

Qapının zəngini basan siz idiniz? Dedi:

Xeyr! Soruştum:

Bir işiniz var? Dedi:

Bəli. Arvadım xəstədir. Xəstəxanada yatırmaq üçün pul istədilər; lazımlı olan miqdardı düzəltmək üçün səkkiz min təmənim çatmir. Əlim hər yerdən üzüldü, arvadı xəstəxanada qoyub pul dalınca çıxdım. Amma bilmirdim kimə ağız açım? Nəhayət belə qərara gəldim ki, gedim ağa Xansarıyə

¹ Hüseyin Hüseyni Tehrani, “Ruhe mücərrəd”, səh. 618

deyim. Amma indiyə qədər bu qapıya gəlməmişəm və bura heç bir xüms, zəkat verməmişəm. Elə fikirləşirdim ki, zəngi vurum, ya yox, siz qapını açdırınız.

Ağanın verdiyi zərfi ona uzatdım. Alıb açdı və içindəki pulları çıxarıb sayanda gördüm əcəba, düz səkkiz min tūmən, — ona lazım olan miqdardadır.

«DOSTLA BİRLİKDƏ»

Rəhmətlik Ayətullahül-üzma Mər`əşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik.

Mər`əşi Nəcəfi deyirdi:

Samirrada yaşadığım əyyamlarda bir gün axşam həzrət seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola düzəldim və yolda azdım.

Yolun yorğunluğu, susuzluq və acliq bir tərəfdən, o biri tərəfdən də səhranın isti küləyi məni taqətdən salıb həyata ümidiimi üzdü. Bihuş olub isti qumlar üzərinə yixildim.

Özümə gəlib gözlərimi açanda başımı bir nəfərin dizi üstə gördüm. Həmin adam kuzəni mənim dodaqlarına toxundurub su içməyimə kömək edirdi. İndiyə qədər bu lətafətdə, bu sərinlikdə su dilimə dəyməmişdi. Su içdikdən sonra süfrə salındı. Süfrədə iki üç girdə ətirli çörək var idi. Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi:

—Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dедим:

Bu ətrafda arx-filan yoxdur, əgər olsayıdı mən susuzluqdan bu hala düşməzdim.

Həmin ərəb dedi:

Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağızından çıxarılmaz gördüm məndən bir az kənardə səfali suyu olan bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübəndim ki, necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə bir qurtum sudan ötəri az qala həlak olacaqdim.

Həmin ərəb sonra məndən soruşdu:

Səfərin haradır? Dедим Seyyid Məhəmmədin hərəmini ziyarətə gedirəm. Həmin şəxs bu sözlərimi eşitcək əli ilə yan tərəfə işarə edib dedi:

Bu da seyyid Məhəmmədin hərəmi.

Baxıb gördüm seyyid Məhəmmədin məqbərəsinin yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında böyük bir məsafə var.

Həmin ərəblə yol boyu səhbətimizdə çoxlu mühüm məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. O cümlədən Qur`ani-Məcidi tilavət etməyi, Qur`anın təhrif olduğunu inkar etməyi, valideynə hörmət,

seyyidlərə ehtiram etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (ə) təsbihininzikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini təkidlə təşviş etdi.

Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu adam imam Zaman ola?

Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs gözlərim öündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola onu tanıya bilmədiyimə çox təssüfləndim.¹

«O PULLA OLMAZ»

Cənab Razi yazır: Polis idarəsinin işçilərindən biri şah zamanı istəfa verib işdən çıxır və azad işlə məşğul olur. O mənimlə tanış idi. Bir gün ondan işdən çıxmاسının səbəbini soruşdum. Dedi:

Ayətullah Mərəşinin batını baxışı və bəsirəti bu işə bais oldu. Dедим:

Necə məgər? Dedi:

Bir gün iş rejiminə görə axşam saat 12-dən səhər saat səkkizə qədər Qumun “Irəm” xiyabanında postda durmali idim. Həmin gecə boy numa qüsul gəlmışdı və hamama getməli idim, amma hamam üçün verməyə pulum yox idi. Təqribən gecə saat ikiyə yaxın İsfəhandan müsafir avtobusu gəlib hərəmin qarşısında saxladı ki, müsafirləri endirsin.

Mən yaxınlaşış sürücüyə dedim:

Maşını burda niyə saxlamısınız? Sürücü vəsiqənizi göstərin. Sürücü bir beş tümenlik ovcuma basıb üzürxahlıq elədi. Mən də ona tez çıxıb getməsinə göstəriş verib öz-özümə dedim:

“Hamam pulu da düzəldi.”

Gözlədim ki, səhərə yaxın hamam açılsın, gedib qüsul alıb namaz qılam.

Hərəmin qapısı hələ açılmamışdı ki, gördüm Ayətullah Mərəşini həmişəki kimi hərəmə tərəf gedir. Amma həmin gecə yolunu dəyişib xiyabanın bu tərəfinə keçdi və mənim yanına gəldi.

Çatan kimi salam verib dedi:

“Irəli gəl!” Qabağa getdim. Beş tümen mənə uzadıb dedi:

Bu pulla get qüsul al, o pul qüsul almağa yaramaz. Dедим:

Göz üstə! O gecəki hadisədən sonra bu qərara gəldim ki, polis idarəsindən çıxbıb azad bir işlə məşğul olum. Belə də oldu... İndi əlhəmdülillah vəziyyətim çox yaxşıdır, Məkkəyə də getmişəm.²

«GƏLƏCƏYƏ SƏYAHƏT»

Cənab Hüseyni yazır:

¹ Əli Rəfim, “Şəhəbe şəriət”, səh. 293

² Məhəmməd Razi, “Kəramət Salehin”, səh. 308

Bir gün bir məclisdə Ayətullah seyyid Hüseyin Qazidən eşitdim ki, Ayətullahül-üzma seyyid Əbulqasim Xoyi deyirmiş:

Mən Nəcəfdə dini elmləri öyrəndiyim əyyamlarda dini qayda-qanunlara, vird və zikirlərə çox diqqət yetirirdim.

Hərdən Ayətullah seyyid Əli Qazinin feyzlə dolu məclislərində iştirak edir, onun ilahi nəfəsindən bəhrlənirdim.

Bir gün belə məclislərin birində ona dedim:

Mənə bir şey öyrədin, yerinə yetirmək üçün bir əməli tapşırıq verin.

O mənə əməli bir tapşırıq verib dedi:

Qırx gün bu tapşırıga əməl edərsən.

Mən o gündən həmin əməli yerinə yetirməyə başladım. Elə ki, qırxicı gün başa çatdı, məndə mükaşifə hali yaranmağa başladı və mən bütün hadisələri, həyatımla bağlı olacaqları, öz gələcəyimi müşahidə etməyə başladım. Gördüm minbərdə oturub dərs deyirəm; öz mənzilimdə oturmuşam və camaat mənim evimə get-gəl edir. Camaat namazı qılmağımı, o camaatin müxtəlif məsələlərə görə mənə müraciətini və özümlə bağlı cürbəcür halları bir aynada görmüş kimi seyr edirdim. Nəhayət bu tamaşanın bir yerində birdən eşitdim ki, kimsə güldəstənin yuxarı hissəsində uca səsələ e`lan edib deyir: İnna lillah və inna ileyi raciun! Ey camaat mə'lumunuz olsun ki, Ayətullah Xoyi dünyadan köcdü.

Mükaşifənin bu yerində həmin haldan çıxbı adı hala qayıtdım.

Kitabın müəllifi əlavə edir:

Yuxarıda nəql olunan əhvalatı mən seyyid Məhəmməd Rza Gülpayqanının vəfatı ilə bağlı cümə axşamlarından birində olarkən seyyid Abdullah Fatiminiya cənablarının dilindən də eşitmışdım.

«ƏZABIN AZALMASI»

Kəramət sahibi olmuş müasir alimlərdən biri də Ayətullah ağa Rza Bəhaüddini olmuşdur. Bəhaüddini hazırkı əsrin adlı-sanlı arıflorından idi.

Onun yaxın dostlarından biri deyir:

Bir gün ağa ilə birlikdə bir qəbristanlığa getdik. Ağa Bəhaüddini adəti üzrə həmişə qəbristanlığın girəcəyində qəbir əshlinə fatihə verərdi. Bu dəfə də qəbristan əshlinə bir fatihə oxudu, amma həmin gün fatihə oxuduqdan sonra qəbristanlığın içərisinə doğru addımlayıb bir qəbirin başında durdu. Bir qədər fikirləşdikdən sonra dedi:

Bir az burada əyləşək. Bir-neçə dəqiqə həmin qəbirin yanında oturduq, sonra qalxıb birlikdə qəbristanlıqdan çıxdıq.

Bir müddətdən sonra sual etdim ki, həmin qəbirin yanında oturmağınızın xüsusi bir səbəbimi vardı?

Dedi:

Qəbir sahibi çətin əzabda idi, dedim bəlkə orda oturmağımızla əzabı bir az azaldı.¹

«XALIS İNCİLƏR SİLSİLƏSİNDƏN»

İmam Sadiq (ə) buyurur: Camaat əgər Allah-təalanın mə`rifətinin fəzilətini tanışaydalar, dünya əhlinin əlində olan dünyəvi mətaha göz dikməzdilər. Nəinki göz dikməzdilər, hətta onların dünyası bunların üstünə ayaq basdıqları şeydən də əskik və kiçik olardı. Bu halda ilahi mə`rifət ne`mətinə çatar və behişt gülzərində Allah övliyaları ilə həmsöhbət olmaqdan ləzzət alan kəsin ləzzəti onun nəsibi olar.

Həqiqətən də Allah mə`rifəti hər vəhşətin munisi, hər tənhalığın rəfiqi, hər zülmətin nuru, hər zəifliyin gücü, hər dərdin şəfasıdır.²

«CAMAATLA YOLA GETMƏK LAZIMDIR»

Həzrət Ayətullah Bəhaüddininin yaxın dostlarından biri deyir:

Bəzi vaxtlar – axşamlar ağanın görüşünə gedib namazda ona iqtida etmək şərəfinə nail olurdum. Bu şərəfdən olduqca şad olurdum.

Günlərin birində axşam çəki qərara gəldim ki, camaat namazı qılmaq üçün Şeyxin hüseyniyyəsinə gedim.

Küçənin əvvəlində durub, taksi gözləyirdim. Birdən yanından bir maşın şütyüb keçərək, çalanın içinə yiğilmiş palçıqlı suyu əbama sıçratdı. Çok narahat oldum və əsəbi halda maşının sürücüsünüə dedim:

Korsan? Gözün hara baxır? O getdi və qəziyyə də burada bitdi. Bir neçə dəqiqədən sonra Ağanın hüzuruna getdim.

Namaz bitdikdən sonra, onun ətrafına toplaşdıq... Şeyx söhbətə başladı. Amma birdən söhbət əsnasında dedi:

İmam Zamanın (ə) çörəyini yeyən tələbə üçün çox ayıbdır ki, söyüş söyə. Tutaq ki, taksi sürücüsü səhv edib sizin paltarınızı çirkəndirib. Onda gərək cəsarət edib söyüş söyəsiniz? Gərək camaatla yola gedəsiniz.³

«İSTİŞQA NAMAZININ BƏRƏKƏTİ»

Böyük mühəddis Ayətullah seyyid Ne`mətullah Cəzayirinin oğlu, Müfti Seyyid Məhəmməd Abbas Şuşəri Cəzayiri Hindistan sakini olmuşdur. 1224-cü hicri ilində anadan olmuş və 1306-cı hicri ilində vəfat etmişdir.

O, öz dövrünün çox istə`dadlı və həmin diyarın ən məşhur alimlərindən olmuşdur. Müxtəlif fənlər üzrə çoxlu əsərlər yazmışdır.

O, “Əl-bərahin əl-isna əşərə əla vucudil imam əs-sani əşər” kitabının müəllifi Ayətullah Seyyid Təyyib Cəzayirinin babası olmuşdur. Müfti

¹ Seyyid Həsən Şəfi, “Hacı Ağa Rza Bəhaüddini”, səh. 54

² “Fürui Kafi”, c. 8, səh. 207, bab 8, hədis 347.

³ Şəfi, Həmin mənbə, səh. 60

Cəzayiri çox əcib kəramətlər sahibi olmuşdur ki, onlardan bir neçəsini bu kitabda dərc edirik.

Həkim Mirzə Kazim Hüseyni deyir ki, 1295-96-cı hicri ilində Hindistanın Ləkəhnü şəhərində hava çox isti keçirdi. Yağış yağmadığından qıtlıq da başlamışdı. Mən Həkim Şeyx Əli Məhəmmədin həkimxanasında hər gün xəstələri müayınlə edirdim. İstidən camaatın cami boğazına yığılmışdım.

Sünnilər “Eyşe bağ” məhəlləsində istisqa (yağış) namazı qıldılar, amma faydası olmadı. Şəhərin ağsaqqal və böyükələri Müftinin hüzuruna gəlib, istisqa (yağış) namazı qılmasını xahiş etdilər. Müfti buyurdu ki, hamı oruc tutsun. Camaatın əksəriyyəti oruc tutdular və mən də oruc tutdum. Sübh saat 8-9 idi ki, Müfti Abbas əba altında geyilən köynək şalvarla, əmmaməsiz və əbasız, ayaqyalın, başı açıq evindən çölə çıxdı. Öz evlərinin qapısında dayanmış mö`minlərlə birlikdə çaya tərəf hərəkət etdilər. Rumi darvazasının qarşısında istisqa namazı qıldılar.

Namazdan sonra danışmaq üçün minbərə qalxdı. Minə yaxın adam orda toplaşmışdı. Söhbətə başlayan kimi, birdən buludlar göründü və yağış yağmağa başladı. Müftinin xübtəsindən sonra mərhum Mövləvi seyyid Əli minbərə qalxıb dedi:

Bu gün Həzrət Abbasın adaşı gəlib su istədi, yağış yağıdı, göydən rəhmət suyu nazil oldu. Amma Kərbəla hadisəsində Bəni Haşimin Qəməri – Əbülfəzl Abbas da gəldi və su istədi, Fərat çayının kənarına gəldi, ancaq bu ümmət ona necə su verdi.

Elə bu vaxt məclis əhlindən elə hay-küy qalxdı ki, hamı huşdan getdi. Evə necə çatdığını yadına gəlmir. Çünkü hamidan çox mənim halım pis idi. Ustadım mərhum Məneşi seyyid Ryaz Əl Həsən və mərhum Mövləvi Seyyid Əli Nəqi də o gün həmin məclisdə idilər.¹

«YANĞINDAN NİCAT TAPMA»

Bu hadisə də çox isti yay mövsümündə baş vermişdir. Həmin vaxt elə bil göydən alov töküldürdü. Göyün üzündə buluddan heç bir əsər-əlamət yox idi və yağış fəslə də deyildi.

Müfti Abbas evin üstündə bir neçə tələbəyə dərs deyirdi. Onun ailəsi də həmin evdə idi və pilləkənin altında qamışdan tikilmiş çox balaca bir ev var idi. Birdən həmin qamış ev yanmağa başladı. Alov çox sürətlə pilləkənlərə və evin damına qalxdı. Hər yeri alov bürümüşdü.

Aşağı düşməyə başqa bir yol yox idi. Alovun istisindən və tüstüsündən hamı boğulmaq üzrə idi. Aşağı mərtəbədən qadınların şivən səsi eşidilirdi. Mə'lum idi ki, hamı yanğından həlak olacaq. Elə bu vaxt Müfti asimana tərəf baxdı. İki əlini göyə qaldırıb, göz yaşları tökərək dua etməyə başdadı.

¹ “Tarixe Abbas” (təcəlliyyat), 2-ci cild, səh. 24

Duanı qurtarmamışdı ki, göyün üzündə bir bulud parçası göründü. Düz yanğın baş verən evin üstündə yağış yağmağa başladı. O qədər yağdı ki, yanğın söndü və mənzildə olanların hamısı qəti ölümdən nicat tapdılar.

Bir müddətdən sonra yağış dayandı. Qəribə orasıdır ki, yanğın baş verən mənzilin ətrafindakı evlərə hətta bir damla da yağış yağıbmamışdı. Bu kəramət səfər ayının 15-i 1274-cü hicri ilində, həftənin birinci günü baş vermişdir.

«MÜFTİ Abbas İLDİRİMLA ÜZ-ÜZƏ»

Bir gün Müfti Hindistanın Kanpur şəhərində Nəvvab Seyyid Baqır Əlixanın mənzilində qonaq idi. Mənzildən çöldə bir yer vardı ki, o orada ibadətlə məşğul idi. Həmin mənzilin ətrafi kərpic divar əvəzinə qurmuş otlarla örtülmüşdü ki, yanğına hazır idi.

Qürub vaxtı idi. Ağa Müfti həmişəki adəti üzrə, xuzu və xuşu ilə namaz qılmağa məşğul idi. Elə bu vaxt göyün üzü buludla örtüldü. Birdən şimşek səsi yeri-göyü lərzəyə gətirdi və ildırım həmin yeri elə vurdı ki, ürəklər əsib, gözlər bərələ qaldı.

Həmin ildırım Ağa Müftinin ətrafında elə firlandı ki, hamı elə bildi onu başdan-ayağa yandırdı. Hamının vücudunu dəhşət və qorxu elə bürümüşdü ki, gözlerini yumdular.

Müfti deyirdi ki, həmin vaxt mənim halım elə idi ki, az qala nəfəsim kəsilirdi və boğulma halı məndə baş verdi. Kükürd iyini daha çox hiss edirdim və az qala can verəcəkdim. Həmin iztirablı və həyəcanlı halda “Ya Allah” kəlməsi dilimə gəldi. Elə bu vaxt ildırım məni buraxıb düz xətt üzərə bir ağaca tərəf hərəkət edərək, onu bütövlükdə yandırdı.

Bu hadisəni görünərlər deyirlər ki, biz gördük ki, ildırım bir neçə dəfə Müftinin başına fırlayıb, sonra bir ağaca dəydi və onun altında olan heyvanlarla (inək və qoyun) birlikdə elə yandırdı ki, külü qaldı.

Ağa Müftinin böyük iman sahibi olması bu hadisədən mə'lum olur. Çünkü, bu vaxta qədər heç kəs eşitməyib ki, ildırım adamı bu cür vura, amma o yanmaya.

Namazı qurtarandan sonra yenidən əvvəlki hala qayıtdım. Başa düşdüm ki, həmin vaxt ətrafdakılar qışqırılmış:

Vay, ağa öldü. Onlar deyirdilər:

Görürdük ki, elə bil alovlu bir papaq ağanın başı üstə idi.¹

«ÖLÜM MƏLƏYİ İMAMIN ƏMRİNƏ TABEDİR»

Ayətullah Cəzayiri deyir ki:

¹ “Tarixe Abbas” (təcəlliyat), 2-ci cild, səh. 27

Uşaq vaxtı əlacsız bir xəstəliyə tutulmuşdum və halim çox pis idi. Artıq ölüm əlamətləri məndə görünürdü. Bu elə bir vaxtda idi ki, Kazimeyndə çoxlu mö`cüzələr baş verir və hər gün yüzlərlə xəstə şəfa tapırı.

Anam gedib evindəki hüseyniyyədə fəryad etdi:

Ey Musa ibn Cə`fər, Babul-həvaec (dərdlərin dərmanı). Sizin kəramət və mö`cüzələriniz təkcə sizin hərəminizə aidirmi? Edə bilməzsiniz ki, Hindistana gəlib mənim ölüm ayağında olan uşağıma şəfa verəsiniz? Bunu deyərək özünü döyüb ağlayırdı.

Atam Müfti Seyyid Məhəmməd Əli Cəzayiri deyir:

Həmin vaxt mən yuxuda gördüm çox hündür və uca boylu ayağı yerdə, başı isə göylərə dəyən bir şəxs mənim yatağıma tərəf gəlir. Dedim:

Siz kimsiniz? Dedi:

Mən ölüm mələyiyyəm, gəlmışəm bu uşağı özümlə aparam. Dedim:

Məgər anasının fəryad səsini eşitmirsən? O bu uşağı Babul-həvaicə zəmanət verib. Dedi:

Artıq faydası yoxdur. Çünkü ömrü sona yetib.

Elə bu vaxt mən əl-ayağa düşüb, özümü itirdim. Yuxuda çağırıldım: Ey Musa ibn Cə`fər! Ey Babul-Həvaec! Bizim dadımıza çat! Elə həmin vaxt gördüm ki, bir nurani şəxs mənim yatağımla Ölüm mələyi arasında göründü. Ölüm mələyi onu görən kimi yerində dayanıb, salam verdi. Həmin nurani şəxs dedi:

Nə üçün gəlmisən?

Ölüm mələyi dedi:

Bu uşağı qəbze-ruh etmək üçün. Çünkü ömrü sona çatıb. Dedi:

Qayıt, çünkü mən Allah-təaladan bu uşaq üçün artıq ömür istəmişəm.

Bu yuxudan sonra atam yuxudan oylandı. Amma anam hələ də hüseyniyyədə ah-nalə edirdi. Anamı çağırıb dedi:

Gəl uşağına bax, indi Babul-həvaec gəlib ona şəfa verdi.

Üzümə örtülən parçanı çəkəndə məni qıvrıq və sağlam gördülər. Üz-gözümün rəngi açılmış və halim yaxşılaşmışdı.

«ÖLÜ YENİDƏN DİRİLİR»

Ayətullah Cəzayiri (Müfti Seyyid Təyyib) deyir:

Mən Pakistanda, xüsusilə də Pəncab məntəqəsində, Əhli-beytsevərlərin evlərinin üstündə bayraq gördüm ki, üzərində “Ya Abbas” yazılmış və Həzrət Əbülfəzl bayrağı adı ilə məşhur idi. Bu işin fəlsəfəsi mənim üçün aydın olmadığından, onlardan təqlid etməyə hazır deyildim. Amma zaman keçdikcə onun xeyir-bərəkətini gördüm. Mən də Nəcəf-Əşrəfdəki mənzilimdə bu bayrağı (pərcəmi) taxdim. Əlhəmdülillah, indiyə qədər ki, mənzilim Qum şəhərindədir, bu bayraq mənim evimin üstündədir və mən çoxlu fövqəladə kəramətlərini müşahidə etmişəm.

O cümlədən, Nəcəf-Əşrəfdə olduğum bir vaxtda, günlərin birində uşaqlarından biri ki, böyük qızım idi, güclü ishal olmuşdu. Mən çox ciddi yanaşmayıb, öz-özümə dedim ki, yəqin istidən olub. İnşallah cüz'i dərmanlarla yaxşı olub keçər.

Günortadan sonra evə qaydanda, anası dedi: Qızı bax, halı çox pisdir. Gərək onu həkimə aparaq. Elə bu vaxt qızım ayağa qalxıb, ayaqyoluna getmək istəyəndə, addım ata bilməyib yerə yıxıldı. Gözlərini yumdu və ağızı qıffıllandı. Nəbzi də vurmurdu.

Tez evin damına qalxıb Həzrət Əbülfəzlin bayrağını gətirib qızın başı üstə sərdim. O Həzrəti adıyla çağırmağa başladım. O biri uşaqlarına da dedim ki, siz də Abbas, Abbas deyib, çağırın.

Hamımız qışkırırdıq:

Ey Abbas, ey Abbas! Mən gah ey Abbas deyir, gah da xəstə qızımın adını çağırırdım.

Birdən gördüm ki, xəstə qızımın bədəni titrədi və gözlərini açdı.

Soruşdum:

Necəsən? Dedi:

Yaxşıyam. Bundan qabaq elə bilirdim ki, dərin bir quyuya düşürəm və sizin səsiniz də uzaqdan gəlirdi ki, məni çağırırsınız. Həmin vaxt gördüm ki, bir şəxs əlini uzadıb məni tutdu və həmin qaranlıq quyudan çıxartdı.

Bu əhvalatdan sonra, uşağın yaxşılaşmasına baxmayaraq, ehtiyat üçün onu xəstəxanaya apardıq. Orada qan analizi verdikdən sonra dedilər ki, zəhərlənibmiş, indi gərək xəstəxanada yata.

Mən uşağın anasına dedim:

İndi ki, Həzrət Abbas ona şəfa verib və halı da yaxşıdır, niyə onu xəstəxanada yatırdaq? Evə gəldik və qızımın hali lap yaxşılaşdı.

«QƏRİBÇİLİKDƏ MÜŞKÜLÜN HƏLLİ»

Ayətullah Müfti Seyyid Təyyib Cəzayiri deyir:

Səfərlərimin birində yenə də İslam dininin yayımı və təbliğ üçün Kanadaya gedirdim. Bu səfərdə çox təəccüblü bir problemlə rastlaşdım ki, Allah-təalanın köməkliyi və Əhli-Beytin bərəkəti ilə bu müşkül çox asanlıqla həll oldu.

Tehrandan Kanadaya uçuş programı elə idi ki, bir axşam Parisdə qalmalı idim. Paris hava limanı çox böyük bir yer idi və ucu-bucağı görünmürdü. Camaat fransız və ya başqa müxtəlif dillərdə söhbət edirdilər və mən heç bir şey başa düşmürdüm.

Əlacsız qalıb bir oturacaqda oturdum. Əl çantalarımı yanına qoyub fikirə getdim. Öz-özümə fikirləşirdim ki, sabaha qədər burda necə oturacağam. Kanadaya uçan təyyarənin dəqiq yerini də bilmirdim. Kim mənə yol göstərəcək? Mən ki, fransız dilini bilmirəm.

Elə bu fikirdəydim ki, bir neçə iranlı qadın mənə yaxınlaşıb soruştular:

Ağa, siz burda neyləyirsiniz?

Dedim: Kanadaya getmək istəyirəm. Biletimə baxıb dedilər:

Siz gərək sabah Dıqal hava limanından Kanadaya üçünüz və bu hava limanıyla Dıqal arasında olan məsafə çox uzaqdır.

Yenə də soruştular:

Məgər təyyarədə bu haqda sizə heç nə deməyiylər? Dedim:

Xeyir! Çox təccübənib dedilər ki, təyyarə qanunu budur ki, bu cür hallarda hava yolları şirkəti bir nəfərə bu işi tapşırır ki, sizin kimilərə bələdçilik etsin və axşam qalmaq üçün hotelə aparıb, səhəri gün də o biri təyyarəyə mindirsin.

Dedim:

Mən İran Ayer-dən bilet aldım və heç kəs bu haqda mənə bir şey demədi.

Həmin qadınlar gedib çox çətinliklə bir iranlı bələdçi tapdırılar. Onunla mübahisə də etdilər ki, siz necə bu ağanı burda təkbaşına buraxıb getmisiniz. Həmin bələdçi mənə avtobus və dördulduzu hotel biletini verdi. Müsəfirlerdən fransız dili bilən bir nəfəri də mənə bələdçi qoydu. O müsəfirə hotelə getdim.

Səhəri gün nə qədər ona dedimsə: Gəl tez hava limanına gedək, razı olmadı və mənim vaxtımı alış-veriş və boş şeylərlə tələf etdi. Axır ki, razı olub, avtobusa minib Dıqal hava limanına yollandıq.

Təqribən bir saat yolda olduqdan sonra hava limanına çatdıq. Mənimlə gələn şəxs biletini hava limanı mə`muruna göstərəndə, o dedi:

Siz səhv gəlmisiniz. Sizin uçuş 3 nömrəli terminaldan olacaq. Gərək ora gedəsiniz. Həmin yarımcıq yol-yoldaşım bunu eşidən kimi sağollaşmadan bir tərəfə qaçı.

İndi mən tək qaldım. Biletimi həmin qadın mə`mura göstərəndə dedi:

Sizin uçuş 1-nömrəli terminaldan olacaq. Dedim:

Bir nömrəli terminal haradadır? Dedi:

Cox uzaqdır, gərək avtobusla gedəsiniz. Ora çoxlu avtobuslar gəlirdi. Amma üzərindəki bütün yazılar fransız dilində idi. Hər hansı bir avtobusa işarə edəndə ya saxlamırkı, saxlayanda da 1 nömrəli terminal deyən kimi tez sürüb gedirdi. Əl çantamda çoxlu kitab olduğundan çox ağır idi. Tamam tər içində yorulub əldən düşmüştüm.

Nəhayət əlim hər yerdən üzüldü, mə`yus və pərişan çəkilib bir kənarda dayandıdım. Anladım ki, yaman pis yerdə ilişmişəm. Saat 10-na qalmışdım. Uçuşum saat 11-də idi. Avtobus tapmalı olsaydım da yenə də xeyri olmayıacaqdı, çünki bir saat yol getməli idim. Avtobusdan düşəsi, təyyarəyə giriş kartı alası – bu da heç olmasa yarım saat çəkəcəkdi. Öz-özümə dedim: Pərvərdigara! Özün mənə kömək ol! Məni Kanadada gözləyən camaatın yanında xəcalətlə etmə! Mən camaata söz vermİŞəm. Bu anda bir nəfər mənə yaxınlaşıb dedi:

Mərhəba! Dedim:

Mərhəba! O ərəb dilində soruşdu:

Hara gedirsən? Dedi:

Kanadaya gedirəm. Uçuşum saat 10-da, birinci terminaldandır, amma avtobus tapa bilmədim, vaxtım da çox az qalıb. Dedi:

Ardımcı gəl, sənə maşın taparam. Məni avtobuslara tərəf apardı və fransız dilində söhbət eləməyə başladı. Ancaq mə'lum oldu ki, 1-ci terminala gedən avtobus yoxdur.

Nəhayət o da məyus olub saata baxdı və dedi:

Ağ! Siz belə getsə təyyarəyə çata bilməyəcəksiniz, icazə verin sizi öz maşınımla çatdırırmı.

Əvvəl fikirləşdim ki, mən burda qəribəm, bu adamı da yaxşı tanımiram, ola bilsin başqa bir məqsədi var, amma fikrimdən daşınib maşına oturdum.

Yol çox uzun çəkdi. Yolda ondan soruşdum ki, hansı ərəb ölkəsindənsiz? Dedi:

Ərəb deyiləm! Dedi:

Bəs, haralısınız? Dedi:

Mən elə bu diyarıñ övladıyam, fransızam.

Fikirləşdim yəqin taksi sürücüstdür, nigarən oldum ki, məndə fransız pulu yoxdur, düşəndə ona nə verəcəyəm?

Ondan soruşdum:

İşiniz nədir? Dedi:

Fransız ordusunun polkovnikiyəm. Onun bu sözündən bir anlığa diksindim ki, ilahi bu nə danişir? Ərəb dilini hardan bilir?

Dedi:

Təəccübənmə, mən bir vaxtlar İordaniyada yaşamışam, ərəb dilini də o vaxtlar öyrənmişəm. Sizi də ona görə maşına mindirdim ki, sizin Allahınızla, bizim Allahımız bəmdir.

Nəhayət, mümkün sür`ətlə maşını qovub, məni 1-ci terminala çatdırırdı. Terminala yetişəndə tez maşından düşüb sandıqdan çamadanları endirdi və ən ağır olan çamadanı götürüb çıxışa yaxın bir yerə apardı. Xudahafizləşib getdi.

Saata baxdım. Uçuşa hələ 20 dəqiqə qalırdı. Biletləri kontrol edən yerin qabağında uzun bir növbə düzülmüşdü. Hamı həmin yoxlama qapısından çıxıb minik biletli almaq istəyirdi. Dedi:

İlahi bura qədər köməklik göstərmisən, əgər Sənin lütfün olmasaydı heç bura da gəlib çıxa bilməzdim. Yaxşı, indi bəs neyləyim?

Qarşımıda uzun bir sıra düzlənmişdi. Növbədə duranların çoxusu başqa uçuşların sərnişinləri idi.

Bu halda kənarımdakı keçid məntəqəsinə baxdım, gördüm bir qadın tək oturub və həmin yerdən keçən yoxdur. Ağlıma gəldi ki, gedib problemimi ona deyim, bəlkə bir yol göstərdi. Yaxınlaşış müşkülümü söylədim. Dedi:

Biletini ver. Bileti verən kimi minik üçün kağız yazıb verdi.

Dedim hansı tərəfdən gedim. Sağ tərəfə işaret edib dedi:
Tez ol ki, qarşıda bir az da yol getməlisən, uçuşuna az qalıb.

Nəhayət özümü təyyarəyə yetirdim və mən minəndən bir dəqiqə sonra təyyarənin qapıları bağlandı.

Bu hadisə, Allahın bu cür təbliğ üçün getdiyim səfərlərdə mənə göstərdiyi xüsusi inayatlardan biri idi ki, sizə nəql etdim.

Və sədəqəllahul-Əliyul-Əzim. “Vəlləzinə cahədu fina, linəhdiyənnəhum subuləna və innəallahə li mə`əl-möhsinin.”

Son.

Mündəricat

«Zamanda seyr».....	3
«Fədakarlığın bəhrəsi».....	3
«Nurla birgə»	4
«Qeybdən pay»	4
«İlkinci şəhid».....	5
«Burada böyük bir şəxs öldürüləcək».....	5
«Təməl uçuran zikr»	5
«İmam Zamanın (ə) hüzurunda “Camiə” ziyanətnaməsi»	6
«Ram olmuş şir»	7
«Xalis incilər silsiləsindən».....	8
«Get qüsul al»	8
«Bərzəx səfəri»	9
«Camalın heyranı».....	11
«Ürək oxşayan Qur`an səsi».....	11
«Kövsər qonağı»	11
«Çox istərdim ... Amma».....	12
«Yarın başında».....	13
«Xalis dərman»	13
«Mirzənin kəraməti».....	13
«Övladımın ölümünü yetir».....	16
«Xalis incilər silsiləsindən».....	17
«Həqiqi sərraf»	17
«Dostun diyarına gedən yol»	18
«Salmanın qonaqpərvərliyi»	19
«Batindən xəbər»	20
«Qışda təzə üzüm».....	21

«Qəribə vəsiyyət»	21
«Rəhmət yağışı»	21
«Allahdan istədim ki, hələ sağ qalasan»	22
«Pulu bölüşdürüñ»	23
«Qonağın uşağına nəvaziş»	24
«Xalis incilər silsiləsindən»	24
«Çox qürurlanma»	25
«Qızillara əl vurma»	25
«İmamət günəşilə görüş»	26
«İzsiz şəxsiyyət»	26
«Kimiyagərliyi tərk et»	28
«Çağırışa tez cavab»	29
«Mücərrəd nəfs»	29
«Afərin Seyyid Məhəmməd!»	29
«Təharətsiz Qur`an!»	30
«Bərəkətli torpaq»	30
«Quşun vəzifəsi»	30
«Əli (ə) yuxuda, Mirzə isə oyaq»	31
«Xalis incilər silsiləsindən»	32
«Hatəmdən də kərimli»	32
«Dəqiqən həmin məbləğ»	33
«Tə`kid etməyin»	34
«Mirzəyə sıfariş etmişik»	34
«Və nuridu ən nəmunnə...»	35
«Nurla səfər yoldaşı»	36
«Pəri çöhrələrin cəmali»	37
«Məni sürgün edəcəklər»	38
«Həddini aşmış şəxsin məsx olması»	39
«Xalis incilər silsiləsindən»	40
«Balığın buyruğa qulluğu»	40
«Çobanın mə`muriyyəti»	41
«Təntənani halvası»	41
«Bəsirət gözü»	42
«Zikrin tərənnümü»	43
«Axırıncı mənəm»	43
«Hamam, daha vacib idi»	44
«Fitnədən xəbər»	44
«Dağın təslimi»	45
«Xalis incilər silsiləsindən»	45

«İmamət günəşilə birgə».....	45
«Feyzin kitabı daha yaxşıdır»	46
«Tanınmaz bələdçi»	47
«Fatimənin adı düyün açandır»	47
«Bərəkətli pullar»	48
«Alimlərin müqəddəsliyi»	49
«Bu eyvandakılardan bizdə çoxdur»	50
«Eşidən qulaqlar»	50
«Barmağın tə`siri»	51
«Rəhlin sədəsi»	52
«Xalis incilər silsiləsindən»	52
«Su ilə dolu quyu»	53
«Nə demişdim yerinə yetir».....	53
«Yalnız bir neçə-saniyə»	54
«Şəfaverici nəfəs».....	54
«Səni öldürəcəyəm».....	55
«Arifin duasının təsiri»	56
«Bir neçə gün sonra»	56
«Düzgün gəlmir!»	57
«Xalis incilər silsiləsindən»	57
«İmamin bəxşisi».....	58
«Nura qərq olmuş cəsəd».....	59
«Mənəvi aləmə səfərin intizarında».....	60
«Vüsal şövqündən doğan gülüş»	61
«Niyə ki... amma...!»	62
«Həzrətə deməyiniz lazımlı deyil!»	64
«Həlakını görəcəyəm...!».....	64
«Belə xəyallara uyma»	65
«Xalis incilər silsiləsindən»	66
«Ora sənin yerin deyil».....	66
«Mənim dərsim artıq qurtardı»	68
«Allahın izni ilə ölü!»	69
«İmamin səfiri».....	70
«Xaldan xəbərsiz»	71
«Bu övladın qalacaq»	72
«Teyyül-ərz»	72
«Vadiüs-səlamdan anladım!»	73
«Xalis incilər silsiləsindən»	74
«Gecə namazı».....	74

«Qəribə yuxu»	74
«İmam Hüseynin salamı»	75
«Yağış namazı»	77
«Təxti-fuladda qorxulu mənzərə».....	78
«Xəbis ruhlarla söhbət»	79
«Qəribə mükaşifə»	80
«Misali surətin müşahidəsi»	80
«Xalis incilər silsiləsindən»	81
«İmam Zaman molla Haşimin evində».....	81
«İmam Zamanın xüsusi mərhəməti»	82
«Ah-nalənin mükafatı»	83
«Ruhların zülməsi»	84
«Mənim sizə hörmətim var»	84
«İlahi gözətçi»	84
«Qeybi gözətçi»	85
«Ölüm dən xəbər».....	86
«Xalis incilər silsiləsindən»	87
«Qumşəinin dərəcəsi».....	87
«Saat səkkizdə»	88
«On bir dirhəmin var»	88
«Süd verməkdə paxıllıq etmə!»	89
«Gözə görünməz pullar».....	89
«İki minlik qəbz»	90
«Ya ölüm, ya bilim!»	91
«İdrislə söhbət».....	92
«Xalis incilər silsiləsindən»	93
«Şah Vəli»	93
«Daşın arifin əlində paralanması»	95
«Bir saat sonra öləcəyəm»	95
«Düz səkkiz min tūmən»	96
«Dostla birlikdə»	97
«O pulla olmaz».....	98
«Gələcəyə səyahət»	98
«Əzabın azalması».....	99
«Xalis incilər silsiləsindən»	100
«Camaatla yola getmək lazımdır»	100
«İstisqa namazının bərəkəti»	100
«Yangından nicat tapma»	101
«Müfti Abbas ildirimla üz-üzə».....	102

«Ölüm mələyi İmamın əmrinə tabedir».....	102
«Ölü yenidən dirilir».....	103
«Qəribçilikdə müşkülün həlli»	104